

ŞİRİN XANIM KƏRİMƏYLİ ŞADİMAN

Kitabın sponsoru həyat yoldaşım
Abdulov Əli Əli oğlu

KÖNÜL HARAYI

(Seçmələr)

Baki-2008

Kərimbəyli Şirin xanım Ağabala qızı (Şadiman)

1955-ci ildə Siyəzən bölgəsinin Tağay kəndində anadan olub. Orta məktəbi Tağay kəndində ve Siyəzəndə bitirib. 1978/83-cü illərdə ADU-nun Kitabxana-çiliq fakültəsində əyani şöbəsində təhsilini başa vurub. Dörd kitab müəllifidir. Azərbaycan Yازıcılar Birliyinin üzvüdür.

QURANDA ŞAIRLƏR HAQQINDA AYƏ

Şairlər surəsi şəfəqdi Ayə,
İki yüz iyirmi yeddi ayəbəayə.

Quranda şairlər haqqında aye-
Deyir haqq yolunda düşsəndə vayə,
Əgər salmasalar sözünü sayə,
Zənn etmə gedibdi əməyin zayə,
Ol, düzlük yolunda sağ ikən dayə,
Axsa da göz yaşın dönsə də çayə,
Yetişər çaldığın qələmin hayə,

Mən sənə vermişəm ilhamı qayə,
Eylə ömrün boyu haqqı himayə!
Əyrini vəsf edən şeytandır, aya,
Şərdən yoğrulubdu kökündə mayə!
Səvabı, günahı vur günə, aya,
O haqq dünyan üçün dönəcək sayə.
Yükləmə günahı belinə tayə,
Yüklədin nə qalar səndən dünyaya?...
Şadiman, dönübü qəm oxa, yayə,
Haray sal, ahını aləmə yayə!
Salğıñın harayıñ tutar daş-qayə,
Dirikən zavallı, yetiş ah-vayə!

Pirallahı/ 6.12.2006

BÖYÜK YARADANA

Ey böyük Yaradan, ey qadir Allah!
Doğulduq... İşlətdik nə qədər günah?

Coşdu içimizdə saysız diləklər,
İblis hiylələrlə doldu ürəklər.

Öncə nizə, qalxan, qılınc yaratdıq,
Ov tək bir-birinin köksünə atdıq.

Əsirlər ötdükcə coşdu ehtiras,
Vəhşi əlimizlə quruldu min yas.

Bize Əzrayilla əcəl göndərdin,
Miskin cəsədləri torpağa sərdin.

Böldün bəndələri neçə qisimə,
Sonda məzar qiydın yalnız cisimə.

Anlaya-anlaya ölüryik biz,
Tanrı hüzurunda qatlamadıq diz.

Vəhşi tək hey qırdıq biri-birini,
Sən bizdən qorudun haqqın sırrını.

Böyük Yaradanım, səbr ilə yerə,
Hey dinlər göndərdin inansın hərə.

Sonuncu dininsə oldu pak İslam!
Müqəddəs peyğəmbər Mühəmməd-salam.

O gül çöhrəsinə nur bəxş eylədin,
Qurani köksünə Sən nəqş eylədin.

Ərəb səhraları, Məkkə, Mədinə,
Tapındı rəhminə, tapındı dinə.

İslamın işığı dünyani tutdu,
Diz çöküb səcdənə, özün unutdu.

Fəqət, parçalandı cahanda dinlər,
İnsan da bu sitəm içində inlər...

Xaçpərest, müsəlman, yəhudü, yezdi...
Torpaq, su üstündə el-eli əzdi.

Böyük Yaradanım, töküldü qanlar,
Məzara gömüldü əcəlsiz canlar.

Sənsə yüksəklikdən baxıb bəndənə,
Saldın ölərləri çox çəndən-çənə.

Qopardın yerlərin min yol bağrını,
Məzara döşədin acı, ağrını.

Neçə yurd torpağın altında qaldı,
Hökmünlə bəndələr min yol alçaldı.

Gah sellər yaratdın, gahsa zəlzelə,
Qurdun ölərlərə, ey Tanrıım, tələ.

Unudub qəzəbi, coşdular yenə,
Bəzən xor baxdilar Haqqa və Dinə.

Qılıncclar gülləylə əvəz olundu,
Tanklarla, toplarla qeyrət alındı.

Basıldı vicdanlar raketlər ilə,
Cahanda hökm etdi iblis və hiylə.

Sənsə qəh-qəh çəkdin ünsüz fələkdən,
Güldün bəndələrə min yol ürəkdən.

İnsanlar dinlərlə fitnə qurdular,
Savaşa yollandı saysız ordular.

Qanlar su yerinə axdı dünyada,
Atdılar namusu, qeyrəti oda,

İsanın, Musanın müqəddəs ruhu,
Böyük Mühəmədin(s) naləsi, ahi.

Qırıcı dünyamızı hey qəzəb ilə,
Məzara göndərdi min əzab ilə.

Bizsə unutqanlıq yolunu tutduq,
Allahı, Qurani, Haqqı unutduq.

Özümüzü səndən qüdrətli bildik,
Sildik içimizdən inamı, sildik.

Namus da, qeyrət də qiymətdən düşdü...
Bəndənin ayağı hər dəm sürüşdü.

Ölüm-qapımızda gülləyə döndü,
Söndü evimizin çıraqı, söndü.

Böyük Yaradanim, adil hökmünlə,
Döndərdin ağılı, ürəyi külə.

Allahım, ey Tanrıım, yuvam-məmləkət,
Başının üstündə qara fəlakət.

Yağı evimizə tökür gülləni,
Qurur torpağıma min bir hiyləni...

Yanır diri-dirı ana, bacılar,

Dolaşır yurdumda ağrı-acılar.

Sitəmdən usanmış, könlümüz talan,
Yenə taxtı-tacda oturub yalan.

Hökmylə namərdi bütə döndərir
Tülkünü quduza, itə döndərir.

Adilim, Kərimim, Haqqım, İlahi,
Qoyma məhkəməsiz naleyi-ahi,

Müqəddəs hökmünə özün divan qur,
Yalanın, fitnənin sən boynunu vur.

Bir azca işiq ver qaranlıq yurda,
Amandır, quzunu tapşırma qurda.

Hökmü-fərmanıyla zülmət nur olsun,
Yetər, içimizə halallıq dolsun.

Böyük Yaradanım, ümidim sənə,
Şahlıq quşu göndər sadıq ölkənə.

Ayılıb binəva millət yuxudan,
Özün qurtar onu qara-qorxudan.

Bu Şadiman sənə sadıq bəndədi,
Özün də görürsən yaman gündədi.

Gəl qoluzorluğu vermə yetənə,
Son qurbanlıq eylə məni Vətənə!

Hazıram, cismimi məzara göndər,
AZƏRBAYCANIMƏ AZADLIQ GÖNDƏR!!!

13.12.1991

NƏ OLA YETİŞƏM SƏNƏ, ALLAHIM

Gecədən sübhədək səcdələrimlə,
Dualar içində gələr sabahım.

Sinəmdə alışan müjdələrimlə
Nə ola yetişəm sənə, Allahım.

Bu başsız dünyanın qəmini atıb,
Gözde yuva salan nəmini atıb,
Ah, nalə gətirən dəmini atıb
Nə ola yetişəm sənə, Allahım.

Ən uca dağların qalxam başına,
Baxam buludların axan yaşına,
Dönüb bircə anda Simurq quşuna
Nə ola yetişəm sənə, Allahım.

Alışan bağırmın odundan çıxıb,
Adəmin insanlıq adından çıxıb,
Dünyanın biryolluq yadından çıxıb
Nə ola yetişəm sənə, Allahım.

Bəşər dönük olub, İlahi, sənə,
Çoxu səcdədədir yalandan dinə,
Yuxuda olsa da gələm Kəbənə,
Nə ola yetişəm sənə, Allahım.

Gəlmir bu dünyadan Haqqın qorxusu,
Yoxdu heç Adəmin səndən qorxusu,
Gələ gözlərimə ölüm yuxusu...
Nə ola yetişəm sənə, Allahım.

27.09.1998 / Pirallahı

BİR TANRI VAR...

Qırılarkən taleyinin ömür sapı,
Ruhun çıxıb aynılacaq bədənidən.
Bir Tanrı var, bir körpü var, bir də qapı,
Tamahın da çapılacaq gödənidən.

İlahinin hüzuruna yetişməkçin,

Haqlayacaq ayağını o dar körpü.
O dünyada əzabların bitişməkçin,
Ürəyindən alınacaq hikkə köpü.

O körpündən keçə bilsə ayaqların,
Sanarsan ki, dar qapiya çatdırın daha.
Bədənində titrəyərsə dayaqların,
Ruhun yetməz o dünyada heç Allaha.

Yetsən əgər o qıflı göy qapiya,
Onu açmaq məqamına haqqın yetər.
Çatsan, tələs ikiəlli döy qapiya...
Açılmasa, ahın ərşin bağın ütər.

O qapıdan yetə bilsən dərgahına,
Elə bilmə ruhuna o siğal çəkər.
Hansi üzlə gedəcəksən Allahına?
Ruhun özü qoşqusundan çıxmış təkər.

Ürəyini haqq dərgaha qoyacaqsan,
Cavabını suallarla yoracaqlar.
Çıxan canı əzablarla oyacaqsan,
Əməlləri birər-birər soracaqlar...

Günah bolsa, dərdin aşılıb dağ olacaq,
Hesabları çekiləcək o başının.
Sanki bədən ölməmiş tək sağ olacaq,
Qulu olar bəbəklərin göz yaşının.

Orda rüşvət, orda dayı olmayacaq,
Orda kimsə, bir-kimsəni vurmayacaq.
Orda ciblər haram pulla dolmayacaq,
Kimsə kimin arxasında durmayacaq.

Orda bəşər öz haqqına çatacaqdi,
Fərqi yoxdu hansı dində doğulacaq.
Təmiz ruhun təndən ayrı yatacaqdi,
Orda hikkə, orda tamah dağılacaq.

Ey insanlıq mərtəbəsin unudanlar!
Ağır olur o dünyanın tarpa-tapı...
Zalimlərin əllərində qan udanlar,
Bir Tanrı var, bir körpü var, bir də qapı!...

01.07.2001.

YARADANIM

Can sənə bağlıdır, ey Yaradanım,
Əmrinlə ölçülür dəqiqəm, anım.
Bütün kainatı sən verdin bizə,
Sən işiq verirsən gecə, gündüzə.
Sən göyə qaldırdın mənəviyyatı,
Sənin əlindədir insan həyatı.
Aç haqqın üzünə kor gözümüzü,
Taniyaq, qınayaq öz-özümüzü.
Qaytar bu dünyani tanrı yoluna,
İblislər vurmasın zəncir qoluna.
Səninlə bağlıdır səadətimiz.

Öc alır eşqindən həqiqətimiz.
Səndən ulu sayan özün, ey Xalıq,
Yalnız lənətinə olacaq layiq.
Sənin işğındır dünyani tutan,
O böyük rəhmindir bizlərə çatan.
Şərəfə yetirik mərhəmətinlə,
Dünyadan köçürük biz rəhmətinlə.
Olmayırla hər kəsin o da nəsibi,
Ölsə də lənətdi məzarın dibi.
Sənin əlindədir yer, göy, ey Xaqan,
Əmrinə, hökmünə tabedir hər can.
Dünyada nə qədər insan qismi var,
Sənin hüzuruna qədəri qovar.
Səndədir hər qəlbin, bəxtin açarı,
Rəhmə yetirərsən sonda naçarı.
Gizlənə bilərmi səndən heç bəşər?
Hökmün ürəyinin başını deşər.
Səndən can gizlədən olubmu söylə?
Hər kəsin canına hakimsən öylə.
Bir sənə bəllidir günahlarımız,
Hökmünlə açılar sabahlarımız.
Kimsəyə varmı yol səndən oyana,
Kim əymib başını de Yaradana?
Kimin ürəyində qorxu hissi yox,
Önündə qulundur, həm ac, həm də tox.
Sən həyat bəxş etdin o insanlığa,
Hər canın yolu var o divanlığa.
Özün uca sayan səndən aşağı,

Ey nurlar çeşməsi, həyat işığı!
Kim saydı özünü səndən də ali,
Çox kədərli oldu sonunda hali.
Varmı de elə bir bəşər övladı?
Səndən ucalığa qaldırı adı.
Keçsə də hissindən, ağılından elə,
Qoparıb başından vermişən yelə.
Yox elə bir qüvvə dünyada, Allah,
Qopmasın köksündən, sinəsindən ah,
Önündə əyilib dua etməsin,
Sənin hüzurunda əfvə getməsin.
Bütün kainatın sahibi özün,
Həyata can verər o nurlu üzün.
Sənin qulunuq biz, Böyük Yaradan,
Sonda hüzuruna qayıdacaq can!...

27-29/ 11. 1999

BU DÜNYADA

Kimlər gedir, kimlər qalır,
Bu dünyada, bu dünyada.
Mərd üstünə kölgə salır,
Bu dünya da, bu dünya da.

Kimsəsizin burnun ovar,
Haqq deyəni yurddan qovar,
Təmizləri satar, sovar,
Bu dünya da, bu dünya da.

Gücsüzlərə şahmar ilan,
Zor əlində qırğın, talan,
Kimdi görən sona qalan?
Bu dünyada, bu dünyada.

Əzazilin başındadır,
Sanki onun yaşındadır,
Doğru, yalan qarşındadır,
Bu dünya da, bu dünya da.

Şirin Xanım, çəkibdi sədd,
Hər addıma yoxdu bir hədd,
Parça-tikə min-min sərhəd –
Bu dünyada, bu dünyada.

20.10.1989

DAMĞALAYIRLAR

Naqışlık dünyada dövran sulayır,
Pislik yalquzaq tək qəlb-qəlb ulayır,
Axıdılan qanlar haqqı bulayır,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damğalayırlar.

Pulla həqiqəti satın-alırlar,
Dünyanın boynuna kəmənd salırlar,
İlan tək haqq dili qəfil çalırlar,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damğalayırlar.

Yetim tək düzlüğün boynu bükülür,
Yağılıar əlində yurdalar sökülr,
Çox yanar ocağa sular tökülr,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damğalayırlar.

Hey dolur, boşalır fitnə-fəsadlar,
Sərvətə, dövlətə, pula həsadlar,
Nala-mixa döyür qəlbi kəsadlar,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damğalayırlar.

Tamah torbasını salıb boynuna,
Yığır dilənci tək vari qoynuna,
Görən necə dözür felək oynuna,

Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damgalayırlar.

Ürəklər, diləklər, məramılar qansız,
Düşünən imkansız, duyan imkansız,
Pislik qan sulayır zaman məkansız,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damgalayırlar.

İlahi, bəndələr naşükürləşib,
Dünya başdan-başa ləp məkirləşib,
Mürvətsiz, insafsız başda əyləşib,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damgalayırlar.

Böyüyün, kiçiyin yeri boş qalıb,
Min bir işgəncələr yurd-yurd baş alıb,
Bu şahmat oynuna Tanrı mat qalıb,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damgalayırlar.

21.01.1990/ Zeynalabdin Tağıyev qəsəbəsi

DİL NAHAQ DANIŞANDA

Duyan insan boğular,
Zülm həddin aşanda.
Min-min fitnə doğular,
Dil nahaq danışanda.

Zamanın çərxi dönər,
Elin çıraqı sönər,
Yerdə sürüner hünər,
Dil nahaq danışanda.

Dünya namərdlə dolar,
Tanrıının gözü dolar,
Ömür yarımcıq solar,
Dil nahaq danışanda.

Çox yurdun odu keçər,

Günahzsız candan keçər,
Dünyamızı qəm biçər
Dil nahaq danışanda.

Şirin Xanım, bezaram,
Həqiqəti gəzərəm,
Həyatımdan bezərəm,
Dil nahaq danışanda.

06.04.1990

GÖZLƏMƏ

Naqisdən doğruluq, namərddən düzlük,
Özünü sevəndən peyman gözləmə.
İkiüzlü adamdan saflıq, təmizlik,
Yolundan azandan iman gözləmə.

Çox «mənəm» deyənlər özündən dedi,
Min-min günahsızın başını yedi,
Özgə əməyilə zərxara geydi –
Əyri əməllərə zaman gözləmə.

Kişilər az gəlib qoca dünyaya,
Qanmazlar qananı verib fənaya,
Çox dil pəhləvanı yetərək «haya»,
Başına ələyər duman, gözləmə.

Özündən razılar tutub dünyani,
Bir qara qəpiyə satıb dünyani,
Alovun köksünə atıb dünyani,
Vicdanı yoxsuldan, aman, gözləmə.

Düzlükdən danişdı çox kələkbazlar,
Ağıl da öyrətdi ağlıdayazlar,
Suyun çirkabına baş vurar qazlar,
«Düzəm», deyəndən qaç, yaman gözləmə.

Çox əyri əllərdə söndü min ocaq,
Çox tale, çox ürək oldu oyuncaq,
Dost əli sinənə saplasa bıçaq...
Döz ağrı-acına, dərman gözləmə.

Şirin, sən boşalıb-dolma bulud tək,
Bəmdə haray çəkmə, yanıqlı ud tək,
Ömrün tufanına döz bir palid tək...
Yaxşıya baş endir, fərman gözləmə!

19.10.1989

KÜLƏKLƏR DƏLİ ƏSƏR

Sevgilər olsa bərbad,
Ölüm cana tələsər.
Üsyankar, coşqun, abad,
Küləklər dəli əsər.

Odur əbədi səyyad,
Can cana olarsa yad,
Dünyanı tutar fəryad...
Küləklər dəli əsər.

Ağzına alar ərzi,
Necə mat qoyar bizi,
Odlayar yolu-izi,
Küləklər dəli əsər.

Haqsız bir iş olanda,
Ürəyə qəm dolanda,
Bir pak ömür solanda,
Küləklər dəli əsər.

Nahaqdan ölüm varsa,
Dünyaya dərd axarsa,
Qəlb haqqa kəc baxarsa,
Küləklər dəli əsər.

Gənc ürək qaryanda,
Qəm teli dariyanda,
Naməndlər yarıyanda
Küləklər dəli əsər.

21.07.1985/ Yasamal

ÇƏKƏNƏ QƏM DÜNYA

«Sənsiz » analar cəmiyyətinin
sədri Zenfira Rəhimovaya.

Zülm ərşə bülənddi,
Həyat feildi, fənddi,
Əzrayıl himə bənddi...
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Kiminin yurdu savaş,
Kiminin gözündə yaş,
Kiminin ürəyi daş,
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Birinin başda tacı,
Acın puldur amacı,
Yox sabaha əlaci,
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Toxun aca rəhmi yox,
Zaman ötür fəhmi yox,
Ölümün də zəhmi yox...
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Göz var min çeşmə doğar,
Göydə buludu sağar,
Selində özün boğar,
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Ömür cahana karvan,
Zaman başında sarvan,
Haqqı deyənə divan...
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Bəşər yollar yorğunu,
Zülm əzər doğrunu,
Başa çəkər oğrunu,
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Bir elin gülzarı bol,
Bir elin məzarı bol,
Dünyaın azarı bol,
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Minlər qoynunda yatar,
Minlər minini satar,
Şadimanı gəl qutar...
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

10.05.1994

DÜNYA, SEVİNCƏN DOLDU, YA KƏDƏRDƏN GÖZLƏRİN?

Baxışından min əsrin dərdi-səri tökülr,
Gündüzünün əliyle min bir zülmət sökülr,
Gözlərinə gecənlə, sanki sürmə çəkilir,
O göz yaşıń deyilmi çayların, dənizlərin?
Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

İdrakla çarpışmada bu yönəmsiz duyğular,
Pak sinəndən çəkilməz dərdi-sərlər, qayğılar,
Yenə baş alıb gedir çarpışmalar, saygılar,
Bu həyat meydanında bükülmədi dizlərin...
Dunya, sevincdən doldu, ya kədərdən gözlərin?

Tamah həddin aşanda ağıl gələr haraya,
Bəzən elə olar ki, ağ deyərlər qaraya,
Çox gəlib-gedən oldu bu bəşəri saraya,

Saxladın hafızəndə gedənlərin izlərin,
Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

Əsər çılgın küləklər bağında sağa, sola,
Min ağrı-acı dolar köksündəki haqq yola,
Atın çapar sinəndə min-min tale dördnala...
Ömrünü başa vurar şahların, kənizlərin,
Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

Başında min bir qovğa əsirlər yola saldın,
Hər günü ötürəndə bir mərhələ qocaldın,
Namərd əlində enib, mərd əlində ucaldın,
Sinəndə köçün sürdü çirkinin, təmizlərin,
Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

İdrakının əliylə alim verdi kəşfini,
Tamah düşdü araya hey qıçıtdı dişini,
Hey döndərdin düz yola zamanın gərdişini,
Naqışlər qulağına çatmayanda sözlərin,
Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

Şadimanın köksündə tükənməzdir məhəbbət,
Haqsız haqqına çatar gec-tez qoynunda əlbət,
Gül açın sinən üstə xoş məramılar, xoş niyyət,
Çox-sox « mənəm » dedilər, incitdilər özlərin,
Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

16-17.03.1986

DÜNYA MƏNƏ TANIŞ GƏLİR

Qəmi boldu, sevinci az,
Hər payızı bir qış gəlir.
Hər taledə bir dəfə yaz,
Dünya mənə tanış gəlir.

Çiçəyinin arısı bol,
Küpəgirən qarısı bol,
Hər ömürün yarısı yol...
Dünya mənə tanış gəlir.

Cığırının izi ləkə,
Yerində min bir mərəkə,
Ceyranını qovur təkə,
Dünya mənə tanış gəlir.

Buludların dolan vaxtı,
Külək saçın yolan vaxtı,
Bənövşəsi solan vaxtı,
Dünya mənə tanış gəlir.

Yollarını keçəndə də,
Çəsməsindən içəndə də,
Əzrayıl can biçəndə də,
Dünya mənə tanış gəlir.

Fələk alın yazanda da,
Əl məzarı qazanda da,
Yuxularım azanda da,
Dünya mənə tanış gəlir.

Son əvvəlin hey təkrarı,
Əvvəl, axır təkdə yarı,
Rəbb ovunda bəşər dari...
Dünya mənə tanış gəlir.

Can cisimin içində sırr,
Bu cisiyi sırr də kəsir,
Hər ölüni yerə həsir,
Dünya mənə tanış gəlir.

Ey Şadiman, adamıyla,
Dərdlə dolu hər damıyla,
Həm fərağı, həm kamıyla-
Dünya mənə tanış gəlir.
Dünya mənə tanış gəlir.

10.12.1997

DOĞULAN PEŞİMAN, ÖLƏN PEŞİMAN

Acılar könlümdə qübara dönüb,
Bir anlıq sevincim nübara dönüb,

Bəxtim, səadətim dübarə dönüb,
Görmədim çoxunda əqidə, iman,
Doğulan peşiman, ölən peşiman.

Dünyanın acısı-şirini zəhər,
Boğur həyatımı büsbütün qəhər,
Zaman da dördnala çapan bir kəhər...
Alır əlimizdən anları yaman,
Doğulan peşiman, ölən peşiman.

Göyün yeddi qatı sirli bir kaha,
Milyonlar öldürür naləyə, aha,
Gah toydu, gah yasdı, eyvah sabaha,
Yolur saçlarını əlində zaman,
Doğulan peşiman, ölən peşiman.

Ərəsat gününü bir düşünən yox,
Min ac yaşayır, biri isə tox,
Dünyanın dəlisi bilənindən çox,
Heç kəs düşünməyir axirət divan...
Doğulan peşiman, ölən peşiman.

Hərə günahının yükünə ulaq,
Axır zamaniçin yanacaq qulaq,
Gözdən axan qanlar min çeşmə, bulaq,
Didir bir-birini sağ ikən insan!
Doğulan peşiman, ölən peşiman.

Vicdan yox, paranın bölgüsü gedir,
Ağılsız başların hörgüsü gedir,
Hər cür alçaqlığın süngüsü gedir,
Büdrəyən, yixılan, əzilən ümman,
Doğulan peşiman, ölən peşiman.

Bir kimsə bilməyir dünya imtahan,
Pulu-parasıyla şirindi cahan,
Harama, halala çox azdı baxan,
Gözümüz öndən hər günahsız qan,
Doğulan peşiman, ölən peşiman.

Birinin altunu qucağa sığmır,

Bış-düşü min cürə, ocağa siğmir,
Birinin əyalı bucağa siğmir,
Yoxusu, enisi, örusü duman,
Doğulan peşiman, ölən peşiman.

Zaman hədələyir bizi ürəklə,
Leysanla, boranla, acı küləklə,
Allahlıq edirik, vallah, fələklə,
Döyür qapımıızı ölüm, ah, aman...
Doğulan peşiman, ölən peşiman.

Demə Şadimana, Tanrı, naşidir,
Dəryalar, çeşmələr gözüm yaşıdır,
Ruhum sənin, cismim vətən daşıdır!
Əbədi deyildir bəxş etdiyin can,
Doğulan peşiman, ölən peşiman.

19.11.1992

VERİLİR HAQQĀ CƏZA

« *İblis nədir - cümlə xəyanətlərə bais,*
Ya hər kəsə xain olan insan nədir? -İblis? »
Hüseyn Cavid

Verilir haqqā cəza,
Basıb hər yanı qəza,
Ağlayan gözlərə bax,
Maskallı üzlərə bax,
Hamı Allahlıq edir,
Haqq deyən haqqı didir.
Allahın səbri çoxdur,
Bəndənin rəhami yoxdur.
Dünya utanır özü,
Yoxdu deməyə sözü-
Tökülen qanlarına,
Didilən canlarına,
Bəndənin içində şər,
Alışır, yanır bəşər!
Edib hələli əsir,
Tikdirir haram qəsir.

Üzülür bədəndə can,
Haramdı damarda qan.
Bəndənin işlərinə,
O quduz dişlərinə-
Edir tamaşa fələk,
Görür haqq olur həlak.
Neyləsin göydə mələk?
Verdiyi canlarına,
Yazılıq insanlarına-
Köməyi təkcə ölüm,
Bu da cismə zülm.
Tamah həddini aşıb,
Yerdə ara qarışıb.
Tazının tulası var,
Tulanın qalası var.
Bir deyən yoxdu, bəşər,
Nədir bu içində şər?
Səni insan eyləyen,
İşlə asan eyləyen,
Hər şeyi düzüb-qoşan,
Başın üstə dolaşan,
Göydəkindən et həya,
Sal onu birçə saya.
Həm su, həm quru onun,
Gözünün nuru onun.
Göydə ki, o əndaza,
Dünya bir cismi-əza,
Başın üstə hər qəza,
Onun əmrinə əsir,
Yer ayağına həsir.
Edər çoxunu gəda,
Nədir bəs böylə əda?
Unudub haqqı-sayı,
Çəkmisiz başa vayıl!
Canı qandan ayıran,
Cismi candan ayıran,
Əzrayılin işini,
Onun haqq gərdişini,
Kim edib əqlə əta
Ki, cahan yasa bata?
Dağılan yurdılara bax,

Ulayan qurdлara bax,
Gözlөrin yaşı dөniz,
Saralır böylө bөniz.
Uçur haqqın sarayı,
Canın dildө harayı..!
Arar şeytanı gözü,
Şeytan insanın özü?!...

19.10.1998

ƏLƏMİN ÖMÜRÜ ZAMANDAN UZUN

Ələmin ömürü zamandan uzun,
Onu talelөrө yazan kim oldu?
Çoxu qəmlө dolu bəxt yolumuzun,
Bu yolda yorulub azan kim oldu?

Hər günün acısı ürəyə zəhər,
Yapışar boğazdan ikəlli qəhər,
Qəlb dərdə düşəndə qəm verər bəhər,
Ona öz könlünü qızan kim oldu?

Bədəndən ayrılib uçduqca hər can,
Dondu damarlarda dövran edən qan,
Ölüm ayağında şirin ikən an...
Bir çarə arayib, yozan kim oldu?

Hər insan dünyanın bir gülüstəni,
Payızı yetəndə solar bostanı,
Bütöv bir bəşərin ömür dastanı-
Qaldı sinələrdə, ozan kim oldu?

Bəşər bir-birinə yağıdır nədən?
Torpaq, ölenlərlə dolukən mədən,
Köçəndə bir parça yerindi bədən-
Ona gec məzarı qazan kim oldu?

Şadiman fələyin öündə sail,
O qoyduğu yola gedənlər qail,
Verdiyi əmrə Əzrayıl nail...
Onun fərmanı pozan kim oldu?

20-21.10.1998

İSTƏMİRƏM AMAN DÜNYA

Gözüm yolda, könlüm səsdə,
Başım üstə duman dünya.
İnsaf gördünmü bir kəsdə?
Sinəmə ox, kaman dünya.

Can ağrısı qəlbi didər,
Bəxtsiz bəxti kədər güdər,
Bir gün gələn, bir gün gedər,
Yaman dünya, yaman dünya.

Acıların balta çalar,
Dərdsizi də dərdə salar,
Düz axtaran düzdə qalar,
Aman dünya, aman dünya.

Qolun, imzan, fermanın çox,
Çarəsizə dərmanın yox,
Biz tek çıxan bir canın yox,
Yaş ötürən zaman dünya.

Ətəyində öldü anlar,
Nahaq yerə çox divanlar,
Bir-birinə yad insanlar,
Ümman dünya, ümman dünya.

Şadimanın bağıri qandır,
Ölən ürek, çıxan candır,
Bacardıqca məni yandır...
İstəmirəm, aman dünya.

4.11.1991

BU QƏRBƏ BƏRƏKƏLLAH

Kömpüterin əsiri,
Robotların qəsiri,
Sanki yoxdu kəsiri,

Röyadı, Allah, Allah,
Bu Qerbə bərəkallah.

Ürəyi qışın buzu,
Ölkələr əldə quzu.
Nə parlaqdı ulduzu?
Qan tökür saymır günah,
Bu Qerbə bərəkallah.

Yalnız dildə birləşir,
Getdikcə sehirləşir,
Be-em-te-si sırləşir,
ATƏT-lə mehirləşir,
Savaş doğur hər sabah,
Bu Qerbə bərəkallah.

Ürəyi robot olub,
Min bir yerdən çat olub,
Hiyləsi min qat olub,
Dünya batabat olub,
Nə vecinə nalə, ah,
Bu Qerbə bərəkallah.

Cahan qeylüqallaşır,
Ağalar ciğallaşır,
Bəzi xalqlar ballaşır,
Yardımları yallaşır...
Ətəklərdən sallaşır,

Aclar sanır qıbləgah,
Bu Qerbə bərəkallah.

Şeri də robotlaşır,
Seyri də robotlaşır,
Xeyri də robotlaşır,
Dünya necə qatlaşır?
Öz-özünə yadlaşır
Sözləri çalır gah-gah,
Bu Qerbə bərəkallah.

Fırladır Yer kürrəsin,
Göstərir fil nərəsin,
Təyyarəsin, bərəsin
Robot edib maşallah,
Bu Qerbə bərəkallah.

Ağa olub hamına,
Çekir haqqı kamına,
Çıxır göyün damına,
Daş atır adamına,
Salır mərəkə, vallah,
Bu Qerbə bərəkallah.

Aləmi qarışdırır,
Hamının vuruşdurur,
Dinləri yarışdırır,
Dolları sırasıdırır,

Olub dünyada Allah,
Bu Qerbə bərəkallah.

Svilizasiya deyərək,
Özünü hey öyərək,
Tərəzini əyərək,
Başımıza döyərək,
Əzir hamın inşallah,
Bu Qerbə bərəkallah.

Yad səyyarədən gəlib,
Ayrı heyətdən gəlib,
Hansı qüdrətdən gəlib?
Baş açmaq olmur billah,
Bu Qerbə bərəkallah.
Bu Qerbə bərəkallah.

31.X.2001.

SİYASƏTDİ, SİYASƏT

Cahanda hey mərəkə,
Ev-ev gəzir səksəkə,
Qeyzlənir hər ölkə,
Qırğınlar alır vüsət,
Siyasətdi, siyasət.

Nə qədər ölüm qada,
Sakitlik yox dünyada,

Gedir vicdanlar bada,
İndi ən yaxşı sənət,
Siyasətdi, siyaset.

Dinlər əldə oyuncaq
Söndürülür çox ocaq,
Qan içində hər bucaq,
Artır ilbəil zillət,
Siyasətdi, siyaset.

Hökümdarlar dilləşir,
İmanla kin əlləşir,
Axan qanlar selləşir,
Düşür araya həşir,
Yalançı hörmət, izzət,
Siyasətdi, siyaset.

Ölkələr ağlaşırlar,
Ələmə bağlaşırlar,
Dərd olub dağlaşırlar,
Əzir milləti millət,
Siyasətdi, siyaset.

Böyük xalqlar ağıdır,
Kiçik xalqlar çağadır,
Qartala şah qarğadır,
Yaxşılıqda hər niyyət,
Siyasətdi, siyaset.

Qanunların hər üzü,
Yatmayır gecə gözü,
Çalxalanır Yer üzü...
Sabahımız, ya qismət,
Siyasətdi, siyasət.

Savaş bəşərin dəbi,
Artdıqca artır təbi,
Kimdə qırğının həbi?!
Yəhudiyələ ərəbi
Yağı edən qiyamət,
Siyasətdi, siyasət.

Fələstində qan axır,
Hökmdarlar yan baxır,
Əfqanıstanı yıxır,
Ölüm, zülüm və illət
Siyasətdi, siyasət.

Çeçenlər qara bağlar,
Ürəyi yara bağlar,
Bu dünya qalib aqlar!
Hər şahda şaha hörmət
Siyasətdi, siyasət.

Balkanlar həzar edər,
Sinəsi ah-zar edər,

Evini məzar edər...

Orda qanlı müsibət

Siyasətdi, siyasət.

Qarabağ qara bağırı,

Kəsir bizi bu ağrı,

İblisin sözü doğru,

Haqqı ediblər oğru!

Allaha da itaət,

Siyasətdi, siyasət.

Var İsada bir dua

Qılmırsan cana rəva,

Etmə özgəyə dəva!

Kökümüz Adəm, Həvva,

Əlinizdə ibadət-

Siyasətdi, siyasət.

Milli qırğınlar daşır,

İblis, şeytan ulaşır,

Zülümətlər başdan aşır,

Bütün dünya savaşır...!

Edilib qana adət,

Siyasətdi, siyasət.

Dolubdu səbrin qabı,

Göyün, Yerin yox tabı,

Allahın hər kitabı

Bəşərin haqq-hesabı!...

Tanrıya da xəyanət

Siyasətdi, siyasət.

Fitnə-feildən həzar,

Rəbbim bir ömür yazar,

Bizdən sonra dar məzar,

O da dünyaya azar,

Bunu duymaq da, əlbət

Siyasətdi, siyasət.

Ağalar dingildəyir,

Qədəhlər cingildəyir,

Tulalar zingildəyir,

Şər yolu edilib qət,

Siyasətdi, siyasət.

Ey Şadiman, etmə qəm,

Ömür bəxtə düşən dəm,

Eyləmə nəşəni kəm,

Dünya gözündəki, nəm

Şah qədəhində şərbət...

Siyasətdi, siyasət!

Siyasətdi, siyasət!

31.X.2001.

DÜNYA SUSDU

Qətrə-qətrə qan töküldü, çox talandı məkanımız,

İnsanlığa yaxşı bələd ali ədəb, ərkanımız,
Haqqımızı anlatmağa az tapıldı imkanımız,
Heç olmadı özümüzə, içimizə təkanımız,
Hər zülümə, müsibətə, həqarətə dünya susdu,
Ağzımıza daş basıldı, ədalətə dünya susdu.

Hey çekildi gözümüzə zaman-zaman yağı mili,
Hey kəsildi cəlladların əllərində haqqın dili,
Nə bir qansız, nə qovğasız olmadı ki, vətən ili,
Ocaqları kor qoydular, quru yurda qaldı külü,
Fitvalarda biz əzildik, biz üzüldük, dünya susdu,
Kətan təki hey nazildik, hey süzüldük, dünya susdu.

Şəhidimiz məzar-məzar çoxaldıqca, adiləşdik,
Torpağımız hissə-hissə alındıqca, vadiləşdik,
Beynəlmiləl deyildikcə üzümüzə, sadələşdik,
Yurdumuzdan pay verməkçin xainlərlə, vədələşdik...
Qan töküldü, bel büküldü, yurd söküldü, dünya susdu.
Atamızın qəbirinə xaç çekildi, dünya susdu.

Bizdən əvvəl gələnlər də birləşməyi ar bildikcə,
O tayfanın böyüklüyün bu tayfaya xar bildikcə,
Yadellinin xatunların özlərinə yar bildikcə,
Öz yurdunu, öz elini bir-birinə dar bildikcə,
Xərabəyə döndü ocaq, söndü ocaq, dünya susdu.
Aşıb-daşdı qanlı qucaq, dondu bucaq, dünya susdu.

Aman Allah, kim açacaq bizim bu kor gözümüzü?

Düşmən bildik, yağı bildik özümüzə özümüzü,
Oğurladı iblis, şeytan içimizdən közümüzü,
Yadelliyə, xainlərə öyrətdikcə üzümüzü,
Xirdalandıq, könlümüzə zəfər çaldıq dünya susdu.
Son məqamda özümüzlə tənha qaldıq, dünya susdu.

Zülüm evi yixilmazdır min il belə ötüb keçdi,
Zəlzələlər, fırınalar insanları ot tək biçdi,
Cahillikdən çıxmış bəşər bir-birinin qanın içdi...
Zaman-zaman ölüm, qırğın, müsibətlər yolun seçdi,
Haqqımızı içimizdə şəhid edən, dünya susdu,
Aman Allah, bu qanlara söyle nədən dünya susdu?

Xərabəyə döndü yurdalar, bilinmədi ölüb-itən,
Unutqanlıq, biganəlik qəlbimizdə ot tək bitən,
Əslimizə, kökümüzə ağız bütəndi, əfsus yetən,
Kiçildikcə, söküldükcə, büküldükcə yazıq vətən!
İnsanları işgallarda üyüldükcə, dünya susdu,
Ədalətin baş-gözünə döyüldükcə, dünya susdu.

Ey Şadiman, yandı bağın hər əzabın cəfasından,
Kimə qaldı bu cahanın əlçatmayan vəfasından?
Zaman qaçıdı, Tanrı qıymış insanlara şəfasından,
Ocağında kül olmusan ürəyinin səfasından,
Sən alışdın alovundan yandı Günəş, dünya susdu,
Vulkan oldu könlün içi, doğdu atəş, dünya susdu.

3.04.2001.

YALAN DÜNYA

Şəhriyarin «Yalan dünya»
şeirinə nəzirə

Nəşə yeyib kədər qusdun,
Hər addımda haqqı pusdun,
Şər öündə sən də susdun
Hər şeyə kor olan dünya,
«Yalan dünya, yalan dünya».

Ağlamayan bir göz hanı?
Hey yandırdın təndə canı,
Haçan olar haqq divanı?
Boş yerə saç yolan dünya.
«Yalan dünya, yalan dünya».

Al bəşərdən canı bir yol,
Səvabı az, günahı bol,
Hara gedir söylə bu yol?...
Savaşlarda solan dünya.
«Yalan dünya, yalan dünya».

Əllərini yuma qanla,
Bacarırsan haqqı anla,
Kədər illə, sevinc anla,

Hər addımı talan dünya.
«Yalan dünya, yalan dünya».

Əzabına tutuşan biz,
Qəmlerinə qatışan biz,
Səninlə hey atışan biz,
Zurnasın boş çalan dünya,
«Yalan dünya, yalan dünya».

Göylərini qəmin sağır,
Qəlb damına kədər yağır,
Yükün səndən min qat ağır,
Dalında çul, palan dünya.
«Yalan dünya, yalan dünya».

Saxlama heç o gödəni,
Doydurmadı tən mədəni,
Candan alıb hər bədəni...
Boş məzara salan dünya!
«Yalan dünya, yalan dünya».

Dilinin hər əmri belə...
Çıxmaz səsi-səmri belə,
Bu beşgünlük ömrü belə
Əlimizdən alan dünya.
«Yalan dünya, yalan dünya».

Soldu necə gül bədənlər,

Əzrayıl hər təni dənlər,
Doymadı ki, heç gedənlər?
Özü sona qalan dünya.
«Yalan dünya, yalan dünya».

Həyat gülün dərmədim ki,
Qəmin qolun gərmədim ki,
Mən ki, heç gün görmədim ki,
Əzabıyla kalan dünya,
«Yalan dünya, yalan dünya».

Anasından bala aldıñın,
Qəbirinə nə tez saldıñ?
Guya ki, sən zəfər çaldıñ,
Sənin ki, yox balan, dünya.
«Yalan dünya, yalan dünya».

Əzrayıldan nəyin əskik?
Çox dam, saray yixıq, sökük,
Hünərin var bir yuva tik,
Varınım heç dalan dünya?
«Yalan dünya, yalan dünya».

Çox zirvədə olan taxtı,
Təpəsindən yerə çaxdı,
Təbim kimi coşan vaxtı,
Xəyallara dalan dünya.
«Yalan dünya, yalan dünya».

Atını şər evinə çap,
Haqqı onun əlindən qap,
Ya bircə yol səadət tap,
Ya odlara qalan dünya!
«Yalan dünya, yalan dünya».

Şadimanın əsir özü,
Tutulanda qəmdən üzü,
Bulud təki ağlar gözü,
Könlüm kimi dolan dünya!...
«Yalan dünya, yalan dünya».

22-23/01.2000

DAHA BU DÜNYAYA SƏBRİM ÇATMAYIR

Ağrim qol götürüb oynayır mənə,
Bu haray-həşirə gözüm yatmayır.
Bütün yamanlıqlar qaynayır mənə,
Daha bu dünyaya səbrim çatmayır,

Səhərim açılır gün döyüşdü,
İnsanın ağılında kin döyüşdü,
Allahi şərləyən din döyüşdü,
Daha bu dünyaya səbrim çatmayır.

Yerlərdən göylərə zülm hayqırır,
Ürək parçalanır, dilim hayqırır,
Qəlbim ocaq çatıb, külüm hayqırır,
Daha bu dünyaya səbrim çatmayır.

Şeytanla insanın bir ibadəti,
Haqqı yamanlamaq vicdan adəti,
Budurmu bəşərin can səadəti?
Daha bu dünyaya səbrim çatmayır.

Fikirlər öcəşir haray içində,
Günlərin möhnəti hər ay içində,
Ağıl xofa düşüb saray içində,
Daha bu dünyaya səbrim çatmayır.

Bir görən yoxdurmu can üzən ahı?
Zülmətin bağlarından qopan sabahı,
Bir kimsə bilməyir içdə günahı?
Daha bu dünyaya səbrim çatmayır.

8. 02. 2006

OĞRU

Bəşər oğurluqla məşğul dünyada,
Bir gündə səbəbdə min bir fəryada.
Biri, rüşvət alıb, hər gün cib soyur,
Neçə imkansızın ürəyin oyur.
Kiminə oğurluq gündəlik peşə,
Çekir zənginlərin ürəyin şışə.
Kimi bir özgənin yiğdiği varı,
Dədəmələ təki, eyləyir yarı.
Kimi könüllərdən közü oğurlar,
Kimi bir misrayçın sözü oğurlar,
Kimi sinələrdən ürək oğurlar,
Kimi fırıldaqdan kələk oğurlar.
Kimi ocağından külü oğurlar.
Kimi də bağından gülü oğurlar.

Bəşər bir-birini soymaqla məşğul,
Ayağının altın oymaqla məşğul.

Kimi şan-şöhrətə ucalmaq üçün,
Gecələr yatmayır çeynəyir için.
Mininə alçalsın, qul olsun nə qəm?
Yalançı şöhrətdən təki olsun dəm.
Çoxu mənliyini verdi şərəfə,
Kiminsə önungdə çökdü min dəfə.
Çox vaxt ucalmaqçın yandıran qəlbin,
Görmür yixılanda dərənin dibin.
Kimi özgəsinin məhəbbətini,
Müqəddəs, ilahi səadətini,
Sanki iblis təki keçirtdi ələ,
Qurdu bir bədbəxtin eşqinə tələ.
Kim xəstə ruhuna dad oğurlayır.
Kimi də özünə ad oğurlayır.
Hamı oğurluqla məşğul dünyada,
Lakin, gətirmirik bircə an yada,
Bizdən yuxarıda Allahımız var,
Bilmirik heç neçə sabahamız var...
Tanrıının Əzrayıl bir mələyi var,
Ona da oğurluq İlahidən yar.
Hər şeyin oğrusu olan insanın,
Bir gün o əzrayıl oğurlar canını!...

4.02.2001.

ÇIXAR CANI YOXSULUN

Dərdlərinə çarə hanı yoxsulun?
Bundan sonra çıxar canı yoxsulun!

İtiribdi çoxdan varı-mülkünü,
Mehman edib qəlbə qorxu-hürkünü,
Çörək üçün satıb köhnə kürkünü,
Qaralıbdı yaman qanı yoxsulun.
Bundan sonra çıxar canı yoxsulun.

Haram cibli tikir hündür imarət,
Sonra gedib hacı edir ziyarət,
Vicdan qarət, iman qarət, din qarət,
Əhvalını yaxşı tanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.

Quru evin heç-neçəyə satıbdı,
İnnən belə Aşqabad tək batıbdı,
Olan-qalan bəxti daha yatıbdı,
Oğul, uşaq dolu yanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.

Kim çatıbdı bu dünyada karına?
Sığınıbdı namusuna, arına,
Quru çörək tapmayıır heç qarına,
Batdı qalan adı, sanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.

Fələk yoxdan daş yağıdırıb başına,
Heç baxmayır gözdən axan yaşına,
Divan tutub daş üstündə daşına,
Damarında donub qanı yoxsulun,

Bundan sonra çıxar canı yoxsulun.

Hey səbrinin ağzın duzla ovubdu,
Nəyi varsa hər gün satıb-sovubdu,
Şər, xətanı özündən yan qovubdu,
Dərdi çoxdu tükü sanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.

Külfətinin baxa bilmir gözünə,
Nifrət edir yağı təki özünə,
Çıxmayı ki, daha millət üzünə?
Aləmə var hər nişanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.

İş tapmayıq kasıbçılıq eləyə,
Həsrət qalıb evində hər diləyə,
Az qalıbdı quzu təki mələyə,
Qarə gəlib daha anı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.

Varlıların çox rəngbərəng maşını,
Ona təref heç fırlatmir başını,
Görəndə də çatır yay tək qaşını,
Bitməz daha heç divanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.

Gündən-günə suyu yaman bulanır,
Dükan gördü elə ağızı sulanır,

Öz evini satmaq ilə dolanır,
Gəlib yenə pis zamanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.

Evin satıb dəyişdirmək peşəsi,
Ciyər dərdən dağ-dağ olub şışəsi,
Yoxdu daha doğma isti guşəsi,
Hey dəyişər ev ünvanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.

Ev dəllalı olanlar da şellənir,
Kasıbların bellərində yellənir,
Açıqları ofislərdə tellənir,
Süfrəsində yox yavanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.

Baş açmırıam bu fələyin işindən,
Təmizləri hey keçirir dişindən,
Uzaq düşüb çox ev öz biş-düşündən,
Halına yox mehribanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.

Ey Şadiman, çoxları can üstədi,
Ac qalmaqdən çox mədələr xəstədi,
Hiylə, fitnə, yalanlar üst-üstədi,
Qalmayıbdı ah-aməni yoxsulun!
Bundan sonra çıxar canı yoxsulun.

13.05.2001

DƏRD

Elə doğulandan giririk dərdə,
Gah mərdə dönürük, gah da namərdə,
Dərd yixır, dağıdır direyimizi,
O yeyir içerdən ürəyimizi.
Dünyada hər şeyin səbəbi dərddi,
Bəşər qarşısında səddi, sərhəddi.
Hərə öz dərdindən əriyir şam tək,
Alır sinələri o bir axşam tək.
Varlinin canını qorumağ dərdi,
Yığdığın birbəbir arımağ dərdi.
Qızın ər evində yarımağ dərdi,
Ya ata evində qarımağ dərdi.
Oğlanın ev dərdi, pul-para dərdi...
Ürəyə vurulan hər yara dərdi.
Çoxunun şan-şərəf, ucalmağ dərdi,
Şöhrətə çatanda qocalmağ dərdi.
Atanın, ananın övlad vəfası,
Böyütmək, yerbəyer etmək cafası.
Övladın ataya, anaya borcu,
Bu bağlılıqların görünmür ucu....
Bəxtinə səadət gətirmək dərdi,
Sonradan onu da itirmək dərdi.
Dəndlər xırda-xırda, dəndlər birbəbir,
Bizi yrəyindən keçirən xəlbir.
İşqal altda olan torpagın dərdi,

Yağıya alçalmış papağın dərdi.
Dildən məcbur çıxan yalanın dərdi,
Haqqı misqal-misqal talanın dərdi,
Dünyanı dolaşan zülmlər dərdi,
Vaxtı bilinməyən ölümlər dərdi.
Ev dərdi, iş dərdi, çay-çörək dərdi,
Həyat axınında bir dirək dərdi,
Çox vaxt başımızın boy atıb dərdi,
İçdə çiçəkləyən ümidi dərdi.
Tapa bilərsizmi dərdsiz bir ürək,
Onu da xəlbəti əyməsin fələk?
Dəndlər sinəmizi tapır sel təki,
Sonra da orada çapır yel təki,
Dönür içimizdə, sanki fəryada,
Yandırır ürəyi, sinəni oda,
Zəngin də, kasib da onun əsiri,
Bəlkə o Allahın açılmaz sırrı,
Verdi ömürləri büsbütün bada,
Heç dərddən qurtulan varmı dünyada?!

30/31.01.2001.

DÜNYA ŞEYTAN İÇİNDE

Ərş-i-kürşü ram edən,
Acılarla kam edən,
Qəlbə dərdi dam edən,
Bədənlərlə şam edən,
Zalımlar can biçimində,
Dünya şeytan içində.

Yixılıb haqq guşəsi,
Kəsir nahaqq tişəsi,
Sınır ürək şüşəsi,
Artır iblis nəş'əsi,
Hamı niyə, neçində?
Dünya şeytan içində.

Yerdən göyə fəryaddı,
Can bədəninə yaddı,
Ağızlarda imdadı,
Şər hər işdə abaddı,
Bəşər köçə-köçündə
Dünya şeytan içində.

Can üzülür ah ilən,
Vicdanlar günah ilən,
İllətlər sabah ilən,
Beyinlər gah-gah ilən,
Zaman keçə-keçində,
Dünya şeytan içində.

Rəbbim bizi yaratdı,
Canı bədənə atdı,
Vəhləri ağla qatdı,
Ondan kitab ucaldı,
İmtahanı həyatdı!
Varı olan heçində,
Dünya şeytan içində.

İnsan qocalır niyə?...
Əllər uzanıb göyə,
Başına döyə-döyə,
Əzrayıl gəlir iyə,
Fələk seçə-seçində,
Dünya şeytan içində.

Şadiman, adəm yolu,
Fitnə-feyillə dolu,
Bağlanıb haqqın qolu,
Zaman bilmir sağ-solu,
Qanlar içə-içində,

Dünya şeytan içinde.
30. X. 2003

ERMƏNİ FITVASINI DÜNYAYA FAŞ EYLƏMİŞƏN

“Ermənistən terrorcu “Xristian” ölkənin gizlinləri “kitabının müəllifi Səmyuel A. Uimz əslı şotland – amerikalıdır. Bu kitabı Amerikada çap etdirəndən bir ay sonra müəmmalı şəkildə vəfat edib. Bu şeri onun ruhuna minnətdarlıq hissiyilə həsr edirəm!

Əsli şotland, dini xaç, alimi hünər oldu,
Yazdığı bu kitabla dünyaya bir ər oldu,
Həqiqət aşiqi olmaq da dərdi-sər oldu,
Bəşəri – könlü ilə necə dərbədər oldu,
Qəlbimi oda salıb, gözümü yaş eyləmisen,
Erməni fitvasını dünyaya faş eyləmisen.

Sənin Amerikada cahi-cəlalın var idi,
Vicdanı haray çəkən əcəbcə halın var idi,
Xeyri, həqqi düşünən yaxşı kamalın var idi,
Üzünün nuru – cünəş, kişi cəmalın var idi,
Bize şər söyləyənин başına daş eyləmisen,
Erməni fitvasını dünyaya faş eyləmisen.

Sən bizim ağrımızı çəkdiñ ürəkdən, eyvah,
Doğulan bu kitabın geldi dilekdən, eyvah,
Erməni şərdi tamam, çünki bələkdən, eyvah,
Sənə rəhmət deyirəm mən ki, fələkdən, eyvah,
İki yüz illik zülümü dərdlərə baş eyləmisen,
Erməni fitvasını dünyaya faş eyləmisen.

Açıqlıqca səhfələri sinəmi ah-vay tutdu,
Könlümün vulkanını gör necə də hay tutdu,

Gözümün gurşadını həm bulaq, həm çay tutdu,
Qələmin Allahına yaxşı haqqı-say tutdu,
Şəri bəşərə – bəla, içini boş eyləmisən,
Erməni fitvasını dünyaya faş eyləmisən.

Həqqə çaldın qələmi, bəs ölümün gəldi niyə?
Pisə lənət oxuyan, ya Rəbbim, öldü niyə?
Dünyanı bu fələyim xeyrə-şərə böldü niyə?
Nahaq qanlar tökülür, hər tərəfdə göldü niyə?
Ərzi gəzən yalanı göz üstə qaş eyləmisən,
Erməni fitvasını dünyaya faş eyləmisən.

Qanı bizdən olanın çoxları xoş can qoruyur,
Evinin içini və birdə ki, boş şan qoruyur,
Gizləyir soy-kökünü, ömrə düşən an qoruyur,
Erməni adıyla əcnəbidə san qoruyur...
Bəşəri qeyrətini zinətə qaş eyləmisən,
Erməni fitvasını dünyaya faş eyləmisən.

Şadiman müəmmalı ölmünə hiddət eləyir,
Qələmi düzə çalan ağlına qüdrət eləyir,
Ruhuna səcdə edir, xeyrə ibadət eləyir,
Ümidin həqqi güdən Allahına qət eləyir...
Dödağında alışan min cürə kaş eyləmisən!
Erməni fitvasını dünyaya faş eyləmisən.
Erməni fitvasını dünyaya faş eyləmisən.

19. 05. 2004

HƏR KƏS ÖZ GÖZÜYLƏ BAXIR DÜNYAYA

Gah şəri, gah kiri yaxır dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.

Cahan bir zinətdi bəşəriyyətə,
O, çağlayar, coşar ən saf niyyətə,
Salırlar yuvasın min əziyyətə,
Sonradan düşürlər, sanki heyrətə,
Gah şəri, gah kiri yaxır dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.

O, özü naz sevən ülfət istəyir,
Bəndədən yalnız xoş sıfət istəyir,
Eşqini pak tutan afət istəyir,
Bu cəh-cəlalına iffət istəyir,
Hiyləni şimşək tək çaxır dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.

Biri sərvətini yuvası sanır,
Biri Vətənini havası sanır,
Biri İlahini duvası sanır,
Biri haqq evini qəvvası sanır,
Gələn öz yükünü yixır dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.

Ölkələr, sərhədlər üz-üzə durur,
Silahlar havalı göz-gözə durur,
Şahlar mənəm deyir, söz-sözə durur,
Alışır yer üzü, köz-közə durur,
Bəşər qan-yaşını sıxır dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.

Kimi əl dondurən qışını söyür,
Kimi torpağını, daşını söyür,
Kimi bilinməyən yaşını söyür,
Dərdini, qəmini taxır dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.

Hər gələn cahanı bazar eyləyir,
Yurduna qan tökür, məzar eyləyir,
Gah da saray tikir, gülzar eyləyir,
Duyan könülləri yazar eyləyir,
Hərə öz dinini oxur dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.

Qəmini, ahını duyan tapılmır,
Dəli sevdasına uyan tapılmır,
İblisin, şeytanın oyan tapılmır,
Könlünü yolunda qoyan tapılmır,
Bəndənin ağrısı axır dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.

Hamı nəyi isə qoparmaq istər?
Cahanın yarısın aparmaq istər,
Bağrını, köksünü lap yarmaq istər,
Razi qalan varsa bir onu göstər?
Gələnlər baxdılard axur dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.

Kimsə öz gözündə tiri görməyir,
Cahani özündən iri görməyir,
Qəlbinin içində kiri görməyir,
Onun varlığını diri görməyir,
O haqq böyüklüyün, sırrı görməyir,
Tökür min cüre hiss, paxır dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.

Bəşərin əlində din-dinə yağı,
Allah evləriyle dolu sol-sağı,
Çox baş sahibinin dili bayağı,
Hey qana, qırğına gedir ayağı,
İnsan az, çoxusa naxır dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.

Şadiman, cahani sanma acıdı,
O ki, insanlığın həyat tacıdı,
Bizim əlimizdə birçə ucudu,
Haqqa yetişməyin tək əlacıdı,
Hərə elədiyin çaxır dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.

7. 01. 2003

SƏLAM OLSUN

Bu dünyanın hər üzünü
Görənlərə səlam olsun.
Qatlayanda şər dizini
Ərənlərə səlam olsun.

Ala zaman çələyini,

Döyə şerin diləyini,
Hər namərdin biləyini
Gərənlərə səlam olsun.

Heç dönməyə haqq yolundan,
Buxov düşə mərd qolundan,
Həqiqəti öz kolundan
Dərənlərə səlam olsun.

Dərya qopmaz mayağından,
Qəlb dönməsin dayağından,
Şəri dartıb ayağından
Sərənlərə səlam olsun.

Haqq çıxarda səs-səmrini,
Tütyə edən Rəbb əmrini,
Halallıqla öz ömrünü
Sürənlərə səlam olsun.

19.02.2000/ Gəmidə

BAYRAĞIM

Həsrət ilə xeyallarda alışdığım, yandığım,
Gecə-gündüz min hicr ilə məhəbbətlə andığım,
Vüsəlini uyğularda cəfalarla sandığım,
Fırtınalı nəhrlər tək coşub-daşan bayrağım,
O əzablı tale ilə qardaşlaşan bayrağım.

Başın üstən fəlakətlər əsib keçdi yel kimi,
Qabarmanın da, çəkilmən də dağdan aşan sel kimi,
Taleyin də dərdli imiş bu bələli el kimi,
İldirimişlər başın üstən çaxıb keçdi, bayrağım,

Bəxt ulduzu göylərindən axıb keçdi, bayrağım.

Yetmiş ildə yağıların əyib bükdü belini,
O əzablı hekayətin yandırıldıqca elini,
Bağladılar min bir yerdən qifil ilə dilini...
Haqq, ədalət döyülsə də bükülmədi, bayrağım,
Millet qanı nahaq yerə tökülmədi, bayrağım.

Ey üç rəngli ay-ulduzum, məhbus eldə doğuldun,
Fitnələrlə, fitvalarla qara əldə boğuldun,
Fəzilətdən, həqiqətdən, istiqlaldan yoğrıldun,
Parla şəref dünyasında al günəş tək, bayrağım,
Dol bu təşnə ürəklərə bir atəş tək, bayrağım.

Haqsızlığı dolu təki döydün qəfil gəlişlə,
Lənətlədin məhbusluğu üsyankar yüksəlişlə,
Yixib-sökdün əsarəti sən mərdanə gəlişlə,
Od yurduna Tanrı oldun şövqün ilə, bayrağım,
Ən işiş zirvə yuvan olsun fövqün ilə, bayrağım!

Məmməd Əmin səmasında doğan parlaq planet,
Sən dalğalan nəhr kimi yetmiş illik kama yet,
Aç azadlıq qapısını elləri bəxtəvər et,
Gəl, bu dərdli yurdumuzda yix qəfəsi, bayrağım,
Qoy hayqırsın şimşek təki haqqın səsi, bayrağım.

Yasaq oldun yağı əllə doğulandan dünyada,
Başın üstə kölgələndi haqdan xəbərsiz qada,
Tanrıdamı gücsüz oldu yetişmədi fəryada.
Sən idrakın bəxş etdiyi mükafatsan, bayrağım,
Sinələrdə üsyən edən hekayətsən, bayrağım.

Tapdalandı yurdun haqqı, millet qalxdı savaşa,
Xeyanətkar əller ilə oxun dəysə də daşa,
Gec də olsa gəl qovuşdur sən qardaşı qardaşa,
Şəhidlər ruhu eşqinə yix sədləri, bayrağım,
Torpağımı parçalayan sərhədləri, bayrağım.

Aç qapısın istiqlalın alsın nəhri əlinə,
Bir səadət bəxş eləsin Şadimanın əlinə,
Yetsin tamarzı əllərim həmişəlik əlinə,

Məğrur çıx bu savaşlardan pələng təki bayraqım,
Boynumuza həmayil ol çələng təki, bayraqım.

30.10-1.11.1990

ƏSKİ AZƏRBAYCANIN
İYİRMİ SƏKKİZ MAYISAN

Ürəyində dərdləri qubarlanan, bayramım,
Şanlı istiqlal eşqi qamarlanan, bayramım,
İzitozu silinib hamarlanan, bayramım,
Bir millətin Tanrıya ucalan ah-vayisan,
Əski Azərbaycanın İyirmi səkkiz Mayisan.

O böyük məmləkətin qazanılan yoluydun,
Əsir, kölə milletin açılmış əl-qoluydun,
Sildilər yaddaşlardan... tarixəsə uluydun,
Dədəm Oğuz bəyinin, sən bozqurd harayısan,
Əski Azərbaycanın İyirmi səkkiz Mayisan.

Yetmiş il dilimizdən aldılar bu kəlməni,
Vətən bayram eylədi yağı eldən gəlməni,
Şeir nədir, xalça da işlədi bu ilməni,
Parçalanmış ölkənin qanlı Araz çayısan,
Əski Azərbaycanın İyirmi səkkiz Mayisan.

Sən ey Məmməd Əminin ən qeyrətli balası,
Azəri türklərinin Dədə Qorqud qalası,
İstiqlal savaşında Vətən haqqı alası,
Aylara rövnəq verən əsmizin ayısan,
Əski Azərbaycanın İyirmi səkkiz Mayisan.

Doğuldun onsəkkizin o daşnak davasında,
Boğuldun imperyanın ejdaha yuvasında,
İyirmi səkkiz aprelin qırmızı havasında,
Topxanası dağılmış, zəncir qırılmış ayısan,
Əski Azərbaycanın İyirmi səkkiz Mayisan.

O iyirmi üç fevral xalqa kölə düğünü,
Bize bayram dedilər, ərlərə bəxşış günü,
Düşünən beyinlərə yeritdilər süngünü...

Bəxtiqara Cavidin, Müşfiqin haqq payısan,
Əski Azərbaycanın iyirmi səkkiz Mayısan.

Gəl, şəhid olmuşların qanını hifz eylə,
Fəda olanlarının canını hifz eylə,
Əsir Qarabağının anını hifz eylə,
Üçrəngli kəhkəşanın ayparası, ayısan,
Əski Azərbaycanın iyirmi səkkiz Mayısan.

Əldən getmiş Kəlbəcər, Laçın əsir yağıda,
Qız-gelin naləleri parçalayıır dağı da,
Bu savaş meydanını dəli nərən dağında!
Sən əzilən millətin ikiyüzillik hayısan,
Əski Azərbaycanın iyirmi səkkiz Mayısan.

Yenə də qalxıb daşnak istiqlalı boğmağa,
İmperya hamilədir köləliyi doğmağa,
Yuxulu məmləkəti inek təki sağmağa,
Çox millətli bir yurdun oxdan çıxan yayısan,
Əski Azərbaycanın iyirmi səkkiz Mayısan.

Qolu dibdən vurulmuş Babəkini yad eylə,
Qətrə-qətrə soyulmuş Nəsimini ad eylə,
Dünyaya lərzə salan bir dəli fəryad eylə,
Məzarı bəy otağı şəhidlərin sayısan,
Əski Azərbaycanın iyirmi səkkiz Mayısan.

Təbrizimin gözləri qoy yollardan çəkilsin,
Sərhəd deyilən yere gül-ciçəklər əkilsin,
Çılğın sevinc yaşları xan Araza tökülsün...
Sən böyük bir millətin o tayı, bu tayısan,
Əski Azərbaycanın iyirmi səkkiz Mayısan.

Bu Şadiman ağlıının külünü köz eyləyir,
Könlünün qubarını vərəqlərə söyləyir,
İstiqlalsiz bu kölə məmləkəti neyləyir?
Azəri xalqlarının azadlıq sarayısan,
Əski Azərbaycanın iyirmi səkkiz Mayısan.

23.05.1993

BAŞBİLƏNLƏRİMİZƏ

Kürsüsünə sığınib pulun, malın öyənlər,
Millətin daş-qasıyla üst-başın bürüyənlər,
Günahsız bəndələri savaşa sürüyənlər,
Cocuqların ürəyi yağı cibində dollar,
Əsirlikdə qız-gelin bağlı qalıbdı yollar.

Erməni cəlladının dilinə aldanmayın,
Namus ayaqlar altda kişilikdən sanmayın,
Ac-yalavac kütleni bir belə də danmayın,
Körpələrin fəqanı ərşin bağırna biçaq,
Bəsdir qara camaat əlinizdə oyuncaq!

Əcaba, kürsü-kürsü yabançı çekişmələr,
Dildə xalqı aldadıb üzkdə dəyişmələr,
Yağıya əl uzadıb bu üzdə döyüşmələr,
Töküldü millət qanı axdı oldu min dəniz,
Bu şərəfsiz həyatdan böylə utanmazmı üz?

Nədir belə didişmə, ölkədə hal qoymadız?
Bu tökülenlər yetər, tökdükcə qan doymadız,
«Xalq» dedikcə ucaldız, xalqı bir yol duymadız,
Dəbdəbəli imarət, daş-qas, bol-bol pul-para,
Millətin boynu büük, millətin köksü yara.

Hanı oğullarınız, gizləninib dər-deşikdə?
Yaşları çox uşaqlar uyuyurlar beşikdə,
El-oba qan içinde girlənlər eşikdə,
Xalqın qoç iğidləri şəhid olur torpağa,
Bəzəkli maşınlarda çapırsınız sol-sağ'a.

«Xalqm, elim» deyənlər isti yataqda yatır,
Erməni körpəmizin ciyərin pula satır,
İlahidən törəməz, artmaz dünyada qatır!
Ey «Vətənim» deyənlər, ələcsiz müşkülümüz,
Artdı, çıxaldı, ya Rəb, gündən-günə ölümüz.

İşgalda eli olan bu havanı qoxlamaz,
Qan içinde məmləkət xoş günə can saxlamaz,

Güllələr tuş sineyə, cənablar, göz yuxlamaz,
Yorulduq bu dərdlərin əlacın gözləməkdən,
Boğazlara güc verib hələ hey sözləməkdən.

Şah Xətayi savaşda qılınc çaldı bir zaman,
Bizim Milli Məclis də dilə güc verir yaman,
Ərşə dikəlib, fəqət, bu səfələt ah, aman,
Yumşaq kürsüdən qalxın, kişilər, qeyrət dəmi,
Qurtuluşun yolunda yalnız çalın qələmi!

Bunu sizə yaralı hər ana ahı deyir,
Əsirlikdə çürüyən xalqın günahı deyir,
Azərbaycanın ölüm-qalım sabahı deyir,
Atın umu-küsünü, birləşin bir sıradı,
Qırılır xalq kütləsi milçək təki arada.

Torpaq gedəndən sonra sizə kürsü nə lazım?!
Sönüb elin günüşi, qışa dönübdü yazım,
Bu amansız qırğını kağıza necə yazım?!
Əldən getdi məmləkət, sarılın silahlara,
Qayıdın meyxanadan, dönemin qibləgahlara.

Ağlayan gözlərindən yaş tökülür Vətənin,
Öz əliyle başına daş tökülür Vətənin,
Aylı, kişi, yuxudan, bax sökülür Vətənin,
Dağılın kürsülərdən, səngərdə məclis qurun,
Birləşən əlinizlə düşmənin başın vurun.

Bacı, ana namusu erməni yatağında,
Gəlinlər qara geyib gəlinlik otağında,
Məşvərət kimə lazım ölkənin bu çağında?
Güç görməsə yağılar, allığından dönərmi?
Kişiölər, öldürər ayaqlara enərmi?

Düz ikiyüz il öncə el o tay, bu tay oldu,
Şuşa, laçın, Kəlbəcər Zəngəzura tay oldu,
Yurdun başbilənləri niyə belə zay oldu?
Dilindən Şadimanı çəkin bugündən dara,
Öldüm, Allahım, yetər, bu yol gedir de hara?...

5-6. 06. 1994

BIZI ÖZÜMÜZƏ QAYTARAN OLA

İçimdə alışan şamdı ürəyim,
Dərdlərin əlindən damdı ürəyim,
Bu necə murazdı, kamdı ürəyim?
Gəlsin Şah İsmayıllı, Qacar bu hala,
Bizi özümüzə qaytaran ola.

Ana ətəyində gizlənən oğul,
Addımı gəlin tək izlənən oğul,
Külək nə, mehdən də gözlənən oğul,
Doğulduğun evmi qeyrətə qala?
Bizi özümüzə qaytaran ola.

Kişi at belində əlində qılinc,
Başının altına qız qoyar balınc,
Utanır gözəllər-Sevda, Gül, Narınc...
Oğul dediyimiz Vətənə bəla,
Bizi özümüzə qaytaran ola.

Donub damarlarda qeyrətin qanı,
Necə miskin edib Azərbaycanı?
Hani Cavanşirin, Babəkin canı?
Qoymasıın bir ana gözləri dola,
Bizi özümüzə qaytaran ola.

Pulsuzlar gedirlər cəbhə xəttinə,
Vətənin yaralı qan sərhəddinə,
Nə oldu oğulun kişi qəddinə?
Ürək necə gedir qeyrətlə yola?
Bizi özümüzə qaytaran ola.

Niyə içimizdə namus əzildi?
Niyə bu Vətəndən belə bezildi?
Hünər kəndirimiz əldən üzüldü,
Allah içimizdən qorxunu ala,
Bizi özümüzə qaytaran ola.

Yağının hələ də vayı olmayıb,
Xain ermənin tayı olmayıb,
Heç kəsə düşməndən dayı olmayıb,

Allah nizamlasın bizi haqq yola,
Bizi özümüze qaytaran ola.

Şadiman, çoxları qul olub vara,
Vətənin köksünə vurubdu yara,
Çəkilsin satqınlar, xainlər dara,
İblis ürəklilər payız tək sola,
Yaradan bizi də düz yola sala,
Bizi özümüze qaytaran ola,
Bizi özümüze qaytaran ola.

09.11.1997

DİDƏRGİN ANA

Nədir belə taleyinə yağan yağışlar?
Qəlb içində bu ayrılıq saldı naxışlar,
Yağıları ağ saçların dilsiz qarğışlar,
Sinəmizə dağdı bu qəm, didərgin ana,
O dərdinə yanar aləm, didərgin ana.

Yurd-yuvanı atıb gəldin, ağladı ürək,
Faciənə matəm geydi, yandı o fələk,
Boşa çıxdı haqqı-sayıñ, çox arzu, dilək...
Sən gelmişən, oban orda, didərgin ana,
Od-ocağın qaldı darda, didərgin ana.

O qabarlı əllərində illər zəhməti,
Yağıların yuva qurdı çırkın niyyəti,
Hər əsirdə kor etdilər pak həqiqəti...
O gözlərin dolan bulud, didərgin ana,
Dilsiz ürək yanğılı ud, didərgin ana.

Nədir belə içindəki haray, qışqırıq,
Könül sazin susub fəqət, tel qırıq-qırıq...
Sinəndəki o sızılı, nalə, hicqırıq,
Kimə qaldı yurd, mahalın, didərgin ana?
Yurda sığmaz qəmli halın, didərgin ana.

Nədir belə gözlərində bu qədər təlaş?
O solğunca yanağında gilələnib yaş,
O ağırlı sinəndəcə asılıbdı daş,
Ünvanını kimlər pozdu, didərgin ana?

Kök-soyunu yağı yozdu, didərgin ana.

Gün gelər ki, həqiqətin müqəddəs səsi,
Qəfil ox tək dəlib keçər o daş qəfəsi,
Üstünüzdən kəsilməsin haqqın nəfəsi!
Elinizə yaraq olsun, didərgin ana,
Yolunuza çıraq olsun, didərgin ana.

10.10.1989

ŞƏHİDLƏR XİYABANI

Əsərətinə üsyan dünyanın qəm adası,
Nakam olmuş canların şəhid ruhlar odası,
Zəncirləri qırılmış Vətənin qan-qadasi,
Şəhidlər Xiyabanı!

Gözü yaşlı analar saçın yolur ah ilə,
Məmlekət üsyan edir qul olmuş sabah ilə,
Allah necə barışır bu suç, bu günah ilə?...
Şəhidlər Xiyabanı!

Xonçası qara geymiş igidin yas ocağı,
Cocuğu gözü yaşlı gəlinlərin qucağı,
Əli qanlı cəlladın min illik umacağı...
Şəhidlər Xiyabanı!

Diləkləri, amacı sinəsində boğulmuş,
Onsəkkizdən bu yana iki dəfə doğulmuş,
Öz halal torpağında, öz qanıyla yoğurmuş,
Şəhidlər Xiyabanı!

Görməyib səyyarəmiz bu cürə sitəm, zülm,
Lay-divar igidlərin sinəsi dilim-dilim,
İlahidən xəbersiz yazılmış savaş, ölüm,
Şəhidlər Xiyabanı!

Gözüyaşlı körpələr ata yoluna baxar,
Rüzgar da qan-qadadan ərzi yandırıb yaxar,
Selmi, sumu bədənlər hər gün qoynuna axar?
Şəhidlər Xiyabanı!

Sonu olacaq görən bu tökülən qanların?
Şəhidlik ünvanına yazılın cavanların,
Allah hesabın çəksin qoy sonsuz divanların!
Şəhidlər Xiyabani!

İçimdə vulkan olan, ərzi tutan acısan,
Yağı güllesinə tuş sən qardaş, sən bacısan,
Özünü danan xalqın tək mənlik əlacısan-
Şəhidlər Xiyabani!

Anaların köksünə dağ basma özü közdü,
Yetər, daha memlekət qanlı işğala dözdü!
Millet qul ola-ola öz canından əl üzdü,
Şəhidlər Xiyabani!

Qərənfili matəmə boyanmış bəy məzarı,
Ağlayır sinələrdə ürəklər zari-zarı,
Qəbirləri qucaqlar gəlin, ana, qız, qarı,
Şəhidlər Xiyabani!

Nə vaxt sona yetəcək, ay Allah, bu müşgullər?
Lay-lay balam deməkdən qabar çalıbdı dillər...
Ağı deyir ağlayır bağçamızda da gülər...
Şəhidlər Xiyabani!

Ey millətin istiqlal dünyasının günəşini,
Məzarlara sıqılmış nakam ruhların nəşini,
Min yerə parçalanmış zəncirlərin atəşini-
Şəhidlər xiyabani!

Sən nəhirlər ağlaşan ölkənin qibləgahı,
Qocadan cocuğadək hər evin səcdəgahı,
Dikiləcək min illər fələyə ana ahi...
Şəhidlər xiyabani!

Şadiman ölsə bir gün ruhu səcdəyə gələr,
Başdaşından dünyaya ömürlük ah yüksələr,
Məzar-məzar önündə tənim doğulub ölürlər-
Şəhidlər Xiyabani!
Şəhidlər Xiyabani!

4-5. 06.1994

QISASA ÇAĞIRIR VƏTƏN, QISASA

Bizə ölmək olmaz ey soydaşlarım,
Analar, bacılar, qan qardaşlarım,
Quru gözlərimdən axan yaşlarım,
Batıb əsirlikdə solanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Uşaqdan böyüyə ağlamaq yetər,
Özgəyə ümidlər bağlamaq yetər,
Bəsdi, sinəmizi dağlamaq yetər,
Son qoyun bu yurddan olanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Bunu Pənahabad sarayı deyir,
Şuşanın o əsir harayı deyir,
Xocalıdan qopan el vayı deyir,
Batmalı qırğını salanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Harınlar kazino küncündə kişi,
Qumarda uduzmaq, udmaqdı işi,
Aslan ki, aslandı erkək ya dişi,
Batmasın saçını yolanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Ana övladına eyləyər ərki,
Basilşaq bu yurdun başına sərki,
Hər doğulan oğul sayılmaz ər ki,
Son qoysun ürəyi talanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Qurtul, anam, bacım, o göz yaşından,
Qara örtüyünü götür başından,
Silah al oğlundan, hərb qardaşından,
Düşsün yurd-yüvana dolanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Qana-qan olmalı ürəyimizdə,
Şir gücü bükülməz biləyimizdə,

Savaş! Savaş! Savaş! Diləyimizdə,
Batsın Qarabağı alanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Şah İsmayıł kimi Heydərimiz var,
Cavanşir qüdrətli çox ərimiz var,
Məmməd Əmin təki öndərimiz var,
Qoy düşsün min hava çalanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Bizə məğlub deyir hər yoldan ötən,
Çox meydan oxuyur hər gəda, yetən,
İnsana şirindir canından Vətən!
Qartal hünərini bilsin yarasa,
Qisasa çağırır Vətən, qisasa!

Qadın, yaddaşını səslə dadına,
Həcəri, Tomrisi getir yadına,
Ağlamaq yaraşmaz indi adına,
O əllər yağını boğazdan asa,
Qisasa çağırır Vətən, qisasa!

Bu namus savaşı, bu qan savaşı,
Ayağa düşməli erməni başı,
Ey yurdun qeyrətli, ər vətəndaşı,
Nərə çek, nərəndən yağı qan qusa,
Qisasa çağırır Vətən, qisasa!

Ləkəli namusu qanla yuyarlar,
Namussuz olanın bağın oyarlar,
Qan alsaq dünyada bizi sayarlar!
Qorxağı kim duya, kim qulaq asa?
Qisasa çağırır Vətən, qisasa!

Şadiman, silahlan, dön silahdaşa,
O əsgər papağı şərəfdi başa,
Güllə ürəyinə dəysə də yaşa...
Qoyma, bu torpağı erməni basa,
Qisasa çağırır Vətən, qisasa!
Qisasa çağırır Vətən, qisasa!

26.02.1998

EY KARVAN YOLUNDAN SORAQ, DƏVƏÇİ

(1982-ci ildə Dəvəçi bölgəsinin
Aygünlü kəndi yaxınlığında traktorla
şumlama işi aparılıkən Azərbaycanın
mərkəzi şəhərlərindən biri Şabran
aşkar edildi.)

Ey karvan yolundan soraq, Dəvəçi,
Dərbəndlə Şirvanın könlünün içi,
Tarixdən boylanan qərinə nəçi?-
Unutsun torpağın, daşın Şabranın,
Görməsin gözünün yaşıın Şabranın.

Ey salnamələrdə qalan, şəhərim,
Qəsbkar əliylə talan, şəhərim
Yandırar sinəmi yaxar qəhərim-
Dağılmış qalası, yurdı Şabranın,
Yağılılar boynunu vurdu Şabranın.

Xaraba yurdunda ilanlar mələr,
İnsan sümükleri haraya gelər,
Tanrıdan can alar, can verib ölər-
İnsanı torpaqda yatan Şabranın,
Adı, cəh-cəlalı batan Şabranın.

Savaşlar şahidi, ey Şabran çayı,
Əsrlər görmüsən ömürlər sayı,
Selmi, qəsbkarmı töretdi vay?
İtdi bu dünyadan izi Şabranın,
Qaldı tarixlərdə özü Şabranın.

Keçən əsrlərin fəryadı orda,
Yolçu, ayaq saxla, baş əy bu yurda!
Bu batan şəhərin ruhları burda-
Dolaşar başının üstə Şabranın,
Sırrını daşlardan istə Şabranın.

Orta əsrlərin, ey baş sarvanı,
Çox keçdimi yurddan dəvə karvanı?

Dəvəçi, nişan ver şəhər Şirvanı,
Necə nişan verdi adı Şabranın?
Ruhlarla alışan odu Şabranın.

O küp qəbrlərdə tapılanları,
O daşa, divara yapılanları,
Ocağı, yuvası çapılanları-
Dərin qatlarında ara Şabranın,
Kim çevirdi taxtın gora Şabranın?!..

Xəqani tək həbsə atılmışları,
Şabran zindanına qatılmışları...
Zülmkar şahlara satılmışları...
Ağlar ruhlarından soruş Şabranın,
Burada hər addım, qarış Şabranın.

Dəvəçi-oğuzun bir ipək yolu,
Beşbarmaq, Qalaltı imzası, qolu,
Şadiman, bu torpaq tarixlə dolu,
Viran dam-daşından oxu Şabranın,
Hələ torpaq altda çoxu Şabranın...

10-11.11.1998

SİNƏSİ NEFT QOXULU

Sinəsi neft qoxulu,
Gecələri yuxulu,
Nağılları qorxulu...
Başı qarlı, Siyəzən,
Dağ vüqarlı, Siyəzən.

Uca Qafqaz dirəyi,
Gömgöy Xəzər ürəyi,
Daşdan çıxar örəyi,
Siyah telli, Siyəzən,
Şirin dilli, Siyəzən.

Dərbəndə çatar yolu,
Torpağı tarix dolu,
Xidirzində haqq yolu...

Dağım, düzüm, Siyəzən,
Görən gözüm, Siyəzən.

Buruqların yan-yana,
Mən övladın, sən ana,
Bu şərəfə, ad-sana,
Layiq daşın, Siyəzən,
Uca başın, Siyəzən.

Qızılburun ocağı,
Sərvətdir hər bucağı,
Çıraqqala qucağı,
Karvan yolu, Siyəzən,
Sirlə dolu, Siyəzən.

Dağlar beldə kəməri,
Dəli Xəzri qəməri,
Qafqazın aslan əri,
Dağ qürürlü, Siyəzən,
Bəxti nurlu, Siyəzən.

Gecə-gündüz qatarlar,
Bəxtin burda taparlar,
Sağa-sola çaparlar...
Yolları ağ, Siyəzən,
Zirvəsi dağ, Siyəzən.

Səslə məni gələrəm,
Dərdi sənlə bölərəm,
Dam-daşınçın ölərəm,
Təmiz havam, Siyəzən,
İsti yüvam, Siyəzən.

Şadimana bala de,
Qəlbə atəş qala de,
Necə dözüm hala de,
Səndən uzaq, Siyəzən,
Qəlbə sazaq, Siyəzən.

11.11.1998

Dəvəçi-Siyəzən isti ocağım,
Tağay-doğma yuvam, uşaqlıq çağım,
Şahdag-dağlar içərə ən uca dağım,
Coşqun, dəli-dolu Gilgilçay çayım,
Xəzər, şıltaq Xəzər, dünyaya hayım,
Anam Azərbaycan büllur sarayı!-
Qanımla qaynayan diləyimdəsiz,
Siz mənim döyünen ürəyimdəsiz!

12.11.1998

VƏTƏN FƏRYADI

Ey Vətən yolunda canı verənlər,
Müqəddəs torpağa ərlər, ərənlər,
Ey qana şahidlər, qanı görənlər,
Qanlı köynəyini yurda sərənlər...
Siz şəhid, biz isə günahkar olduq,
Yurdalar haray çəkdi, niyə kar olduq?

Qarabağ sızlayır aman içində,
Yanır ellərimiz yaman içində,
Oxumuz paslanıb kaman içində,
Fırlanır bu dünya zaman içində,
Məğlub tək tarixdə qaldı adımız,
Boğuldú sinədə ah-fəryadımız.

Yağı işgalini dərd sayırıq biz,
Özünü cahanda mərd sayırıq biz,
O qanlı düşməni səd sayırıq biz,
Hər dərdin əlacın bəd sayırıq biz,
Namus savaşına pul, dayı olmaz,

Heç cəngsiz yağıının ah-vayı olmaz.

Vuruşmaq kişiyyə iftixar, hünər,
Qılıncıla, qalxanla yatar, durar ər,
Dünya nərd taxtası bəşər isə zər,
Tökməsən döyüsdə əgər qanlı tər,
Torpaq da, namus da, şərəf də batar,
Vətənin əbədi taleyi yatar.

Bir yurdu min yerə bölməkmi olar?
Bu qanı torpaqdan silməkmi olar?
Bu acı dərdlərə gülməkmi olar?
Bu qəmlə şahanə ölməkmi olar?
Bəsdir ermənin nazını öydük,
Yurdun qılıncın yox, sazını öydük.

Hey bəxşış verdikcə torpağımızı,
Artırdıq sinədə qəm dağımızı,
Ərköyün bəslədik biz yağımızı...
Yadlardan axtardıq dayağımızı,
Ya xofu ürəkdən qoparmalıyıq,
Ya dərdi məzara aparmalıyıq.

Bəsdir Cavanşirdən, Babəkdən dedik,
Bəsdir Koroğlundan, Beyrəkdən dedik,
Bəsdir puldan, vardan, diləkdən dedik,
Bəsdir bu ağrını ürəkdən dedik,
Biz savaş etməli vuruşmalıyıq!

Ya ölüb torpağa qarışmalıyıq!

Niyə yad ellerdə canı girlərik?

Niyə bir-birinə söz diyirlərik?

Niyə bu qan ilə ölüb çərlərik?

Niyə içimizdə elə kürlərik?

Yumalı qan ilə namusumuzu,

Özümüz qurmali ya yasımızı!

Bu Vətən vallahi hamımızındı,

Ən ali dilək tək kamımızındı,

Bacası ucalan damımızındı,

Şirini, şerbəti canımızındı,

Qoparmaq olarmı kök-soyu ondan?

Çıxara bilmərik biz onu candan!

Yarımız acından pul dilənirik,

Yarımız qurbətdə hey tellənirik,

Yarımız zər geyib veyllənirik,

Düşüb ayaqlara çox bellənirik,

Nə vaxt millət olub çağlayacağıq?

İblisin qapısın bağlayacağıq?

Şuşada gülümüz, çiçəyimiz qan,

Xarıbülbül təki ürəyimiz qan,

Dam altda əyilən dirəyimiz qan,

Nə vaxta saxlanır bu gedəri can?!

Biz cılızlaşdıqca vətən kiçilir,

Torpaq paralanır, torpaq biçilir.

Dünyada qeyrətə edilir hörmət,
Şərəflə tanınır hər yerdə millət,
Acizə, qorxağa, cahilə illət,
Könlümüz olduqca əllərdə alət,
Dilənçi yardımı yedi kişilər,
Özünə qaçqınam dedi kişilər.

Oğullar bəslənir bəh-bəhə ilə,
Oxşanır boyları pəh-pəhə ilə,
Dilləri ötüşür cəh-cəhə ilə,
Düşmən gülür bizə qəh-qəhə ilə,
Sönmüş ocaqların külü sovrulur,
Vətən haray çəkir, Vətən qovrulur.

Yerdə qalmamalı bu tökülən qan,
Yara qaysaqlanır ötüşdükcə an,
Millət bir-birinə can deməli, can!
İqtidar, müxalif bir Azərbaycan,
Əsir yurd-yuvaya etməsək çarə,
Sonra lap dərinə işləyər yarə.

Bu dağ hamımızın sinə dağıdır,
Yağı hamımıza elə yağıdır,
Gel, vətən insanı, qeyrət çağıdır!
Əldə Məmməd Əmin-hür bayraqıdır,
Parlasa Günəş tək istiqlalımız,

Bəxtiyar olacaq istiqbalımız.

Şadiman, vətənin canda yuvası,
Dərdinə dərmandır onun havası,
Tükənməz dodaqdən haqqə duası,
Bu torpaq dəryada Tanrı qəvvası,
Odur Yer üzündə xoş cəlalımız,
Onunla çağlayıır çün vüsalımız!...

24.XII.2001

SƏNDƏN NƏ QALDI?

Vurdular ürəyindən,
Çapıldın dirəyindən,
Soruş bir fələyindən,
Nəyi əlindən aldı?
Vətən, səndən nə qaldı?

Diləklərin ovuldu,
Əhdin göye sovuldu,
Elin yurddan qovuldu,
Bu necə ağlar haldı?
Vətən, səndən nə qaldı?

Sinəndə hicran dağın,
Paramparça torpağıın,
Çekilib getmir yağıın...
Düşmən bağlarından çaldı,

Vətən, səndən nə qaldı?

Xəcıl oldu millətin,
Haqq götürməz illətin,
Necə oldu hörmətin?
Bu nə qeylü-qaldı?
Vətən, səndən nə qaldı?

Zorun yükü belində,
Söz boğuldu dilində,
Haqqın yadlar əlində,
Qürurumuz alçaldı
Vətən, səndən nə qaldı?

Sinəndə yurd sərhəddi,
Qarabağ da Dərbənddi,
Necə feldi, fənddi,
Haqqınla haqq ucaldı,
Vətən, səndən nə qaldı?

El deyərək ağaşdıq
Dərdimizlə bağlaşdıq,
Sanki bir parça daşdıq,
Dərdin sinədə xaldi,
Vətən, səndən nə qaldı?

Qəm ovar könlün için,
Yanarsan için-için,

Qəmlərində ki, çin-çin,
Əcabə, bilməm neçin?
Millət xəyala daldı!...
Vətən, səndən nə qaldı?

6.08.2001.

JORJİKLƏR

Özün qoyar dağ başına jorjiklər,
Bir bəladır öz başına jorjiklər.

Öz dilinə divanə tək gülürlər,
Dindirəndə çox yuxardan gəlirlər,
Öz dilindən başqa hər dil bilirlər,
Nə ögeydi adətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.

Əsli-kökün yaxınına qoymayırlar,
Nizami kim, Füzuli kim duymayırlar,
Dahiyənə muğamata uymayırlar,
Ləkə olub hörmətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.

Yad ləhcədə danışmadan ötüşməz,
Şaxta vurmuş sünbül təki yetişməz,
Yurd qəlbində bir yaradır bitişməz,
Nə haraya, nə fəryada yetişməz,
Vurulub öz qəmətinə jorjiklər

Necə yaddı millətinə jorjiklər.

Özgə xalqla hər havaya oynayır,
Canbir olub qarışqa tək qaynayır,
Qəlbi, qanı yad millətlə qaynayır,
Vallah, billah tale ilə oynayır,
Şükürlüdür qismətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.

Bilmir, onun bu vətəndə özü nə?
Tarixi nə, alimi nə, sözü nə?
Öz elinə haram baxan gözü nə?
Bu torpaqda yaşamağa üzü nə?
Ortaq elin sərvətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.

Yurdam deyib ürəklərdə bitənin,
Hər ağrına, hər acına yetənin,
Yuxuda da bülbül təki ötənin,
Bu müqəddəs, bu qibləgah vətənin
Fərq qoymayırlı qiyətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.

Kəbə hara, qiblə hara bilməyir,
El yanında dönüb xara bilməyir,
Gətiribdi xalqı zara bilməyir,
Bu yol onu çəkir dara bilməyir,
Vurulubdu xılqətinə jorjiklər,

Necə yaddı millətinə jorjiklər.

Bayatının şirinliyin qanmayırlar,
Layla ilə, tar, kamanla yanmayırlar,
Bu vətəndən olduğun da danmayırlar,
Kimliyini bircə kərə anmayırlar,
Səbəb olar illətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.

Adlarını yad xalqlardan götürür,
Uşağından nəvəsinə ötürür,
Nəsilinin keçmişini bitirir,
Dədəsinin kimliyini itirir,
Yağıdır soy nemətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.

Soruşanda azəriyik deyillər,
Azərinin ana dilin əyillər,
Qanı bizdən, dili bizdən deyillər,
Əcnəbinin önündə baş əyillər,
Damğa vurur qeyrətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.

Qurban təki yaşayır öz elində,
Şair, alim, dahi olmaq əlində,
El duyğusu vurmaz ürək telində,
Hey yaradar yad bir xalqın dilində,
Əhsən deyər vüsətinə jorjiklər,

Necə yaddı millətinə jorjiklər.

Xalq içində tanınmaz yad təki,
Batıb qalib buz içində od təki,
Ağızlardan qopub düşər dad təki,
İçimizdə haray, fəryad, dad təki
Səbəb Tanrı heyrətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.

Öz dilindən, öz dinindən dönəndi,
Yad ölkədə ulduz olub sönəndi,
Ağız açıb yad havayla dinəndi,
Zirvələrdən ayaqlara enəndi,
Necə babdı xislətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.

Elitayıq deyirlər bu millətə,
Çatdırırıq onun adın şöhrətə,
Biz salırıq özümüzü zillətə,
Ay adamlar, minnətə bax, minnətə,
Salmaz özün heç çətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.

Ay camaat, qınamayın siz məni,
Yandırıbdı gördüyüնə göz məni,
Alışdırır ürəyimdə köz məni,
Gəldi dilə qoymaz rahət söz məni,
Siğışmaz heç el bətinə jorjiklər,

Necə yaddı millətinə jorjiklər.

15.05.2001.

VƏTƏN OLMAZ

Yurdda isti hər bucağın,
Qərib dada yetən olmaz.
Vətən sənin öz ocağın,
Qürbət eldən vətən olmaz.

Ha səsləsən fəryadına,
Çatan olmaz imdadına,
Yad baxarlar övladına,
Qürbət eldən vətən olmaz.

Ağlayarsan için-için,
Yas tutarsan yuvan üçün,
Ah, İlahi, bilməm neçin?!
Qürbət eldən vətən olmaz.

Yadlaşarsan ana dilə,
Səsin çatmaz doğma elə,
Qabar salar məktub ələ,
Qürbət eldən vətən olmaz.

Dilindəki söz yad olar,
Adətinə göz yad olar,
Sinəndəki köz yad olar,

Qürbət eldən vətən olmaz.

Məsləkindən döner könül,
Alışmamış sönər könül,
Ayaqlara enər könül,
Qürbət eldən vətən olmaz.

Dindirərlər, dilin ağlar,
Qürbətdə hər ilin ağlar,
Göy yuxuya könül bağlar,
Qürbət eldən vətən olmaz.

Su deyilsən calanasan,
Yad irmağda talanasan,
Qərib-qərib bulanasan,
Qürbət eldən vətən olmaz.

Vətənsizə nə səadət?
Gəl eyləmə yada adət,
Yad ocağa nə ibadət?
Qürbət eldən vətən olmaz.

Vətən dilin duasıdı,
Ciyərimin havasıdı,
Millətimin yuvasıdı,
Qürbət eldən vətən olmaz.

Qınamayıñ Şadimani,

Vətən onun şirin canı,
Keçməsin heç yurdsuz anı,
Qürbət eldən vətən olmaz.
Qürbət eldən vətən olmaz.

29.06.2001.

AZƏRBAYCANIMIZDI

Siz ey silah götürüb ön xəttə yollananlar,
İgidliyin ən uca zirvəsində olanlar,
Ey torpağın yaralı boynuna qol salanlar,
Vətən ayrılığından gözü yaşıla dolanlar,

Vətən bizim hamımız,
Baş üstündə damımız,
Namus imtahanımız,
Bu həyat ilhamımız.

Qaçmaq kişilik deyib, ey bu yurddan qaçanlar,
Qərib torpaqda, eldə ey yurd, yuva açanlar.
Şərəfini kiçildib yadlara əl açanlar,
Sərvət üstə oturub xəyallarla uçanlar,

Qəriblik vətən deyil,
Dadına yetən deyil,
Ürəkdə bitən deyil,
Öz yurduna tən deyil!

Mənsəb üstə vətəni yağılıra satanlar,
Yadların qoltuğunda özünə yer tutanlar,
Elinin qeyrətini ayaqlara atanlar,
Var dərdinə tutulub kölgəsində yatanlar -

Vətən - torpağımızdı,
Başda papağımızdı,
Şanlı bayraqımızdı,
Firavan çağımızdı.

Ey əsir yurdlarının halına yanmayanlar,
Yurd sevgisin bir kərə anlayıb qanmayanlar,
Özünü bu vətəndən ar bilib sanmayanlar,
Çırキン əməllərindən bir an usanmayanlar,

Vətən - millətimizdi,
Namus, qeyrətimizdi,
Üzdə hörmətimizdi,
Tanrı nemətimizdi.

Ey ömründən vətənə ən müqəddəs an verən,
Ocaq üstə, yurd üstə damarından qan verən,
Üzün sürtüb torpağa, kişi kimi can verən,
O müqəddəs ömrünü vətənə qurban verən,

Vətən sənin özündü,
O atəşli sözündü,
Haqqı görən gözündü,

O pak, nurlu üzündül!

Ey vətənin dilində danışmağı bilməyən,
Dərdə batanda torpaq göz yaşını silməyən,
Yasında ağrı deyib, şadlığında gülməyən,
Yad ellərdə gizlənib kişi kimi ölməyən,

Vətən məzarımızdı,
Çöksə azarımızdı,
Həyat gülzarımızdı,
Namus və arımızdı.

Ürəkdə vicdanının ağırısını çəkməyən,
Əzizi öləndə də gözündən yaş tökməyən,
Torpağında bir kərə bir ağac da əkməyən,
Atılıb meydnlara yağı bağıri sökməyən.

Qeyrətin də şübhəli,
Sərvətin də şübhəli,
Millətin də şübhəli,
Hörmətin də şübhəli!...

Şəhid məzarlarının paklığı duymayanlar,
İntiqam hissi coşub qisasa uymayanlar,
Millətinin şərəfin şərəfi saymayanlar,
Bu acı fəqanlara heç məhəl qoymayanlar,

Vətən - duzun, çörəyin,

Yıxılanda dirøyin,
Hər addımda gərəyin,
Sinəndəki ürəyin.

Ey düşmən qızını öz könlünə yar tutan,
Damarında qanını yağı qanına qatan,
Vətən səndən soruşur kimdir o anan, atan?
Ey əslini, soyunu namərd soyuna qatan,

Soyuna lənət olsun,
Toyuna lənət olsun,
Tayına lənət olsun,
Payına lənət olsun!

Ey vətənin yolunda əlil olmuş oğullar,
Pak nəsilli analar ər oğullar doğullar,
İgid, hünərli ərlər şərin ruhun boğullar,
Aramızda nə çoxdu yağı həvəslə qullar...

Bu vətən canımızdı,
Damarda qanımızdı,
Dünyada şanımızdı,
Azərbaycanımızdı!
Azərbaycanımızdı!...

26.XII.1999

CAN AZƏRBAYCAN

Bağırın parçalandı hey qəlpə-qəlpə,
Gədalar bəy oldu, küllüklər təpə,
Verdi başımızdan dərdimiz ləpə,
Yağılar tapıldı elə qan səpə,
Necə qara gəldi an, Azərbaycan,
Ey yurdum, vətənim, can Azərbaycan.

Qaçqın kişiləri gördü gözümüz,
Öyrəndi yalana hər gün üzümüz,
Şir olduq təklikdə özü-özümüz,
Dağları aşırı dildə sözümüz,
Yolunda az verdik can, Azərbaycan.
Ey yurdum, vətənim, can Azərbaycan.

Çıxdı əlimizdən yurdlar birbəbir,
Elə bir-birinə dilədik səbir,
Yağılar birləşib oldular əlbir,
Düşmənin əlindən düşmədi xəlbir,
Dedilər, partlayıb yan Azərbaycan.
Ey yurdum, vətənim, can Azərbaycan.

Biz Qarabağ təki yurdu itirdik,
İçimizdə olan qurdu itirdik,
Döyüşə atıldıq ordu itirdik,
Babalar cah-cəlal qurdu, itirdik,
Gel bu itkiləri san, Azərbaycan!
Ey yurdum, vətənim, can Azərbaycan.

Dərbənd, Təbriz qərib, İrəvan yağı,
Boğazdan yuxarı sözlər bayağı!
Həni ər kişilər, yurdun dayağı?
Əlimiz saz çalır, dilimiz ağı,
Bumu şərəf, namus, şan, Azərbaycan?
Ey yurdum, vətənim, can Azərbaycan.

Bir olub yağının köksün oymadıq,
Başbilənimizi yaxın qoymadıq,
Bir-birin tərifdən bir an doymadıq,
Dərdin böyükliyin niyə duymadıq?
Axdı sellər təki qan, Azərbaycan.
Ey yurdum, vətənim, can Azərbaycan.

Sənə hiylə qurdu düşmənin eli,
Haqqın söyləyənə dedilər, dəli.
Yıxdı evimizi «baş üstə», «bəli»,
Çökdü babamızın qeyrət təməli!
Batdı göylərində dan, Azərbaycan.
Ey yurdum, vətənim, can Azərbaycan.

Əllərdə qalıbdı səadətimiz,
Ümidə əl açıb ibadətimiz,
Bir-birinə yağı bir adətimiz,
Özgəni sevməkdi sədaqətimiz,
Demirəm bunları dan, Azərbaycan.
Ey yurdum, vətənim, can Azərbaycan.

Olub bu dəndlərdən Şadiman xəstə,
Söylər qəmlərini dili ahəstə,
Tökər dəndlərini kağızlar üstə,
Sən məndən bu şirin canımı istə,
Eyləyib könlümü şan, Azərbaycan.
Ey yurdum, vətənim, can Azərbaycan.

12.XII.1999.

VƏTƏNDİ

Dərəsiylə, ormanıyla, daşıyla,
Baharıyla, payızıyla, qışıyla,
İslanaram axan o göz yaşıyla,
İsidərəm ürəyimin başıyla!
Harayıma, fəryadıma yetəndi.
Candan əzziz, candan şirin vətəndi.

Başım üstə əsən sərin yelimdi,
Ocağıimdi, məkanıimdi, elimdi,
Dili, mənim ötən tuti dilimdi,
Dağdan aşan, haray çekən selimdi,
Ürəyimin güşəsində bitəndi.
Candan əzziz, candan şirin vətəndi.

Gəz qurbətin dərəsini, düzünü,
Qəriblikdə kim tapıbdı özünü?
Qopardalar ürəyinin közünü,

Öz dilində deyərsənmi sözünü?!...
Adın, sanın yad ellərdə itəndi.
Candan əziz, candan şirin vətəndi.

Vətən dərdi sağalmayan bir yara!
Çekər səni qürbət eldə dərd dara,
Sahib olsan min sərvətə, min vara,
Qəriblikdə ölenlərə yurd hara?
Demə niskil, demə hicran ötəndi.
Candan əziz, candan şirin vətəndi.

Yağı əldə o yurd, yuva qalmasın,
Xalqımıza qoy göz dağı olmasın,
Ürəklərdə qeyrət eşqi solmasın,
Elim deyib, analar saç yolmasın!
Qeyrət ilə, namus ilə yurd təndi.
Candan əziz, candan şirin vətəndi.

Şərəf hissi hər bir hissədən baş olub,
Şuşa, Laçın zirvələrə qaş olub,
Əsir düşüb aləmlərə faş olub!...
Niyə bizim ürəyimiz daş olub?!
Kökümüz ki, bir bədəndi, bir təndi,
Candan əziz, candan şirin vətəndi.

Torpaq eşqi heç çıxmasın ürəkdən,
Azalmasın, əskilməsin diləkdən,
Yağı başın açılmasın kələkdən,

Heç bir işin düzelməsin fələkdən,
Hər cür hiylə, hər cür fitnə batandı.
Candan əziz, candan şirin vətəndi.

Şərəf qataq, şöhrət qataq anına,
Qoy canımız fəda olsun canına,
Qurban olaq şəhidinin qanına!
Yurd məzarın, yurd anandı, atandı,
Candan əziz, candan şirin vətəndi.

11-12.XII.1999.

EY VƏTƏN

Sənə can demişəm, can candan şirin,
Ey vətən, bir söyle bu eşqin sırın,
Parçanam, zərrənəm mən sənin dirin,
Ürəkdə alışan ocaq, ey Vətən.
Könlümə ən isti qucaq, ey Vətən.

Sənin torpağının daşı olum mən,
Odlu bəbəyinin yaşı olum mən,
Yanan ürəyinin başı olum mən,
Qürbətlər içində ölkəm, ey Vətən.
Sən Kəbəm, Nəcəfim, Məkkəm, ey Vətən.

Dağına, düzünə vurğundu canım,
Sənə ad verilib Azərbaycanım,
Düşüb ocağına odunda yanım,

Qarışsın zərrənə külüm, ey Vətən.
Mən sənin qoynunda ölüm, ey Vətən.

Sənə göz dikənin gözü kor olar,
Sənə kəm baxanlar, bil nankor olar,
Odundan alışan sinəm qor olar,
Sönməz məzarda da odum, ey Vətən.
Namusum, şərəfim, adım, ey Vətən.

Yağı sinəsinə sərvətin oxdu,
Dünyalar içində heç tayın yoxdu,
Evində xainin, satqının çoxdu...!
Artmasın yoxsulun, acın, ey Vətən.
Başından düşməsin tacın, ey Vətən.

Tanrı şad eyləsin hər dəm baxlığını,
Şərəfə çatdırınsın ərlər taxğını,
Şadlığa calasın tale vaxtını,
Əysin zəfərlərin yadı, ey Vətən.
Olasan dünyanın dadı, ey Vətən.

Sənə can demişəm, sən candan əziz,
Azərim, Od yurdum odunu hər iz,
Odundan yuğrulub Xəzərin-dəniz,
Dilimdən ucalan duam, ey Vətən.
Kaham, komam, somyəm, yuvam, ey Vətən.

Şadiman köksündən getməz uzağa,

Üstünə sərvətlər, dövlətlər yağı,
Varlığım vücudum düşsün ayağa!
Öyrənsə yad yerə gözüm, ey Vətən,
Gülməsin dünyada üzüm, ey Vətən.
Gülməsin dünyada üzüm, ey Vətən.

24.XI.1999.

ALÇALMA MİLLƏTİM

Qalx, ey vətənimin oğlu, qızı.
Sönməsin göylərdə o bəxt ulduzu.
Deyən çox çekildi yağının nazi,
Qılınc, qalxan olsun bu yurdun sazi,
Gözünün yaşını döndərmə selə,
Alçalma millətim, alçalma belə.

Sənin təpiyindən od çıxsın gərək,
İçində qorxunu haqq yıxsın gərək,
Şeytan yarasından qan aksın gərək,
O şər pərisini ruh yıxsın gərək,
Nərən haray salsın belədən belə.
Alçalma millətim, alçalma belə.

Sən özün yağının gözün tökərsən,
Şahin tək sinəsi üstə çökərsən,
Savaşa atılıb hesab çekərsən,
Düşmənin başında turp da əkərsən,
Dur, yiğış, harayı qoy düşsün elə!

Alçalma millətim, alçalma belə.

Sən Allah, yad dindən pənah arama,
Dərd sənin, çəkməsən sabah arama,
Səhv bizim, özgədə günah arama,
Aha batmışlara min ah arama!
Sənin yalvarışın bənzər bir yelə,
Alçalma millətim, alçalma belə.

Coşsun savaş eşqi bir dilək kimi,
Yağışdan sonrakı göbələk kimi,
Dərdi qucaqlama sən bələk kimi,
Durma səcdəsində ya mələk kimi,
Bıçaq vur sinədə sizlayan telə,
Alçalma millətim, alçalma belə.

Roma Papasından dilədin imdad,
Qana nə edəcək o yad oğlu yad?
Qopsun ürəyindən bir dəli fəryad,
Şər macal tapmasın eyləməyə dad,
Dünyanı titrətsin qəzəbin elə,
Alçalma millətim, alçalma belə.

Amandı, itirmə şəref yolunu,
Axtar savaşlarda itən qolunu,
Biç qılincin ilə qanqal kolunu,
Unutma həyatda o sağ, solunu,
Salma öz dərdini ağıza, dilə,

Alçalma millətim, alçalma belə.

Bəsdir, özgələrdən kömək dilədin,
Kişi vuruşuna əmək dilədin,
Bu haqq savaşında mələk dilədin,
Dərdini bükəməyə bələk dilədin,
Ürəksiz dünyadan ürək dilədin!...
Arxalı olmağa dırək dilədin,
Köməyi özündə gəl axtar hələ,
Alçalma millətim, alçalma belə.

Qadınlı, kişili xalq qisas alsın,
Qoy qorxağın ölsün, ığidin qalsın,
Döyüşə atılsın qələbə çalsın,
Haqqın bayrağıyla haqqı ucalsın,
Bütün Azərbaycan şərdən bac alsın,
Şanlı istiqlala Rəbbədən tac alsın,
Qalmasın yurdumuz o xain ələ,
Alçalma millətim, alçalma belə.

Ürəyi alışır Şadimanın da,
Qisas havası var, coşan qanında,
Savaşa durmağa haray canında,
Məni də hiss eylə, VƏTƏN, yanında!
Haqq öz yerin tapar döyüş anında...
Salma kədərlərin sazağın telə,
Alçalma millətim, alçalma belə.
Alçalma millətim, alçalma belə.

23.05.2002.

ŞAİRİMİZ

Bəxtiyar Vahabzadəyə

Artır gündən-günə el möhnəti,
Haram yeyənlərinin qüdrəti,
Satılır məmləkətin sərvəti,
Qul olub ac-yalavac milləti,
Nədi bu köləliyin niyyəti?
Düşüb ayağa vətən hörməti,
Ey ürəyi yananaşairimiz,
Vətən dərdini anan şairimiz.

Niyə Xuda verir qəmi bizə?
Bəxş edir bu ağlar dəmi bizə,
Üz-gözü bulayan nəmi bizə,
Vermədi bir şirin təmi bizə,
Yoxmu heç bir dolu zəmi bizə?
Güldürür hey bu aləmi bizə,
Ey ürəyi yananaşairimiz,
Vətən dərdini anan şairimiz.

Duydum Sabir təki fəryadını,
Çox qürurla çekirəm adını,
Eşidə Rəbb elə imdadını,
Yad edə bu vətən övladını,
Görmürəm indi elin şadını,
Alçalır millətin qız, qadını...

Ey ürəyi yanmış şairimiz,
Vətən dərdini anan şairimiz.

Derlər ki, tükənməz varımız,
Niyə artır elə ah-zarımız?
Bitmirmi tarlada dən, darımız
Yox olub əhdi və ilqarımız,
Düşüb ayaqlara vüqarımız,
Yetmeyir millətə heç karımız,
Ey ürəyi yanmış şairimiz,
Vətən dərdini anan şairimiz.

Getdi əldən Qarabağ gülzarı,
Artdı cigerimizin azarı,
Vətəni etdilər qul bazarı,
Batırıllar sinədə həzarı,
Andırır bu ölkə bir məzarı,
Ağladır hey həqiqi yazarı,
Ey ürəyi yanmış şairimiz,
Vətən dərdini anan şairimiz.

Yandırır qəlbimizi sözlərin,
Qəm girdabına tuş gözlərin,
Tökülür vərəqlərə közlərin,
Qalacaq şeirdə pak izlərin,
Gecədən çox qəmi gündüzlərin,
Sən böyük şairisən bizlərin,
Ey ürəyi yanmış şairimiz,

Vətən dərdini anan şairimiz.

Xuda qoya bir haqqı yoluna,
Verə qüdrəti, gücü qoluna,
Məmləkətin xilası buluna,
Baxıla diqqət ilə sağ, soluna,
Dərdimizə bir çarə oluna,
Kaş tapılıa əlac el halına,
Ey ürəyi yanmış şairimiz,
Vətən dərdini anan şairimiz.

Yoxdur elin çadırlarda günü,
Açılan yoxmu bu tilsim düyüni?
Batır xəlqimizin içdə ünү,
Çıxarmaq olmur xörək iyini,
Kəsdilər bu millətin heyini,
Talayır bu müsibət beyini,
Ey ürəyi yanmış şairimiz,
Vətən dərdini anan şairimiz.

Günbəğündən bu vətən ac oldu,
Bu necə dəndlərə əlac oldu?
Əcnəbiyə varımız tac oldu,
Şərəfimiz yaman hərac oldu,
Bir qarın çörəyə din xaç oldu,
Bu millət niyə nəlac oldu?
Ey ürəyi yanmış şairimiz,
Vətən dərdini anan şairimiz.

Gülmeyir üzümüz heç Xudadan,
Niyə qurtulmayırıq qadadan?
Haram yeyən yapışib ədadən,
Tellənir hər cürə xoş sədadən,
Qopur fəryadımız can odadan,
Hara qaçım gedim de adadan?
Ey ürəyi yanmış şairimiz,
Vətən dərdini anan şairimiz.

Bizə çatanda zaman qan oldu,
Elə fəqanə düşən can oldu,
Millətin dərdinə büryan oldu,
Məmləkət soyuldu, üryan oldu,
Tapdanan ayaqda ad-san oldu,
Ciyərimiz niyə şan-şan oldu?!
Ey ürəyi yanmış şairimiz,
Vətən dərdini anan şairimiz.

Necə qanə batıb torpağımız,
Saralır bağımız, yarpağımız,
Şişir sinədə hey qəm dağımız,
Olacaqmı görünen xoş çağımız?
Pərişandı hələ bayraqımız,
Baxır qəh-qəh çəkir bəd yağımız,
Ey ürəyi yanmış şairimiz,
Vətən dərdini anan şairimiz.

Bir çoxu lap günaha suvaşır,
Talyanlar da zirvelər aşır,
Yenə də dərdlərimiz baş aşır
Tükənib eldə səbir də daşır,
Şərlə şeytan elə piçildaşır,
Yağı, düşmən yaramızı qaşır,
Ey ürəyi yanmış şairimiz,
Vətən dərdini anan şairimiz.

Şadimanı qınayır hər yetən,
Candan əziz olur ana vətən,
Odu sinəmiz içində bitən,
Nə gələr ki, elə dünyada tən?
Olub ruhumuza əbədi tən,
Bədənimiz ona olacaq dən,
Ey ürəyi yanmış şairimiz,
Vətən dərdini anan şairimiz.

6.02.2002.

SƏNƏ NIYƏ BELƏ ZÜLÜMLƏR OLDU ?

Sənə niyə belə zülümlər oldu?
Bağrının başında dilimlər oldu,
Zindana atıldın ölümlər oldu,
Hər gün tayfalaşdın, bölümlər oldu,
Torpağı, sərvəti talan millətim,
Əzablar içində qalan millətim.

Sən ellər içində - el idin axı?
Coşanda çağlayan sel idin axı?
Dumanca düşəndə yel idin axı?
Bir mızrabı vuran tel idin axı?

Özün müsibətə salan millətim,
Əzablar içində qalan millətim.

Bir zaman köləlik daşını atdın,
Qorxunu, gözünün yaşını atdın,
Meydana düşünən başını atdın,
Yenə tayfalaşdın, yuxuya yatdırın,
Ey cəhənnəmi pay alan millətim,
Əzablar içində qalan millətim.

Azadlıq deyərək bir gün çäglədin,
Oğlun şəhid düşdü, candan ağladın
Yağı yurdu basdı – sinə dağladın,
Ümidi, Tanrıya haqqı bağladın,
İndi saçlarını yolan millətim,
Əzablar içində qalan millətim.

Bugün işğal altda Qarabağın var,
Sinənə çəkilmiş min bir dağın var,
Minüzlü, hiyləgər, azğın yağın var,
Əsir yurdlarında kor çıraqın var,
Könlü parçalayan ürək ağın var,
Dərdləri üst-üstə kalan, millətim.
Əzablar içində qalan millətim.

Əskərin, polisin, ordun da bizim,
Yad ayağı altda yurdun da bizim,
Hər çəqqalın, tülkün, qurdun da bizim,
Özün öz boynunu vurdun da bizim,
Acıdan, soyuqdan solan millətim,
Əzablar içində qalan millətim.

Övladın səpilib dünya üzünə,
Güzəran axtarır bugün özünə,
Özgələr qızınır niyə közünə?
Məhəl qoyan yoxdu niyə sözünə?
Özü öz canına ilan millətim,
Əzablar içində qalan millətim.

Aldığın məvacib qarın doydurmaz,
Ac qalan mədəni yuxu uydurmaz,

Könlü qalınları ahın duydurmaz,
O yatmış ağlından nədən hay durmaz?
Haqqı yadlara qul olan millətim,
Əzablar içində qalan millətim.

O Milli Məclisin quyuruq yedi,
Haqqına xor baxan buyuruq yedi,
Sənin halına çox uyuruq dedi,
Ziyayıq, hər şeyi duyuruq dedi,
Diliylə Allaha nalan millətim,
Əzablar içində qalan millətim.

Şadimanın üzü pərişanədi,
Hər misra ilhamdan bir nişanədi,
Ürəyi ahindan şanə-şanədi,
Qəminin oxuna qəlb nişanədi,
Hələ xəyallara dalan millətim...
Əzablar içində qalan millətim.

11. X1, 2003

QAN - QADALI MƏMLƏKƏTİM

Azerbaycan – dərdi böyük, şəhidlərin yurdu diyar,
Hıçqırığın boğazında kılıdlənib ürək oyar,
Yadellilər azgınlaşış əleyhinə imza qoyar,
Sərvətini talayanlar, hər nəyin var satar, sovar,
Yığdığını gizlədənlər yığlığından nə vaxt doyar?...
Varlığına qənimlərin gül hüsnünə haçan uyar?
Səndən başlar, Gözəl Vətən, Allahıma ibadətim,
Ey qovğadan qurtulmayan qan-qadəli məmləkətim.

İçindəki göz yaşını boğub, susub dayanmışan,
Fitnələrdən, fəsadlardan al qanına boyanmışan,
Qollarında qandalların ya yatıb, ya oyanmışan,
Alışmışan ocaq üstə, atəşlərə çox yanmışan,
Ağızımın dadı, Vətən, təbim, ruhum, bərəkətim,
Ey qovğadan qurtulmayan qan-qadəli məmləkətim.

Sən səadət arayarkən, səadətin öldü getdi,
Düşmən gəldi torpağını tikə-tikə böldü getdi,
Xainlərin, bədxaxların hey üzünə güldü getdi,

Atəşini sovurdular, ocaqların küldü, getdi,
İzlərində, ciğirində niyə donub hərəkətim?
Ey qovğadan qurtulmayan qan-qadəli məmləkətim.

Sənə canı qurban dedim, qurbanını götür apar,
Atıl savaş meydanına titrət ərzi, tufan qopar,
Əliqanlı cəlladların içdə, çöldə bağıri çapar,
Ürəyim od tutub yanar, dəndlərinə misra yapar,
Harda itib, harda batib milli hissə nəzakətim?!
Ey qovğadan qurtulmayan qan-qadəli məmləkətim.

Düşmən çapır yurd-yuvanı övladların susur, durur,
Döşənibmi ayaqlara bəy babama layiq qürur?
Cəlladların Qarabağda ağac çapır, yuva qurur,
Öz aqlımız içimizin atəşini suya vurur,
Dodaqlarım kılıdlənib cövlən edir sükunətim,
Ey qovğadan qurtulmayan qan-qadəli məmləkətim.

Cavidimin, Cavadimin, Mümtazımın ahi səndə,
Məmməd Əmin amalını batırdınmı duman, çəndə?
Övladının gəzdirdiyi ürekmi, ya daşmı təndə?
Ölülərin dirilərə ağı deyir bu Vətəndə!!!...
İqtidarı – müxalifim susub, öndə fəlakətim...
Ey qovğadan qurtulmayan qan-qadəli məmləkətim.

Al canımı birdəfəlik, canım sənə fəda olsun,
Başın üstə bu sonuncu itgi olsun, qada olsun,
Dikəlt əyilən qəddəvü, dur savaşa səda olsun,
Ayağının altın qazan övladların gəda olsun,
Düşməninə, satqınına bu mərtəbən əda olsun,
Xain çıxsam, quşlarının yemi olsun təndə ətim!...
Ey qovğadan qurtulmayan qan-qadəli məmləkətim.

Səndən əziz kimim var ki, de cahanda ulu yurdum?
Ürəyinin atəşindən bu könlümə ocaq qurdum,
İçimdəki qorxuları kötüklədim, boynun vurdum,
Alacaqmı işgalçıdan torpağını Milli Ordum?
Bu məramla mən yuxumda gecəgözlü şəri yordum,
Səndən başlar Qanunuma, Kitabımı ibadətim,
Ey qovğadan qurtulmayan qan-qadəli məmləkətim.

Qarabağın qifilina düşməyirmi heç bir açar?
Şəhidimin məzarının goru çatlar, yerim qaçar,
Bədənimin eti gedər, vücudumdan dərim qaçar,
Eyləmişik özümüzü qul fikirli qəmə düşcar,
Əri olan bir ölkənin yurdu qalmaz düzədə naçar...
Boğulubmu kişi həddim, ər dözümüm, dağ cürətim?
Ey qovğadan qurtulmayan qan-qadəli məmləkətim.

Bizi tarix dolaylarda min bir yerə çapdı keçdi,
Sinəmizin aynasına qara çirkab yaptı keçdi,
İtdişlilər ağızımızdan sözümüzü qapdı keçdi,
Övladların ocağını kül eylədi, sapdı keçdi,
İçimizdən xain çıxdı, oldu xara qul heyrətim,
Ey qovğadan qurtulmayan qan-qadəli məmləkətim.

Dağlar başı duman olar, yel dumanı qovar gedər,
Sel coşanda bənd-bərəni, çal-çəpəri ovar gedər,
Gözdən axar qan yaşları yanan könlü suvar gedər,
Sinəmizdən qorxuları gurşadların yuvar gedər,
İçimdəki sərsəmlərə üsyan edər can qeyrətim,
Ey qovğadan qurtulmayan qan-qadəli məmləkətim.

Nədir belə qoruyuruq canımızı tən altında?
Kürsülərə aşiq olduq, hiss boğuldı mən altında,
Ağlımızızı ovxalayır iradəmiz çən altında,
Sərcələrin sürüləşib, qartalların dən altında...
Öz gözümüzün güzgüsündən gözəl görünür surətim,
Ey qovğadan qurtulmayan qan-qadəli məmləkətim.

Kərkükümə, Təbrizimə, Dərbəndimə ağı Vətən!
Övladların özü oldu yurd-yuvana yağı, Vətən!
Getməz qeyrət hissi olan sinədən el dağı, Vətən!
Vuruşmasaq, döyüşməsək, bitməz işgal çağrı, Vətən!
Dur ayağa çalxat yeri, qopart göydən tağı, Vətən!
Kəs Xətayı qılincinla əllerindən bağı, Vətən!
Ürəyimdə yaram sizlər, təbib bulmaz bir illətim,
Ey qovğadan qurtulmayan qan-qadəli məmləkətim.

Şadimanın bağıri partlar, dözməz sənin möhnətüvə,
Qarabağın əldən gedib, düşmən gülür möhlətüvə,
Dodaqların dilin tutub, mat qalmışam millətüvə,

Pardaqlanır yağlananlar, fərman verir zillətüvə,
Qolun harda qopub düşüb nə olubdu qüvvətüvə?
Tanrı özü təkan versin donub qalan sürətüvə,
Haçan qalxar ayaqlardan ucalığa ləyaqətim?!...
Ey qovğadan qurtulmayan qan-qadəli məmləkətim.
Ey qovğadan qurtulmayan qan-qadəli məmləkətim...

3. 05. 2003

SATIRAM

/ “Ay alan!...Məmləkəti – Rey satıram”
M. Ə. Sabir /

Qoymuşam məmləkəti bazara,
Vətən övladı düşsün azara,
Ya ki, dönsün evi məzara,
Vətəndə çıxdu bərəkət, satıram,
Ay alan, gəl, məmləkət satıram.

Verin fabrik, zavodu həraca,
Bunun ki, bir xeyri yoxdu aca,
Xəlqdə ki, var tüstü, həm də bacə,
Qoymayın ümid qalsın əlaca,
Vətəndə çıxdu bərəkət, satıram,
Ay alan, gəl, məmləkət satıram.

Şükürliyəm necə istiqlala?
İstiqlal çatdırar istiqbala,
Acəm deyib hay-küy salma, bala,
Ötürüm mal-mülkü bala-bala,
Qoy dönsün lap camaat hambala,
Vətəndə çıxdu bərəkət, satıram,
Ay alan, gəl, məmləkət satıram.

Qızıldan qiymətli torpağıımız,
Meyvələri sapsarı bağıımız,
Əcnəbiyə çatsın bu çağımız,
Nə ağızı var kəm baxa yağımız?
Firavanlıq, daha yox dağımız,
Vətəndə çıxdu bərəkət, satıram,
Ay alan, gəl, məmləkət satıram.

Ac uşaqlar küçədə dilənsin,
Ocağımız sönərək küllənsin,
Kəhrizimiz qurusun küllənsin,
Qarnımız ləp acıdan dillənsin,
Sobada boş qazanlar yellənsin,
Vətəndə çoxdu bərəkət, satıram,
Ay alan, gəl, məmləkət satıram.

Neft və qaz Vətənin cah - cəlali,
Haram yeyənlərin yox məlali,
Nə illət tapacaqdı həlali?
Deməyin ki, başımız bəlali,
Yetdik mərama azad olalı,
Vətəndə çoxdu bərəkət, satıram,
Ay alan, gəl, məmləkət satıram.

Tökme çox bəbəkdən yaşı belə,
Neyləsin ac qazanda aşı belə?
Tökə göydən Rəbbim daşı belə,
Heç sanma özünü naşı belə,
Hiddətiindən çatma qaşı belə,
Vətəndə çoxdu bərəkət, satıram,
Ay alan, gəl, məmləkət satıram.

Cəmi bir şəhərlik millətimiz,
Niyə olsun bu qədər zillətimiz?
Dollara bağlı hər hörmətimiz,
Öz evimizə yetər qeyrətimiz,
Xalqın ki, dərdi deyil illətimiz,
Vətəndə çoxdu bərəkət, satıram,
Ay alan, gəl, məmləkət satıram.

Vallah, bu xəlq mənə canı verər,
Ürəyindən axan qanı verər,
Ömründən ən şirin anı verər,
Evinin içini, hər yanı verər,
Rəbbim hələ xoş dövrəni verər,
Vətəndə çoxdu bərəkət, satıram,
Ay alan, gəl, məmləkət satıram.

7. 02. 2002

YAĞI ƏLLƏ QƏMƏ BATDI EL, VƏTƏN

Yağı əllə qəmə batdı el, Vətən,
Allah, gördüm nahaq qanlar, ölmədim.
Yurd istədi hər torpaqsız, hər ötən,
Şəhid oldu min-bir canlar, ölmədim.

Azərbaycan yüz yol belə döyüldü,
Dəyirmando yerli-yersiz üyüldü,
Haqqın dedi, bir qul kimi söyüldü,
Quduz imiş bu insanlar, ölmədim.

Hər tərəfə baxdım qara əl gördüm,
Köksümüzə balta çalan dil gördüm,
Qanımızdan don geyinmiş il gördüm,
Başsız qaldı çox ünvanlar, ölmədim.

Cavanşirlər susduruldu yerində,
Div dözümü varmış, Allah, yerin də,
Evi zindan hər igidin, ərin də,
Qara geydi qəmsiz anlar, ölmədim.

Qana batdı çox körpələr beləkdə,
Halımızdan saçın yoldu fələk də,
Taleyimiz çox ələndi ələkdə,
Haqq bilməyən nə dil anlar, ölmədim.

Bağı para Salatınlar şəhiddi,
O Allahsız qəvi düşmən qəlb diddi,
Çörək verdik, ocaq verdik, haqq itdi,
Hanı şahid o zamanlar, ölmədim?

Dərd yandırdı diri-dirı hər təni,
Qan içinde hey qoydular Vətəni,
İrşəsindən nə üzüldü haqq dəni?
Ərşə qalxdı ah-amanlar, ölmədim.

Dünya yoxmuş başbilənin, böyüyün,
Çox sinəyə damğa basdı körüyün,
Qanlar töküր haqdan deyən bölüyün,

Dəbdən düşüb çox fermanlar, ölmədim.

Ey Şadiman, gəl inanma peymanə,
Çəkdi kamə səni haqsız zamanə,
Könül xəstə, yetən hanı amanə?...
Yaram közdü, yox dərmanlar, ölmədim.

28. 03. 1991

BU YAZIQ XALQA QALAN BOŞ,
QURUCA ZƏHMƏT OLUR

Talanır sərvətimiz xarici işbazlar üçün,
Nədir millət amalı ağlı dayaz qazlar üçün?
Banglərə dollar yiğilir hər diləyi sazlar üçün,
Vətənin eşqi niyə sözləri avazlar üçün?
Nə ki var, var-yoxumuz yadlara bir nemət olur,
Bu yaziq xalqa qalan boş, quruca zəhmət olur.

Sorulur neftimizin ən dərin qatları belə,
Aranır, axtarılır qatların çatları belə,
Təki başdakıların olsun büsətləri belə,
Çağlaşın min neçə cür haram həyatları belə,
Başımızda nə ki var, ecnəbiyə alət olur,
Bu yaziq xalqa qalan boş, quruca zəhmət olur.

Torpağın tən yarısı işğala möhtac edilib,
Millətin çoxu hələ qarnı tamam ac edilib,
Bu kimi işlərimiz taleyə amac edilib,
Varsa imkan qapısı, xariciyə bac edilib?
Bızlərin bəxtlərinə düşən hələ zillət olur,
Bu yaziq xalqa qalan boş, quruca zəhmət olur.

Sözə gələndə elə min cürə cəh-cəh vurulur,
Daşınan varımıza gör necə qəh-qəh vurulur.
Damağı çağlar üçün badələr pəh-pəh vurulur,
Əlləri əllərinə nəşədən bəh-bəh vurulur,
Əzilən kütlələrə bəxş edilən illət olur,
Bu yaziq xalqa qalan, boş quruca zəhmət olur.

Bayrağa, həm himnə nə zatlar ferman eləyir?
Yaziq istiqlal hələ yadlara dərman eləyir,

Gopu min dağlar aşan dillərə aman eləyir,
Nə qədər imkanı var, hər işi yaman eləyir?
Ayağ altda əzilən yenə də bu millət olur,
Bu yaziq xalqa qalan boş, quruca zəhmət olur.

Amerka xammalının dəyməyib heç bir qatına,
Sərvəti başdan aşır, nur tökülür həyatına,
Düşmüsük biz də elə taleyin bata-batına,
Baxırıq Avropanın gözqamaşan busatına...
Səsimiz çıxsa əgər, lap böyük bir qələt olur,
Bu yaziq xalqa qalan boş, quruca zəhmət olur.

Əlimiz başımıza kül eyləyir vay-vay ilən,
Gözümüzdən yaşı axır dəli-dolu min çay ilən,
Bizə hər nə verilir ölçü-biçi və say ilən,
Neyimiz var daşınır bankələrə lap tay ilən?
Ahı ərşİ dağıdan bir neçə cür halət olur?
Bu yaziq xalqa qalan boş, quruca zəhmət olur.

Bizim kor bəxtimizə gülmədi heç Xuda niyə?
Diləyimiz çin olur gecələr yuxuda niyə?
Əcnəbinin burunu qalıbdı qoxuda niyə?
Ötüşür günlərimiz bəs qara-qorxuda niyə?
Bizə çor, xariciyə bir o qədər hörmət olur,
Bu yaziq xalqa qalan boş, quruca zəhmət olur.

Nə ki, Bakı nefti, bölgələr də dəbə düşüb?
Talananlar talanır, ürəklər də həbə düşüb,
Əlində hökmü olanlar nə yaman təbə düşüb?
Binəva millətimiz xariciyə təbə düşüb...
Ölkəyə, ay həzarat, bəs bu necə qiymət olur?
Bu yaziq xalqa qalan boş, quruca zəhmət olur.

Şadiman bir parasın söylədi bu ahımızın,
Doğulanlara görə nəyi var sabahımızın?
Özümüzdə görürem çoxunu günahımızın,
Yetməyir bizlərə heç haqq nuru Allahımızın!...
Gələcəyi görməyən bəxti qara millət olur,
Bu yaziq xalqa qalan boş, quruca zəhmət olur.
Bu yaziq xalqa qalan boş, quruca zəhmət olur.

19. 02. 2005

«YANIQ KƏRƏM »*

«Yaniq Kərəm » –
« Əsli, Kərəm » dastanın qəm havası,
İki qəlbin İlahiyə eşq duvası,
İki canın ovsunlanmış dərd yuvası,
Dövranına, zamanına can davası...!

«Yaniq Kərəm » –
Sevdalanmış könüllərin müsibəti,
Yandı ürək həm aşkarda, həm xəlbəti,
Göz yaşıyla axıb dolan qan səbəti,
İki gəncin bəxti qara məhəbbəti.

«Yaniq Kərəm » –
Məhəbbətin Rəbb sevdası, cana qida,
Səadəti qara gəlmış iki qəlbdən qopan nida.
Barmaqları sarı simə haray salan dəli sevda,
İki gəncin alışdığını eşqə vidası...

«Yaniq Kərəm » –
« Əsli, Kərəm » dastanın can fəryadı,
Bir millətin iki dində nalə dadi,
O xacərəst Albanyanın İslam adı,
İsa (s) ilə Mühəmmədin(s) Rəbb imdadı!...

«Yaniq Kərəm » –
Əsrlərin o tayında din savaşı,
Bir millətin gözlərindən axan yaşı,
İslamını tutan Kərəm dərdə naşı.
O xacərəst Əsli ilə can sirdası.

«Yaniq Kərəm » –
İki gəncin bir məhəbbət sinfonyası,
Bir tayfanın iki dində hicran yaşı,
Kərəm deyib yanın qızın qız həyası,
Külə dönən iki gəncə dövran ası.

«Yaniq Kərəm » –
Əsrlərin o tayının vicdan ahi,

Dinə müti o keşişin din günahı,
Lal eyləyib bu müsibət al sabahı,
Fəryad edir yerin, göyün tək Allahı...

«Yanıq Kərəm» –
Sarı simə toxunaraq dinsin sazlar,
Oynamaqçın, ay adamlar, çox avazlar,
Bu havanın sədasiyla qaynamazlar,
Bu faciə havasında oynamazlar!...
Bu faciə havasında oynamazlar!...

12. XI. 2005

(* Şe'rde “Əslî və Kərəm” dastanından götürülmüş
saz havasından söhbət gedir.)

TAĞAYIM

Poema

« Salam olsun şövkətüzə, elüzə...»
Şəhriyar

Səndə qalib uşaqlığın illəri,
Əndirmənin ilan mələr çölləri,
Yaşidlارın şirin-şəkər dilləri,
Qızlar gəlsin bulağına, Tağayım,
Səsim yetsin qulağına, Tağayım.

Sən açılan sabahımın özüsən,
Mənim üçün bu dünyadan özüsən,
Dodağımdan qopan yurdum sözüsən,
Çiçəklərdən tül toxuyan, Tağayım,
Yuxularda gül qoxuyan, Tağayım.

Anam Xəzər tellərini hörəndə,
Səhər şəhin bağ-bağçaya sərəndə,
Üzümündən, əncirindən dərəndə,
Dad qalardı dilimizdə, Tağayım,
Şirələnmiş əlimizdə, Tağayım.

Gilavarın arxasında uçardıq,

Çay aşağı dəli kimi qaçardıq,
Hər qayadan qayaya yol açardıq,
Göy Xəzərdən gün qalxardı, Tağayım,
Gilhinçayı lal axardı, Tağayım.

Asmakörpü çay üstündə durardı,
Qızmar Günəş başımıza vurardı,
Qızlar gildən gəlin-evcik qurardı...
Körpü üstə oynayardıq, Tağayım,
Qarışqa tək qaynayardıq, Tağayım.

Gün çıxanda adamların hay-hoyu,
Ötürərdi heyvanları gözboyu,
«Kəndyeri»nə ot çıxardı diz boyu,
Biz də quzu otarardıq, Tağayım,
İsti düşdü yatırdıq, Tağayım.

Hərə bir gün çobanlığı dadanda,
Al səherin gül havasın udanda,
Quşlar nəğmə oxuyardı hər yanda,
Gün doğardı canımızda, Tağayım,
Alışardı qanımız da, Tağayım.

Çırqqala dumanlardan çıxanda,
Məsud, məlul bize təref baxanda,
Uzaqlarda dağdan şimşek çaxanda,
Biz də qorxub qaçışardıq, Tağayım,
Kəpənək tək uçuşardıq, Tağayım.

Bilməz idik xəstəlik nə, mərəz nə?
Dava-dalaş, umu-küsü, qərəz nə?
Dürməclərdik şor-lavaşı çərəz nə?
Göz olardı el nəzəri, Tağayım,
O illərin yox bənzəri, Tağayım.

Bir zamanlar sellər dağdan gələrdi,
Gilhinçayı kəndi iki böldərdi,
Suya düşən qoyun-quzu mələrdi,
Sel bilməzdi bağça-bostan, Tağayım,
O illərin özü dastan, Tağayım.

Elin ağızı kəndi belə öyərdi,
«Yuxarıbaş », « Aşağıbaş » deyərdi,
Novruz oldu bir-birinə dəyərdi,
Gur tonqallar alışardı, Tağayım,
Uşaq-böyük yarışardı, Tağayım.

Nə ətirli kəndin gözəl yazıları,
Alyanaqlı, ucaboylu qızları,
Yandırardı oğlanları nazları...
Coşdurardı diləkləri, Tağayım,
Oxşayardı ürəkləri, Tağayım.

Uşağlığım o illerin qoynunda,
Taleyimiz fələk qoyan qanunda,
Mat qalmalı röyaların oynunda,
Ram elərdi qorxuları, Tağayım,
Şirin-şəkər yuxuları, Tağayım...

Qız-gelinlər bulaq üstə gələrdi,
Dərdi-sərin bir-biriylə bölgərdi,
Xisin-xisin piçildəşib gülərdi,
Beş addımdı bulaq bizə, Tağayım,
Səs dolardı evimizə, Tağayım.

Anam səhər işə-güçə qaçardı,
Qapımızı ana nənəm açardı,
« Bala » deyib bizi eşqlə qucardı,
« Nənə qurban » kəlməsiylə, Tağayım,
Sevinərdik gəlməsiylə, Tağayım.

Bəy xanımı Səfurənin odundan,
Heç doymadım sözlərinin dadından,
Oğul dağlı loğman-şair qadından...
Bayatılar dinləmişəm, Tağayım,
Dinlədikcə inləmişəm, Tağayım.

İslam əmi muğamatı xoşlardı,
Tarın səsi bəbəklərin yaşlardı,
O yazdığı şeirlərlə huşlardı,
Nura həsrət gözləriylə, Tağayım,
O yaniqli sözləriylə, Tağayım.

İlk müəllim, bize Sabir dayımız,
Dərsi o gün bilməsəydik vayımız,
Döyüldərik, qalmaz idi hayımız,
Dərsdən evə dönməz idik, Tağayım,
Necə həlim, dinməz idik, Tağayım?

Evə gəldim, taxçamıza çıxardım,
Tapşırılan dərsləklərə baxardım,
Şeir oldu elə bərkdən oxardım,
Lap ürəkdən alışardım, Tağayım,
Öz səsimlə yarışardım, Tağayım.

O Mənsurə anamın can kəlməsi,
Tikəsini bizim ilə bölməsi,
O Gülsabah bibimin gənc ölməsi...
Onda gördüm fələk üzün, Tağayım,
Qohumların yaşılı gözün Tağayım.

Hacıbabə qardaşımın zəhimi,
Dərs zamanı müəllimlik fəhimi,
Uşaqlara hərdən qəfil rəhimi-
O illərdən bir xatirə, Tağayım,
Bir tarixdi hər sətirə, Tağayım.

Ağabala atamın mərd ərliyi,
Anamızla o məhəbbət birliyi,
Atalığı, evdarlığı, dirliyi,
Bir örnekdir bu günlərə, Tağayım,
Bugünkü toy-düyünlərə, Tağayım.

Nə düşərdi tərs Fərhadın beyninə?
Təzə paltar geyinməzdi əyninə,
Pis gələrdi onun uşaq eyninə,
Qurban olum cəfəsına, Tağayım,
Qardaşımın vəfasına, Tağayım.

Xanimənin dodağında gülüşü,
Gül bacının o nazənin yerişi,
Sehir idi başdan-başa hər işi,
Çox almışan qadasını, Tağayım,

Canlar üzən ədasını, Tağayım.

Mirvarinin şirin-şəkər yeməsi,
Bişmişləri yeməyəcəm deməsi,
Dür bacımın hələ özün öyməsi,
Dəyməzdi heç bir xətirə, Tağayım,
O günlərdən bir xatirə, Tağayım.

Heyran idim Mətanətin nazına,
Qardaşımın yeddi gözəl qızına,
Mən nə deyim, fələk, o kəc yazına?-
Qəribiliyə düşdü canım, Tağayım,
Sənlə keçdi ən xoş anım, Tağayım.

Gül anamın hələ saxsı nehrəsi,
Gəlinimiz Minanın ay çöhrəsi,
Xanımana nənəmin yun cəhrəsi-
Hanalarda çıçəklərdi, Tağayım,
Xalılarda gerçəklərdi, Tağayım.

Oğlanların çırtma vurub oxması,
Uşaqların dambacadan qorxması,
Qız-gelinin çal-çəperdən baxması,
Dil-dodağda noğullaşdı, Tağayım,
O illər də nağıllaşdı, Tağayım.

Səbirənin hər sözünün ballığı,
Gəlnimizin böyük-kiçik hallığı,
Kənd qızına xas üzünün allığı,
Bir səadət bağışlardı, Tağayım,
Nə müqəddəs baxışlardı, Tağayım?

Neçə-neçə gəlinin dul qalması,
Qariların yaslıarda saç yolması,
Ağacanın tək dam altda qalması,
O İranın qərib oğlu, Tağayım,
Bəxti kimi yolu bağlı, Tağayım.

Toydan qabaq qızların cəm olması,
Yunu didib yorğan-döşək salması,
Kəndimizin bulaması, dolması

Ağızlarda dada döndü, Tağayım,
Qohumlar da yada döndü, Tağayım.

O Cəmilə nənə olan somiyə,
Taniş idi sadəliklə hamiyə,
Pişikləri eyləyərək hamiyə,
Tən böldəri payını da, Tağayım,
Çoxaldardı sayını da, Tağayım.

Kənd məscidi ağızı bağlı olandan,
İmanımız avazılıb solandan,
Cavanların sərxiş olub qalandan...
Hey boşaldı tabaqların, Tağayım,
Nə yaxşıydı qabaqların, Tağayım?!..

Şəfiqənin qəfil gələn ölümü,
Zalim fələk eyləyəndə zülmü,
Gördüm ağlar məzar üstə elimi,
Yazlıq bibim şam tək söndü, Tağayım,
Göz yaşımız selə döndü, Tağayım.

Xalam oğlu o Teyubun vəfati,
Cavan ikən nakam olan həyatı,
O fələyin qara gələn saatı...
Aldı Güllü bacısını, Tağayım,
Verdi bəxtin acısını, Tağayım.

On dörd yaşılı canım xəstə düşəndə...
Ürəyimi yaralıyb deşəndə,
Zalim əcəl yatağımı eşəndə,
Əzrayılın üzün gördüm, Tağayım,
Başım üstə özün gördüm, Tağayım.

Qazi baba kənndən küsüb gedəndə,
Təpə üstə dam salıb yurd edəndə,
Qocalığı rəhmətliyi güdəndə,
Onda bildim dünya fani, Tağayım,
Hər can üstə ömür ani, Tağayım.

Qarıların yayma-lavaş yayardı,
Qoşalayıb sonra cüt-cüt sayardı,

Kənddə hərə bir ayama qoyardı,
Ağızlara yaraşardı, Tağayım,
Dildən-dilə dolaşardı, Tağayım.

Dəliqanlı cavanların dəlliyi,
Qocaların çalmaları, belliyi,
Toyda, yasda adamların elliyi...
Ev də evə həyan idi, Tağayım,
Bir-birini sayan idi, Tağayım.

Sərincimiz südlə dolub-dاشanda,
Ala inək çöl eşqiyle coşanda,
Süd ocağda qazanları aşanda,
Anam bize söylənərdi, Tağayım,
Sonra gülüb əylənərdi, Tağayım.

Bəzənəndə toyxanalar əl-əlvan,
Nüsü dayı olardı bir pəhləvan,
Güləşərdi güleşçi tək o rəvan,
Zillənərdi zurna səsi, Tağayım,
Zurnaçının xoş nəfəsi, Tağayım.

Gəlin köçən qızların naz satardı,
Başlarına al örtüklər atardı,
Qayınata belə kəmər çatardı...
Gəlin üzün gizlədərdi, Tağayım,
Bəy evini gözlədərdi, Tağayım...

Novruzgülü torpaq altdan çıxanda,
Buludların bahar gözün sıxanda,
Uşaq ikən mən də dolub baxanda,
Alişardım yellər ilə, Tağayım,
O müqəddəs illər ilə, Tağayım.

Bayram gəldi elin pilov asmağı,
Torba atıb qapıları pusmağı,
Çərşənbədə damdan qulaq asmağı,
Sancılıb qan yaddaşıma, Tağayım,
Dönüb ürək sirdaşıma, Tağayım.

Aman Allah, elim, obam qanımda,

Ocağımın odu hələ canımda,
Kəndin özü röyalarda yanımda,
Qoynunu aç övladına, Tağayım,
Sal məni də bir yadına, Tağayım.

24-25.03.1998/ Neft Daşları

ULU TANRIM, NARAHATAM

Min bələli sabahların,
Necə deyim mən rahatam?
Dünya tutmaz günahların
Ulu Tanrı, narahatam.

El içində elsiz olmuş,
Öz yurdunda dilsiz olmuş,
Cahan nahaq qanla dolmuş,
Ulu Tanrı, narahatam.

Nə qədər ki, haqq qəfəsdə,
Fitnə-fəsad min həvəsdə,
Yağlamaq hər nəfəsdə,
Ulu Tanrı, narahatam.

Nə qədər ki, yalan gülür,
Vaxt-vədəsiz bel bükülür,
Əcəlsiz də İNSAN ölü...
Ulu Tanrı, narahatam.

Cılızlaşan qeyrətlərin,
Asıləşən millətlərin,
Dağıdılan nemətlərin,
Ulu Tanrı, narahatam.

Söndürülmüş ocaqlar var,
Fəndi yuvası qucaqlar var,
Qan tökülmüş bucaqlar var,
Ulu Tanrı, narahatam.

Çəkilmeyən dəndlərimiz,
Naməndləşən məndlərimiz,
Keçilmeyən sədlərimiz,
Ulu Tanım, narahatam.

Tale mənə bıçaq düşüb,
Dərdi saçaq-sacaq düşüb,
Vicdan başdan qaçaq düşüb...
Ulu Tanım, narahatam.

8-14.03.1990

GƏL TƏLƏSMƏ AĞARMAĞA, SAÇLARIM

Qocalığı duyuq salma, amandır,
Qoyma telə qarı yağa, saçlarım.
Vaxtsız düşən payız, qış da yamandır,
Gəl tələsmə ağarmağa, saçlarım.

Bu dünyanın kədəri bol, qəmi bol,
Min havada yaxşı, yaman dəmi bol,
Qəlb dolanda gözlərimin nəmi bol,
Gəl tələsmə ağarmağa, saçlarım.

Mərdlik də var, namərdlik də dünyada,
Düyünlərdən baş çıxarmır dünya da,
Ekiz olub şadlıq, kədər, xülya da,
Gəl tələsmə ağarmağa, saçlarım.

Dünya böyük düşünən çox, duyan az,
Yaman olur «mənəm », deyəndə dayaz,
Qarlı qışdan sonra gəlir bahar-yaz,
Gəl tələsmə ağarmağa, saçlarım.

Baş ağıriyır addım düz olmayanda,
Payız nədir yarpaqlar solmayanda?
Naməndlərdə vicdan, ar qalmayanda,
Gəl tələsmə ağarmağa, saçlarım.

Məhəbbətdən, sədaqətdən danışdıq,
Ucalıqçın zirvelərlə yarışdıq,
Çətin anda egyptələ da barişdıq,

Gel tələsmə ağarmağa, saçlarım.

Biz bir olsaq dünya sevinclə gülər,
Kürəmizə nəşə, şadlıq tökülər,
Bünövrəsiz daş binadan sökülər,
Gel tələsmə ağarmağa, saçlarım.

Qaçhaqaçda, qovhaqovda bu zaman,
Dünən gəldi, bu gün getdi il, aman!
Şirin Xanım inci tapar dəryadan...
Gel tələsmə ağarmağa, saçlarım.

14.11.1987

ÜRƏK NİYƏ AĞRIYIRSAN?

Nə dolmusan qəmlər ilə,
Köksün üçin dağlayırsan.
Dərdi-səri bilə-bilə,
Ürək, niyə ağriyırsan?

Toysuz, vaysız bir günümü var?
Bir açılan düyünmü var?
Yorulmayan beyinmi var?
Ürək, niyə ağriyırsan?

Sözə sadiq çıxan da var,
Nahaqdan ev yixan da var,
Xain gözlə baxan da var,
Ürək, niyə ağriyırsan?

Gülmək də var, ağlamaq da,
Dərddən qubar bağlamaq da,
Bəzən coşub-çağlamaq da,
Ürək, niyə ağriyırsan?

Yaxşı sözün yaman olar,
Ömründə çən-duman olar,
Səadətin güman olar,
Ürək, niyə ağriyırsan?

İş hər gün düz gətirərmi?
Namərd haqqı yetirərmi?
Mərd mərdliyin bitirərmi?
Ürək, niyə ağriyırsan?

Çox deyərlər qara – ağa,
Çox dözərlər min bir dağa,
Qəlbə leysan yaşa-yaşa,
Ürək, niyə ağriyırsan?

Vaxt olar ki, tale gülər,
Sevinc açar, qəm bükülər,
Göydən yerə nur tökülər,
Ürək, niyə ağriyırsan?

Şadimandan ibret elə,
Onun dərdi gəlməz dilə,
Sən bunları bilə-bilə
Ürək, niyə ağriyırsan?

30.07.1985/ Yasamal

MAVİ YUXULARIM

Gecələr qara örtüklü fələklər,
Mavi donlu mələklər,
Mavi tüllər çəkir gözlərimə,
Alovdan don biçir sözlərimə...
Alır ağuşuna könlümü diləklər,
Sanki bəmbəyaz küləklər,
Mavi yuxular,
bağrımı didən qorxular,
Atır məni kainatın izlərinə,
Batıram fikir dənizlərinə,
Göydə durnalar təki,
Vücudum ən yüngül çəki,
Pənbə buludların üzəriylə uçuram,
Gah röyadan və yalandan qaçıram.
Gah da əlçatmaz, ünyetməz,
Bu sehirin sonu bitməz
ulduzları qucuram,

O qapqara buludlara acıram,
Sanki ayrı bir dünyanın,
Gözəlliklə dolu röyanın,
Qapılarını açır,
Günəş təki nur saçır
Mavi donlu məlekəklər üzümə,

Bütün məmləketlər mavi şəkildə
görünür gözümə.

İçimdə acılarla dolu yasım,
Əynimdə mavi donlu libası,
Nalə çekən könül sazım,
Üzümə gülən alın yazım.
Qansız, savaşsız, ölümsüz,
Divansız, sərhədsiz, bölümsüz,
Bir səyyarədə dolaşıram,
Bu dünyadan çəkdiklərimi,
Vərəqlərə tökdükлərimi...
Mavi donlu məlekəklərə danışıram,
Bu atəşlə alışıram.

Ayrılmaq istəmirəm,
Heç kəsə demirəm,
Mavi yuxuların şirinliyindən,
Vücudumu bir heyret bürüyür,
Və bu heyret buzları əriyir,-
Bu sehrin dərinliyindən.
Gecələr mavi paltarında,
İçimdə ilham adlı yatarım da.

Mavi donlu məlekəklərlə,
Məni ovsunlayan fələklərlə
Tanrıya üz tuturam,
Haqqın dərgahına çatıram!..
Zaman naləsiz, ahsız,
Ruhlar günahsız,
Ruhlar günahkar,
Etdiklərini edə bilmir inkar,
Küskün-küskün ətrafımda dolaşır,
Mənimlə piçildaşır.
Ömrün dönüklüyündən,
Cəzaların böyüklüyündən,
Dünyanın faniliyindən söz açırlar...

Önümde o yan, bu yana qaçırlar!
Məndə mavi yuxularımla,
İçimi didən qorxularımla,
Dərdləşirəm onlarla,
Min bir dərdli canlarla!
Beləcə səhər açılır,
Nur saçılır,
Otağıma al günəş dolur.
Mavi donlu mələklər,
İçimə siğinmiş diləklər-
Harasa tələsən qaranlıqda solur-
Mavi yuxularımla,
Ölümdeñ ağır qorxularımla,
Bir göz qırpmında yox olur...
Əzab verən min bir xülya,
Qanla dolu dünya,
Sinəmə ox olur...

05.12.1992

ADIN GƏZƏR BU ELLƏRDƏ, RÜBABƏ

(*Mərhum şərqi ustası Rübəbə xanım
Muradovaya*)

Bu nə atəş, bu nə yanğı, bu nə od,
Bu nə niskil, bu nə nalə, bu nə dad,
Od qaladı bağrıma o ah, fəryad,
Səsindəki o inilti, Rübəbə,
Qəlbə doldu bir gizilti, Rübəbə.

Zəngulədən könlümə od hopubdu,
Hər şərqindən min yol qəlbim qopubdu,
İlham atım əngin göydə çapıbdı,
Acıları vurmub üzə, Rübəbə,
Güt gəlibdi yanan sözə, Rübəbə.

Gecələrin Araz keçən uyğular,
Gündüzlərin haqsızlıqlar, qayğıllar,
Zəncirlənmiş, sərhədlənmiş duyğular,

Ürəyində tonqal çatdı, Rübəbə,
Sənətinə dərd yaratdı, Rübəbə.

Allah verdi sənə ilahi səsi,
O bənzərsiz, o qənirsiz nəfəsi,
Çoxdan söküb o tikanlı qəfəsi,
O Koroğlu zəngulələr, Rübəbə,
Min il keçsə qəm güllələr, Rübəbə.

Şərqi böyük ulduzusan el bilir,
Hər ağrını dəli mizrab, tel bilir,
Təbrzinə yetmiş səsi yel bilir...
Əcəl qondu qəfil cana, Rübəbə,
Ruhun uçdu Savalana, Rübəbə.

Heydər baba qara örtdü başına,
Ağ buludlar güc gəldi göz yaşına,
Duman çökdü Ərdəbil dam-daşına,
Araza da qan ələndi, Rübəbə,
Musiqimiz güllələndi, Rübəbə.

Bəxtiyarıq yazarımız yazardı,
Öz eliyilə öz qəbrini qazardı,
Sənin şərqi «şad ölkədə» azardı...
Uçardı hey Araz üstə, Rübəbə,
Ürək xəstə, könül xəstə, Rübəbə.

Parçalanmış yurd ağlatdı Allahı,
Ayrılıqdan ölenlərin günahı,
Qəm örtüklü gecələrin sabahı,
Tilsimləndi boğazında, Rübəbə,
Zili ötdü avazında, Rübəbə.

Vətən qızı, ruhun könlün mehmanı,
İsmarladın haqq səsinə sən canı,
Nəgmən coşan damarımın al qanı,
Şərqi ulu səs anası, Rübəbə,
Muğamatın haqq sonası, Rübəbə.

Şirin Xanım, elin sözü yaqtdu,
Füzuliylə Rübəbeni bir tutdu,

Ruhun cənnət, cismin qəbrə tabutdu,
Yaşayarsan min illerdə, Rübəbə,
Adın gəzər bu ellerdə, Rübəbə.

13.09.1992

ÖZÜMÜ AXTARIRAM

Ömür əlimdə dari,
Günlərimi arıram,
Bala gül yiğan ari...
Özümü axtarıram.

Ötən günlərə varıb,
Qəlbi zamana sarıb,
Qəmin sinəsin yarib-
Özümü axtarıram.

Bəşərin damı uca,
Hər dama da bir baca,
Özümdən qaça-qaça-
Özümü axtarıram.

Həyat sobası isti,
Ömür bacası tüstü,
Alıbdı möhnət üstü,
Özümü axtarıram.

Ağıl cana təsəlli,
Can yiyesinə bəlli,
Tutub vaxtdan minəlli-
Özümü axtarıram.

Diləklərim havada,
Ürəyimlə davada,
Dilim haqqə duada,
Özümü axtarıram.

Şadiman doğulandan,
Ələmlə yoğrulandan,
Can qəmdə boğulandan-
Özümü axtarıram...

Özümü axtarıram...

22.11.1998

MƏN İNSAN AXTARIRAM

Günü günorta çağı,
Tutub əldə çıraqı,
Küçələrdən keçirəm,
Hər gözdən qəm içirəm,
Aləmi seyr edirəm,
Yorulmadan gedirəm.
Ağında, qarasında,
Kütlənin sırasında,
Gözüm gəzir ac təki,
Könlümə əlac təki,
İzdihəmi yarırıam,
Mən insan axtarıram.

Hərənin öz dünyası,
Çoxu canından ası,
Kiminin cibi boşdu,
Kiminin qəlbi daşdı.
Biri lap göydə gəzir,
Addımı yeri əzir,
Neçə könlü məkirli,
Ürəyi, qəlbi kirli,
Ötür keçir yanımdan,
Haray qopur canımdan...

Yolun salır qanımdan.
Baxıram bu üzlərə,
O davalı gözlərə,
Ürəyimi qəm alır,
Gözüm gözlərdə qalır,
Min bir məna arıram,
Mən insan axtarıram.

Əqidəsi puçları,
Sinəsində suçları,
Qovuram baxışımıla,
Gözdən axan yaşımla!
Deyirəm, İlahi, kaş
Ağılı, idrakı daş,
Keçməyə heç yanımdan,
Bu ilham ünvanımdan.
Gözüm gəzir üzləri,
Ürəklərin düzləri,
Yoxuşundan az imiş,
Adəm nə dayaz imiş?
İçində iblis yağı,
Çox əməli bayağı,
Ötür keçir yel kimi,
Şeytan onun hakimi.
Küçə qaynar adamla,
Bu şəhər dolu damla,
Harasa tələsən var,
Taleyindən küsən var.

Baxır yanır ürəyim,
İmdada yet, fələyim!
İnsanlar yaxınında,
Bu adəm axınında
Ürəklərin pası bol,
Kədəri bol, yası bol,
Dilində duası bol...
Könlə ümid sarıram,
Mən insan axtarıram,
Mən insan axtarıram.

5.02.2000 Gəmidə.

ARZULAR

Vuran ürəklərin qəlb məsləkdaşı,
İnsanı güldürür hər qədəm başı,
Baxmayır müdrikdir, ya da ki naşı,
Hər duyan ürəyə sirdaş arzular,
İnsan taleyinə qardaş arzular.

Bircə dəqiqədə könlü şad edən,
Qorxağın, namərdin bağrını didən,
Bir anda köməksiz qəlbini isidən,
Ömrün hər gününə mayak arzular,
Canlı kainata dayaq arzular.

Qoymaz ki, naümid heç bir nəfəri,
Qəlbərin ilk kəşfi, böyük səfəri,

Açılan sabahın yeni zəfəri,
İnsan taleyinin özü arzular,
Hər bir qələbənin gözü arzular.

O qurub yaradan nəcib əllərin,
Qəlbələrə ruh verən tuti dillərin,
Yaş üstünə gələn saysız illərin,
Ürəyi, nəfəsi, canı arzular,
Vuran nəbzələrin qanı arzular.

Körpəyə, cavana, qocaya həmdəm,
Könüllərin dostu, arxası hər dəm,
Dərdli ürəklərdə qoymaz bircə qəm,
Dərmansız dərdlərə şəfa arzular,
Saf düzlük, etibar, vəfa arzular.

İlk anda, ilk sözə sadıq qalana,
O ilk məhəbbətdən doğan yalana,
Ürəyi ömürlük dərdə salana
Ən böyük məsləhət, direk arzular,
Ürəyi xəstəyə ürək arzular.

İllərlə yataqda xəstə olana,
Varlığı qüssəylə, dərdlə dolana,
Sevinclə, şadlıqla şərik hər ana,
Ən ülvü, ən yeni həyat arzular,
Tükənməz xoşbəxtlik, büsat arzular.

Altun əməllərin qəlbə ələnir,
Sayəndə ürəklər eşqə bələnir,
Əlindən qüssələr çöldə dilənir,
Daim gülümsərdir bəniz arzular,
Coşğun, təlatümlü dəniz arzular.

Ürəkdə qələbən sonsuz bəslənir,
Ölməz sinfonyadır nəşən səslənir,
Duyğular üstünə duyğular enir,
Parlaq müjdələri pak iz arzular,
Şadlıqla, sevinclə əkiz arzular.

Sənin böyüklüğün dəniz qədərdir,
Bəzən sonu şadlıq, bəzən kədərdir,
Bəzən müqəddəsdir, bəzən hədərdir,
Ay sırlı, söhbətli, sözlü arzular,
Ay odlu, alovlu, közlü arzular.

Həqiqət, xəyanət olmuş ocağın,
Gah düzlük, gah pislik sənin bucağın.
Ya ölüm, ya həyat sırlı qucağın...
Tarixə şan-şöhrət, şərəf arzular,
Ay pak vicdanlara əşrəf arzular.

Bəzən tikir ellər, obalar salır,
Bəzən də zamanı geriyə salır,
Bəzən nota dönüb şadlıqlar çalışır,
Gah qəmli, qüssəli ağlar arzular,

Gah çılgın gurlayar, çağlar arzular.

O əqil, düşüncə yolun dananda,
Büdrəyib özünü şərə yananda,
Gözüylə, arayıb, kömək ananda,
Hamiya dar gündə təbib arzular,
Tənha könüllərə həbib arzular.

Fəqət, insan adlı bir cəmiyyətin,
Daim ömür edən bəşəriyyətin,
Ürəklərə keçən əbədiyyətin,
Susmaz neğməsidir bil ki, arzular,
Bunu deyə bilmir dil ki, arzular.

Torpaq üstə gəzən canlı xilqətin,
Sel kimi gurlayan pak həqiqətin,
Min illər çağlayan qalibiyyətin,
Duyğusu, amali, özü arzular,
Aqıl şüurların sözü, arzular.

Çılgın düşüncələr sırlar ümmani,
Şirin xeyalların röya dumani,
Sanki quş qanadlı əsrin zamanı,
Əzəl ixtiyarı, kamı arzular,
Ey könül ləzəti, tamı arzular.

İnan tükənməyən bir ülviiyyətin,
Ən ali, ən sonsuz səmimiyyətin,

Hər şeylə ölçülen saf kəmiyyətin,
Dövləti arzular, vari arzular,
Duyan ürəklərin yarı arzular.

Gah qəzəbə, gah da bir kinə dönür,
Ya od-atəş olur, ya da ki, sönüür,
Hərdən namərdliklə, mərdliklə dinir,
Bəzən əyriliyi quran arzular,
Lapdan xəzri, tufan, boran arzular...

Birdən keşməkeşli necə gedisi?
Qelbə hakim olan şərdir hər işi,
Gahdan acı olur şirin gülüşü,
Bəzən etibarsız olur arzular.
Niyə barlı, barsız solur arzular?

Neylim kainata fitnən yamandır,
Gah aydın, gah çıskın, gah da dumandır,
Sırlı əməlləri oxsuz kamandır,
Çekir kainata keşik arzular...
Ay bütün cahana beşik arzular.

Haqsızlıq görəndə dərddən boğulan,
Düzlük beşiyində ey pak doğulan,
Ehtiras odunda hərdən yuğrulan,
Dəyənət, əzəmət seli arzular,
Cəsarət, mətanət eli arzular.

Hərdən şirin, şəkər, hərdənsə acı,
Aqıl şan-şöhrətin başların tacı,
Şücaət, şəfaqət əqlin turacı,
Könlü bülbül təki açan arzular,
Qartal tək zirvəyə qaçan arzular.

Beyinin, şürurun, zehnin aynası,
Azad duyğuların nazlı sonası,
Əzəl insanlığın dahi anası,
Hərdən mərhəmətə dönən arzular,
Sonu çatan şam tək sönən arzular.

Bu günün, sabahın təmiz əməli,
Yaşamaq eşqiylə yaradan əli,
Xoşbəxt gələcəyin azad təməli,
Milyon könüllərə səda arzular,
Məğrur xoşbəxtliyə ada arzular.

İnsan, kainata şaqraq gəlişin,
Dodaq təbəssümün, incə gülüşün,
Bu fani dünyada hey yüksəlisin,
O çağlar könlünə həyan arzular,
O sərban ömürə əyan arzular.

21.03.1978 /Yasamal/

TƏNHA QADIN

Sənin bir halına yanının yoxmu?
Ömrünü, gününü ananın yoxmu?

Bu fəna bəxtini qananın yoxmu?
Alnına talesiz yazılıb adın,
Ay gözükölgəli, ay tənha qadın.

Səndən İlahi də çeviribmi üz?
Olurmu fələyin yolları heç düz?
Bu acı məlalın gəl bağrını üz
Göyün nəfəsini kəsib fəryadın,
Ay gözükölgəli, ay tənha qadın.

Niyə bu dynyaya gəlmisən nalan?
Ömür ötür keçir büsbütün talan,
Könlün qan ağlayır, gülüşün yalan...
Duya bildinmi heç həyatın dadın?
Ay gözükölgəli, ay tənha qadın.

Sənin addımına hey göz qoyerlar,
Qəlbinə dəyərlər, könlü oyarlar,
O qara bəxtini nə vaxt duyarlar?
Yetmeyir heç kəsə niyə imdadın?
Ay gözükölgəli, ay tənha qadın.

Axır göz yaşları niyə içine?
Ömrün bu tək evdə necə keçinə?
Qəlb cavab axtarır niyə, neyçinə?
Qapını açırkı yaxının, yadın?
Ay gözükölgəli, ay tənha qadın.

Gecələr sinəndən ahın yüksələr,
Evin divarları üstünə gələr,
Ürəyin hər səsə, hər ünə mələr!
Soyuq bir təsəllin varsa övladın...
Ay gözükölgəli, ay tənha qadın.

Qorxarsan işığı keçirəsən bir,
Eşqin, sevgin, hissin gecənə qəsir,
Xəyalın çin olmaz vüsala əsir,
Bayquşlar bəzəyər yurdun bərbadın,
Ay gözükölgəli, ay tənha qadın.

Sənə hansı qara ləkə yaxılmaz?
Üzünə bir təmiz eşqlə baxılmaz,
Bəxtin bağlı yolu niyə yixilmaz?
Boğar göz yaşaların göyün gurşadın,
Ay gözükölgəli, ay tənha qadın.

Köçüb yar-yoldaşın xəyalınamı?
Əllərin yetməyir vüsəlinamı?
Bir yanan tapılıb de halınamı?
Qapında nə işi eviabadın?
Ay gözükölgəli, ay tənha qadın.

Fələk taleyinə niyə qəm yazıb?
Bəxtinmi gecikib, yollarmı azıb?
Açı dərdlərinə bir məzar qazıb
Dadasan dünyanın şadlığın, şadın,

Ay gözükögəli, ay tənha qadın.

Şadiman gözündə görür qəm izi,
Ömrün tufanında solan bənizi,
Ayiq ol! Batırar həyat dənizi...
Yetənə yanmasın qoy könül odun,
Ay gözükögəli, ay tənha qadın.
Ay gözükögəli, ay tənha qadın.

14.08.2001.

İKİ DAMLA YAŞ

Gözümdən iki damla yaş
Axdı ağ vərəq üstə.
Ağ vərəq də könlüm təki oldu xəstə.
Ölən anlarımı yudu, tabutladı,
Ümidlərimi qatladi.
İki damla yaş...
Canıma dedi sirdaş,
Məni tənhalığa apardı,
İçimdə tufan qopardi.
Canıma sirdaş olana bax,
Gözümdə yaş olana bax.

17.03.2001.

İLHAM PƏRİSİ

Ah, ilham pərisi, bu zülmət gecə,
Könlümün evinə gəlmisən necə?
Hissim, həyacanım yenə əlində,

İncəlik, lətiflik tutı dilində,
Dadlı duyğuların qəlbimi bəzər,
Ruhumun bağında mələyə bənzər.
Büküb ürəyimi o atəşinə,
Dönmüsən bəxtimin sən günəşinə.

Ah, ilham pərisi, bu gecə yarı,
Gətirdin könlümə əhdi-ilqarı,
Bağında açılan çıçəklərinlə,
Bağrimi odlayan diləklərinlə,
Sarmışan canımı sevgili yar tək,
Qoynu ətir qoxan nurlu bahar tək.
Ürək süfrəsinə sevda düzürsən,
Könül qədəhinə duyğu süzürsən.

Ah, ilham pərisi, təndə can varkən,
Bu vəfali dünyam könlümə yarkən,
Gəl oynat qəlbimin duyğularını,
Unudaq cahanın qayğılarını.
Coşqun buludlar tək dolub-boşalaq,
Bu qara zülməti edək daş-qalaq,
Uçaq asimana mələklər sayad,
Yuxulasın kainat biz isə oyaq!..

Ah, ilham pərisi, hardan qaçmışan?
Könlümün qapısın necə açmışan?
Mən ki, qol-boyundum yuxularımla,
Qəlbi əsir edən qorxularımla.

İzin ver, bağırla basım qoy səni,
Yenə telatümə gətirdin məni.
Çıxaq duyğuların seyrangahına,
Dönək hər sətinin yanın ahına!

Ah, ilham pərisi, bu könül odam,
Sənsiz mən də orda qəribəm, yadam.
Sənin atəşinə yanar ocağım,
Duyğuyla sevgiylə dolu qucağım,
Səni uca Tanrıım göndərib mənə.
Könlümün qapısın göstərib sənə,
Eşqin ürəyimin içində bitər,
Səninçin ölürem mən səndən betər.

Ah, ilham pərisi, bu gecə vaxtı,
Qurmusan evimin ağızında taxtı,
Qapımı ahəstə elə açırsan,
Qaranlıq içində işiq saçırsan.
Doğub göylərində həyat günəşti,
Düşüb ayağına zülmətin nəşti,
Bütün vücudumu almışan ələ,
Tutmuşam səninlə yenə əl-ələ.

Ah, ilham pərisi, könlümü qopar,
Məni də özünlə dünyadan apar,
Birgə qanad açım, uçum səninlə,
Ey incə mələyim, gəl məni dinlə,
Ağrıyan könlümə bir yuva ara,

Qoyum üreyimi əbədi ora!...
Rahatlıq tapmadım mənki bir dəm də,
Gəzdirə bilmirəm onu sinəmdə.

Ah, ilham pərisi, baxışın incə,
Ötməsin axşamın anlarıbecə.
Dönək gecəmizin təranəsinə,
Bir şirinlik qataq incə səsinə.
Darayaq zülmətin qara telini,
Qucaq nurlu ayın incə belini.
Ürəyi oynasın ötən anın da,
Qoy həyat qaynasın donan qanında!

Ah, ilham pərisi, gəlişin təzə,
Bəzə üreyimi, əl-alvan bəzə.
Gedək mehman olaq vüsal bağına,
Qalxaq duyğuların ucalığına.
Silək gözlərimdən niskili, qəmi,
Şadlığa bələnsin könül aləmi.
Yetir Şadimanın qəlbini dada,
Bundan da gözəl şey nədir dünyada?!..

26.09.1999

TİTRƏYƏN ŞAM

Başımın üstündə dağ təki ağır dam,
Masamın üstündə tənha qızılgül və titrək şam.

Qapqara çadraya bürünmüş məsum axşam.
Könlüm yaz buludu tək dopdolu,
Enişli, yoxuşlu bu tale yolu.
Titrəyir içimdə niskillərim,
Açılmayan müşküllərim.

Könlüm sevda zindanında məhbus tək,
Acılar üstümə qəm tökür ətək-ətək,
Sıxılıram gecənin tənhalığından,
Bir ilə dönür an,
Qəlbim atəşlərdən büryan,
Nə əhvalımı soran var,
Nə könlümü aran var,
Nə də halıma qalan,
Ürək büsbütün talan,
İşığı keçmiş şam da ömrü başa yetirmiş,
Qəmli həyat dastanını bitirmiş,
Mənsə həyatla çarpışmada,
İlhamlı piçillaşmada.
Bu da könlümə Tanrıdan paydır,
Tufanı bitməz bəxtimə vaydır!
Hey döyəcləyir məni acı küləklərlə,
Yağmuru usanmaz fələklərlə.
Allahımdan aman diləməz,
Sabahıma duman diləməz,
Titrəyən göz yaşlarımla qol-boyun,

Bitib-tükənməz bu oyun.

Mürekkebi qurumuş qələmimi,
İsladıram göz yaşımla,
Təlaşdayam ağrılı başımla,
Rüzgarı susmuş könlüm gərgin,
Qəmlerdən usanmış həyatım didərgin.
Sabahının ümidləri yollarda veyil,
Ömrüm ki, bu qovğalardan qurtaran deyil.
Kəsib qapımın ağızını axşam,
Masamın üstündə işığı keçmiş şam...

6.11.1994

QƏRİBƏM

Bu adamla dolu dünya mənə yad,
Çekir ürəyimin fəqanları dad,
Bu xərabə könlüm olmadı abad,
Səadət barımı iblislər dərib,
Allah, bu dünyada qəribəm, qərib.

Gözümdə yaşlarım şimşek tək çaxır,
Fələyin qəm seli üstümdən axır,
Heç acı dərdlərə olmadı axır.
Könlümü neçə yol qəm yuyub sərib,
Allah, bu dünyada qəribəm, qərib.

Bəşər ram olubdu pis niyyətlərə,
Boğazdan yuxarı ibadətlərə!
Ürək uyuşmayırla yad sıfətlərə,

Zülümlər bəxtimin qolların gərib,
Allah, bu dünyada qəribəm, qərib.

Fələk kədərimlə giribdi bəhsə,
Tutub ürəyimi salıb qəfəsə,
Mənə dərd verməkçin düşüb həvəsə,
Yığılıb əzabları qəlbə göndərib,
Allah, bu dünyada qəribəm, qərib.

Canım ağılımdan olubdu ası,
O da ürəyimə qurubdu yaşı,
Taleyin əlində qəm dolu taşı,
Könlümə cahanın ahın əndərib,
Allah, bu dünyada qəribəm, qərib.

Ağlar ürəyimin ahi gileyə,
Dönüb mənim təki bir qəmli neyə.
Şadiman, bilmirəm, bu fələk niyə,
Viranə bəxtimi yoldan döndərib?
Allah, bu dünyada qəribəm, qərib.

3.02.2000. Pirallahi

QURUMAYIR NƏM

Mənim əzablarım içimdə gəzir,
O sərt addımlarla könlümü əzir.
Qəlbimdən başlayır dünyanın qəmi,
dərdə batırmışam bütün aləmi.

Mənimlə doğulub yəqin ki, bu qəm,
Odur ki, gözümdən qurumayır nəm.
Dəniz ürəyimdə qopub fırtına,
Keçib dalğaların yeddi qatına.
Ağlar sinəmdəki bütün duyğular,
Umar bu narahat qəlbən saygılar,
Hər şeyin ağrısın çəkir ürəyim,
Bilmirəm onunla, Allah, neyləyim?
Necə narahatdı mənim tək hər dəm,
Odur ki, gözümdən qurumayır nəm?!...

19.02.2000. Gəmidə

BAXA BİLMİRƏM

Mən ürəyimdə tufan dunyanın haqq səsiyəm,
Bütün Yer kürəsinin yanıqlı naləsiyəm,
Taleyimin əlində həyat piyaləsiyəm,
Düşüb bir gün torpağa parça-parça olacam,
Cahanın bağırndı fəryad təki qalacam.

Yenə də duyğularım köpürür sellər təki,
Könlüm elə aqlayır yanıqlı dillər təki,
Sinə içində atəş bozarıb küller təki,
Ayrıla bilmirəm heç bu sevda yuxusundan,
daha sevə bilmirəm həsrətin qorxusundan...

Məndə atəşi boldu gur yanın ocaqların,
Bağrımda laylası var ötüb keçən çağların,

Divanəsi olmuşam bu ürəyim ağıların!

Xəyallarım öcəşir sevda dənizlərində,

Anlarım itir-batır həyatın izlərində.

Kainatın köksündə qovruluram kürrə tək,

Vurnuxuram dəryada yolun azmiş bərə tək,

Göyün bağlarından qopub düşdüm yerə zərrə tək,

Odur ki, çırpınıram Göylə Yer arasında,

Göydə ulduzum parlar ulduzlar sırasında...

Mən boş yerə qələmi könələ əsir etmədim,

İlhəmin qapısına qəlb coşmasa getmədim,

Doğulub haqq aradım, əfsus haqqqa yetmədim,

Duyğularım qartal tək qayani yuva edər,

Dil könlümün eşqinə Allaha dua edər.

Bir həqiqət quşuyam həyatın bağçasında,

Diləklərim şan-şandır bu könül boğcasında,

Qopub ürəyim təndən qalib can taxcasında,

Min illik bir palıdam tufanlara dözürəm,

Dəryaların dibində bir qəvvasam üzürəm.

Siz məni aramayın adamların içində,

Hiylə, fitnə, qəm dolu bu damların içində,

Min cürə lezzət alan bu kam�arın içində,

Bir gecəlik işığı bu şamların içində

Titrədir vücadumu ürəyimin nərəsi,

Qəlbi özüylə bahəm fırladır Yer kürrəsi.

Dolub bağrim içinə Yerin, Göyün ateşi,
Sinəmin alovları ram eyləyir Günəşİ,
Tapmayır məzarını heç fəraqımin nəşİ,
Boğulubdu zülmələr zamanın göz yaşındə!
Cahanın acıları ürəyimin başında.

Şadiman ki, dünyadan elə-belə keçmədi,
Duyğu çeşmələrindən boş yerə su içmədi,
Bu ilham da səbəbsiz ürəyimi seçmədi,
İlahinin hökmündən çıxa bilmirəm neylim?
Bu dünyaya hamı tək baxa bilmirəm neylim?

13.11.2001

DƏLİ ÜRƏK

Tutub varlığını qəmə çuğluyan,
Ey sevincdən gülən, dərddən ağlayan,
Alovla, ateşlə könül dağlayan,
Qəlbi incilərlə sərraf bağlayan,
Qaynar bulaqlar tək coşan, çağlayan,
İnci dəryasından çələng bağlayan,
Gah şimşək, firtına, gah da ki, külək,
Coşqun təbiətli, ey dəli ürək.

Bu sakit qəlbimi sözlə oxlayan,
Çılğın xeyalları yoldan saxlayan,
Hər kiçik kəlməni günlə yoxlayan,
Haqsızlıq görəndə dözmüb laxlayan,

İlaham otağında sözle yuxlayan,
Şeir gülzarından güllər qoxlayan,
Gah şimşək, firtına, gah da ki, külək,
Coşqun təbiətli, ey dəli ürək.

Xəyal körfəzində üzgүçü olur,
Bahar tək açılır, payız tək solur,
Ümid girdabından təsəlli alır,
Məni söz pərimin çölünə salır,
Əngin səmalar tək xəyala dalır,
Eşqi kaman olur şadlıqlar çalır,
Gah şimşək, firtına, gah da ki, külək,
Coşqun təbiətli, ey dəli ürək.

Bu odlu torpaqda odlara dönür,
Qartal asimanın köksünə enir,
Yalçın qayaların başına sinir,
Röyalar uçanda quş tək diksnir,
Qaynar təbiətə susmayır, dinir,
Arzusu daşanda xəyalı sönür,
Gah şimşək, firtına, gah da ki, külək,
Coşqun təbiətli, ey dəli ürək.

Alov dilləri tək şölələr çekər,
Könül bulağında sona tək səkər,
İlahamın barını ortaya tökər,
Duyğu bağçasında gövhərlər əkər,
Kədərin evini şadlıqla sökər,

Sevincdən bir qəsir, bir saray tikər,
Gah şimşək, firtına, gah da ki, külək,
Coşqun təbiətli, ey dəli ürək.

Gur şəlalələr tək zirvədən içər,
Hər acı söz-sovu qəzəblə bicər,
Şadlığın evini pak mənzil seçər,
Enişdən, yoxuşdan əzimlə keçər,
O söz boğcasının ağızını açar,
Gah şimşək, firtına, gah da ki, külək,
Coşqun təbiətli, ey dəli ürək.

4 aprel 1972. Siyəzən

DOLAN VAXTI

Könül göyün bulud alar,
Şimşək ora yolun salar,
Ümidlərim tənha qalar,
Bürüyər çən, duman baxtı,
Ürəyimin dolan vaxtı.

Diləklərim çaxıb keçər,
Bağrım başın yaxıb keçər,
Bəxt ulduzum axıb keçər,
Kədər qəlbədə qurar taxtı,
Ürəyimin dolan vaxtı.

Kül altında közü neynim?
Qəlb içində sözü neynim?

Çapdı göye, yerə beynim,
Min bir xəyal qəlbdən axdı,
Ürəyimin dolan vaxtı.

Gözdə yaşı dərya yudu,
Çeşmələrin köksün oydu,
Duyğuları başsız qoydu,
Şimşəklər tək könlüm çaxdı,
Ürəyimin dolan vaxtı.

Bu sinəmdə söz göyərdi,
Kül altında köz göyərdi,
Misralar göz-göz göyərdi,
Vərəqlərim uddu vaxtı,
Ürəyimin dolan vaxtı.

Şadimanə həyat odu,
Bir Günəşdi sönməz odu,
Nalə çekən könül udu,
Bu sinəmin için yaxdı,
Ürəyimin dolan vaxtı.

6.02.2001

GÖZDƏ YAŞIM GİRYAN OLAR

Gözdə yaşım giryān olar,
Harayima kimse gəlməz.
Ürək yanar büryan olar,
Bu kar dünya səsə gəlməz.

Bezar olar tən canımdan,

Həzar edər dövranımdan,
Nalə qalxar hər anımdan,
Duman canda sisə gəlməz.

Ağlayaram için-için,
Kədər didər kön'lün için,
Ah, İlahi, bilməm neçin?
Can bədəndən küsə, gəlməz.

Haray salar dil ağızda,
Fəryad edər söz kağızda,
Dinməz dünya birağız da,
Başda tufan əsə, gəlməz.

Öz fəqanım məni boğar,
Gözlərimdən leysan yağar,
Qəmim dərddən hicran doğar,
Nəfəsimi kəsə, gəlməz.

Ürəyimə qəm ələnər,
Donmuş dərdim istilənər,
Könlüm yanar, tüstülənər,
Boğar canı hisə, gəlməz.

Uzandıqca ömür yolu,
Qandallayar əli, qolu,
Naməndlərlə dünya dolu,
Ölüm də heç pisə gəlməz.

Ey Şadiman, söylə bilim?
Niyə fəryad edir dilim?
Ürək itər ilim-ilim,
Haraylarım nəsə gəlməz?

6. X. 2002

QƏRİB BİR TALEYİM VAR

Ürəyimə qəm oxuyan susub durmaz neyim var,
Nə yaziq ki, bu dünyada qərib bir taleyim var.

Həsrət çəkir ağrılarım bu sinəmin ahına,
Əllərim haqq dərgahında duaçı Allahına,
Zülmətlərim qol götürüb oynayır sabahına,
Batıb qalib ələmlərim etdiyi günahına,
İllahımın qədəhindən şüzlən can meyim var,
Nə yaxşı ki, bu dünyada qərib bir taleyim var.

Gözlərimin şəbnəmləri isladır gecələri,
Bağırmışdan min bir sual qəhr edir necələri?
Qəlbin dəli duyğuları dileyin incələri,
Boğur məni idrakımın o pələng pəncələri,
Nə yaxşı ki, ağrılarla dözən könül neyim var,
Nə yaxşı ki, bu dünyada qərib bir taleyim var.

Əzabların dəryasında boğulur saatlarım,
Misra-misra, qətrə-qətrə doğulur qəm qatlarım,
Bağırmışdan şırımlanır dərman tapmaz çatlarım,
Neçə dəfə peydə olur, boğulur həyatlarım,
Ağrilardan nəşələnmiş ürək adlı keyim var,
Nə yaxşı ki, bu dünyada qərib bir taleyim var.

Sübhün gözü açıldan sübhə qapı oluram,
Köz bağlamış qəlb yarama cərrah sapi oluram,
Zamanımın at oynadan tarpatıp oluram,
Ürək ovan arzulara qalaqapı oluram,
İç yuvamdan qopub düşən misra adlı neyim var,
Nə yaxşı ki, bu dünyada qərib bir taleyim var.

Kökleyirəm rübabımı inləyir ah-zar üstə,
Varlığımı niskil yağır dil anlamaz xar üstə,
Ürəyimin baharları çıçəkləyir qar üstə,
Təbim zirvələr dolaşır bağçasına bar üstə,
Həyatın dolaylarında yaşamağa səyim var,
Nə yaxşı ki, bu dünyada qərib bir taleyim var.

Qələmimi can göynədir, kağız donur əlimdə,
Kəlmə-kəlmə diləklərim üşyan edir dilimdə,
Alışiram ocağımda köz oynayır külümdə,
Fələyin mizrabı çalır mənim könül telimdə,
Yaman baxan baxışlara şahanə gileyim var...
Nə yaxşı ki, bu dünyada qərib bir taleyim var.

Ey Şadiman, nədir belə sinə yırtan zülümlər?
Dərd götürər xəncərini bağrını nə dilimlər?
Ağlımdan qopub düşər can göynədən bilimlər,
Saatlarım sevdalanar hissim, duyğum elimlər,
Ürəyimə qəm oxuyan susub-durmaz neyim var,
Nə yaziq ki, bu dünyada qərib bir taleyim var.

3. 05. 2003

NİYƏ ŞAIR DOĞDUN MƏNİ, AY ANA?

Niyə şair doğdun məni, ay ana?
Niyə hamı təki olmadım mən də?
Girir bu ürəyim gündə min dona,
Batır duyğularım dumanda, çəndə.

Alişan könlümə sazaq gəzirəm,
Onun yanğıların soyutmaq üçün.
Mən özüm özümdən uzaq gəzirəm,
Bu dəli ilhamı ovutmaq üçün!

Niyə şair doğdun məni, ay ana?
Heç yerdə özüme məkan tapmırıam.
Canım oda salıb təni, ay ana,
Oddan qurtulmağa imkan tapmırıam.

Hamının qəm yükü sinəmdə yatır,
Bu ağır dəndlərə dözə bilmirəm.
Fəryadım içimdə boğulur, batır,
Könlü qəm əlindən üzə bilmirəm.

Niyə şair doğdun məni, ay ana?
Qəlbə divan tutur soyuq baxışlar.
Mən göllər pərisi, didərgin sona,
Dondurur sinəmi payızlar, qışlar.

Hamidan soyuqluq, ögeylik gördüm,
Heç yerdə özümü tapa bilmədim.
Hey tale atımı sağ-sola sürdüm,
Yolum yoxuş oldu qopa bilmədim.

Niyə şair doğdun məni, ay ana?
Bu ağrı-acını çəkə bilmirəm.
Vallah, həyatımdan doymuşam cana,
Sinəmdən mələli tökə bilmirəm.

Məni də ilhamsız doğaydın sən də,
Dünyaya hamı tək baxa biləydim.
Təbimi beşikdə boğaydın sən də,
Hamı tək ağ günə çıxa biləydim.

Aləmin qəm yükün çəkən könlümü,
Qəmlərin əlindən ala bilmədim.
Bütün kainatda səkən könlümü...
Tutub ürəyimə sala bilmədim!

Niyə şair doğdun məni, ay ana?
Doğulduğum günüm yalan olaydı.
Solayıdı ömrümün dəni, ay ana?
Şadiman büsbütün talan olaydı.

6. 03. 2003

BİR İNSAFA GƏL BARI

Nədir belə qəm içinde üzürsən?
Dalğın-dalğın məni gəndən süzürsən,
Ürəyimi ayrıılıqla üzürsən,
Qəlb içine iztirablar düzürsən,
Ar bilməzin nə namusu, nə arı?
Aman baxtım, bir insafa gəl bari.

Dünya əzab, suyu zəhər, içi boş,
Fələk kefli, qədəh dolu, nə sərxoş?
Ömür atın vaxt atına tez gəl qoş,
Sarayımdan uçulubdu eşq bari,
Aman baxtım, bir insafa gəl bari.

Kimsə səni öyüb könələ heç salmaz,
İncəyəndə küskün qəlbə eşq almaz,
Hamı təki dünya sənə də qalmaz,
Bağırsısan dərd içində, gün yarı,
Aman baxtım, bir insafa gəl bari.

Saatlarım əldən düşdü töküldü,
Ürəyimə qaranlıqlar çöküldü,
Qəlb sarayı dərd əlindən söküldü,
Üzdü könlü bu dunyanın ah-zarı,
Aman baxtım, bir insafa gəl barı.

Haraylarım bağırmışda boğular,
Dağ tək şışib, bu sinəmə dağılar,
Ürəyimdən qopar ahla ağilar,
Rəbb əlində zalim bəşər bir dari,
Aman baxtım, bir insafa gəl barı.

Şadimanı kimsə duymaz, anlamaz,
Bir kimsəni fələk mən tək danlamaz,
Mənim kimi dərd heç kəsi yanlamaz,
Ömür keçir, mənzil qısa, yol yarı,
Aman baxtım, bir insafa gəl barı.

17. X1. 2002

YENƏ KÖNLÜM TƏBLƏ CÖVLAN ELƏYİR

Yenə könlüm təblə cövən eləyir,
Sinəmdə ah ilə dövran eləyir,
Nəşəmi qəlbimə bir an eləyir,
Girir bağın için al qan eləyir,
Tapiböd hər bəla dünyada məni,
Gör necə atıbdı fəryadə məni?

Yanıram cövr ilə atəş oduna,
Necə ki, yandı göy günəş oduna,
Ürəyim etmədə hey qəş oduna,
Olubdu vücudum küləş oduna,
Sandı zətən niyə o sadə məni?
Gör necə atıbdı fəryadə məni?

Yenə könlüm elə həsrətdə gəzir,
Alıb ilhamımı vüsətdə gəzir,
Qoymağə ruhumu heyrətdə gəzir,
Səmanı seyr ilə sürətdə gəzir,
Haxlayıbdı elə bil qadə məni,

Gör necə atıbdı fəryadə məni?

Döndərir könlü gülüstənə elə,
Ya da ki, tarlaya, bostanə elə,
Çevirir sözümü dastanə elə,
Ürəyi qoydu zimistanə elə,
Salmadı eşq ilə heç yadə məni,
Gör necə atıbdı fəryadə məni?

Dolaşır könlümü ah, başa vurur,
Qoparır şivəni göz - qaşa vurur,
Bəbəyi coşdurur hey yaşa vurur,
Özünü dəlidi, dağ-daşa vurur,
Bənzədir yağı kimi yadə məni,
Gör necə atıbdı fəryadə məni?

Can atır sitəmi çala qanadı,
Könlümün göyünü ala qanadı,
Köçünü zirvədə sala qanadı,
Olubdu bağrıma qala qanadı,
Səsləyir hay ilə imdada məni,
Gör necə atıbdı fəryadə məni?

Elə çəkir canı bu qəmə tərəf,
Baş vurur o sirlı aləmə tərəf,
Düşürür gözümüzü hey nəmə tərəf,
Gəlmeyir heç cürə xoş dəmə tərəf,
Qoyubdu ahimə amadə məni,
Gör necə atıbdı fəryadə məni?

Yenə könlün təbi uçur haraya?
Yetməyir mən dili - zarə haraya,
Gəlmeyir sinəmə çarə araya,
Ülfəti varmı söylə can saraya?
Buraxıb zülmünə azadə məni,
Gör necə atıbdı fəryadə məni?

Qəmləri hər anda min bar elədi,
Ürəyim zülmünə qubar elədi,
Dərdimi eşq ilən nübar elədi,
Könlümü ahlara anbar elədi,

Gəzdirir hər gecə röyada məni,
Gör necə atıbdı fəryadə məni?

Şadimanın nə görür çekdiyini?
Bağrını başına qəm əkdiyini,
Gözünün yaşını hey tökdüyünü,
İlhamın öünüñə diz çökdüyünü,
Eleyib ağrıya bəyzadə məni,
Gör necə atıbdı fəryadə məni?

17. X11. 2002

ÇƏKİL GET, QARA BULUD

Çəkil get, qara bulud, qəlbə divan eləmə,
Al sabahın sinəsin qəmə ünvan eləmə.

Duyğularım gah göydə, gah yerdə avazlanır,
Ürəyimdə dünyanın min bir dərdi yazlanır,
Kədər mənə ərk edir, bu sinəmdə nazlanır,
Ruhun zənguləsinə təbim yenə sazlanır,
Beyitlerin içinde misralar pərvazlanır...
Çəkil get, qara bulud, könlü xarab eləmə,
Mənim fəryadlarına iblis tek tab eləmə.

Yenə aqdın köksünü, bağından nə ah gəlir?!
Sübəün könlündən qopub yurduma sabah gəlir,
Hər sabahın içinde səvab və günah gəlir...
Həm yerdə, həm göylərdə ucada Allah gəlir!...
Çəkil get, qara bulud, ərşि aha bürümə,
O məlek küləkləri, gəl arxanca sürümə.

Bu payız səhərində tök ətəyindən daşı,
Təb məni havalayıb, dolub könlümün başı,
Yerde, göydə tapmiram ruhuma can sirdaşı!
Elə bilmə fələyin felinə oldum naşı,
Çəkil get, qara bulud, gurşadını ələmə,
Fəqanımı isladıb göz yaşına bələmə.

Ağlayan duyğulara yer tapmiram gizləyim,
Başına sıgal çəkim, elə hey əzizləyim,
Götür üzdən çadranı ilhamla dənizləyim,

Ürəyimi qüssədə, kədərdən təmizləyim,
Çəkil get, qara bulud, sübhümüz xar olmasın,
Təlatümlü varlığım ağrıya yar olmasın.

Küləklərin Xəzərin tellərin daraqlayalar,
Duyğularım təbimin kitabın varaqlayalar,
Sən gələndə asiman tufanı yaraqlayalar,
Bu divanə ürəyim bir sevda soraqlayalar...
Çəkil get, qara bulud, qəmimə əl eləmə,
Könül qapısın açıb həsrətə gəl, eləmə.

Şadimanın ağrısı yeri-göyü tutmayırlar,
Sinəmdən qopan nalə səmalara çatmayırlar,
Arzularım bir hovur qəlb içinde yatmayırlar,
İntəhasız kədərin sədaları batmayırlar,
Çəkil get, qara bulud, dünya içi zülümdu,
Ah olan içərimdi, sənə baxan çölümdu!...

15. XI.2003

İBLİSDƏN OLAN

İblisdən olan,
İblisə qalan,
Ey nifaq salan,
Zənində talan,
Dünyaya yalan,
Eyləmə zəhmət,
Şərə nə rəhmət?

Rəbbi unudan,
Haramı dadan,
Dadıbdə udan,
Özüne qadan,
Qazandın lənət,
Şərə nə rəhmət?

Cahana xata,
Xislətin bata,
Nəfsin kaş yata,
Dərddi həyata,
Cəhdinə əta,

Sanma ki, qismət,
Şərə nə rəhmət?

Min bir günahın,
Suçdu sabahın,
Pul qibləgahın,
Qopacaq ahın,
Hani Allahın?
Yox namus-ismət,
Şərə nə rəhmət?

Zənn et əbədi,
Yap min məbədi,
Haram – dəbədi,
Halal – təbədi,
Bəs bəşər nədi?
Bilməyir həddi,
Rəbbə təbədi
Hər can əmanət,
Şərə nə rəhmət?

Rəbb qoyan qayda,
Əməl dünyada,
Sənə nə fayda?
Sən ki, nə hayda?-
Varını sayda,
Ömürün zayda,
Taparsan vayda,
Cəhənnəm nemət,
Şərə nə rəhmət?

Sən kefi elə,
Ver ömrü yelə,
Haram sal ələ,
Var fürsət hələ,
Şəkər qat dile,
Bu dünya cənnət,
Şərə nə rəhmət?

Gün gəlib yetər,
O ömrün ötər,

Bir xəbər-ətər,
Qalmaz, can itər,
Ölümün betər,
Qarşında bitər...
Eyləməz minnət,
Şərə nə rəhmət?

Bu Şadimanı,
Ey aləm tanı,
Şeytan hər yanı,
Töküllər qanı,
Alıllar canı!
Bu yer insanı-
İçi xəyanət,
Başı cinayət,
Rəbb, et inayət!...
Sənin ki, qüdrət,
Eyləmə hörmət,
Şərə nə rəhmət? !

25. 06. 2006

BÜTÜN ARZULARIM QALDI ÜRƏKDƏ...

Bütün arzularım qaldı ürəkdə...
Ağriyan ruhumaya can tapılmadı.
Diləklər asılı durdu dirəkdə,
Xilasa çırpındım an tapılmadı.

Ağlım ürəyimə fəryad eylədi,
Hər aha düşəndə min dad eylədi,
Yerlərə, göylərə imdad eylədi,
Dondu damarlarım, qan tapılmadı.

Hıçkırdı zamanın yoxuşunda baxt,
Qul oldu əmrinin hökümünə vaxt,
Mən bal arısı tək çırpındım hər vaxt,
Onun pətəyinə şan tapılmadı!...

19. 09. 2004

İLIN SON SAATLARI

İlin son saatları,
Ömrə don saatları,
Qırılır bir tel təki,
Uçub gedir yel təki.
Canı haqqa ucaldır,
Ömrümüzü qocaldır.
Zaman bize el edir,
Bizlə birgə yol gedir.
Ötüşür saatımız,
Çağlayır həyatımız.
Hər il keçmişə vida,
Ötən ilə əlvida.
Vaxtıımız səsləyir,
Bizi canda bəsləyir,
Doğulur hər anımız,
An zaman ünvanımız,
Onu saata düzür,
Hər ağrimizə dözür.

İlin son saatları,
Ömrə don saatları,
Dəqiqəylə öcəşir,
Sağlıgiyçın əlləşir.
Bəxtinə hicran düşür,
Gedir köhne ilimiz.
Vida deyir dilimiz-
Qaçıb gedən bu ilə,
Həsrəti bilə-bilə,
Hər yeni il dilekdir,
Bəxtimizə ürəkdir.
Necə şıltaq mələkdir?
Əldən sürüşüb gedir,
Bir il də qoca edir.
Bu beşgünlük ömürü,
İlahinin əmiri.
Zaman uçur həyat var,

Ömür də insana yar...
Hər il ya insana son,
Hər il ya insana don.
Salır ömürü işə,
Dərin quyuya düşə...
İllər ömrə büsətdir,
İnsanlığa həyatdır.

İlin son saatları,
Ömrə don saatları.
Şirin həyacanımız,
Nə müqəddəs animiz?
Əbədi uçur gedir,
Yeni ilə əl edir.
Təzə ili gətirir,
Öz ömrünü bitirir.
Belə Rəbb qoyan qayda-
Zaman nizam dünyada...

31. X11. 2002

QARA TELLƏRİNİ TÖKÜB ÇİYNİNƏ

Qara tellərini töküb çıyninə,
Alıbdı dünyani əlinə gecə.
Geyinib qara bir atlas əyninə,
Ayi kəmər edib belinə gecə.

Parlaq uledzələri boyunbağıdır,
Qara buludları, sanki dağıdır,
Yellərin sinəmdən qəmi dağıdır,
Bir sərinlik axır əlinə, gecə.

Odlu vüsəllərlə bağın alışır,
Həsrətlə, hicranla könlün barışır,
Toran mehlərinə sevgi qarışır...
Bir yaraşlıq verir teline, gecə.

Çaylar həzin-həzin laylanı çalır,
Qaranlıq boynuna qolunu salır,
Şadiman bu axşam qadanı alır.
Qat tuti dilimi dilinə, gecə.

25.05.1987

NAZLI GƏLİŞİNƏ MƏN OLUM HEYRAN

Nazlı gəlişinə mən olum heyran,
Dərdini, bələni alımmı, bahar?
Bu dağlar gülüstan, bu düzlər seyran,
Qoynunda xəyala dalımmı, bahar?

İzin ver dolanım, çölü-çəməni,
Gah lalə qoxlayım, gah yasəməni,
Yenə təlatümə getirdin məni,
Ud olum bir «Cəngi» çalımmı, bahar?

Dəli leysanlarla yu üz-gözümüzü,
Yenidən axtarım tapım özümüzü,
Təkcə cəmalıma heyran sözümüz,
Boynuna çələng tək salımmı, bahar?

Eşqi, səadəti əlində gətir,
İtir bu dünyadan bədxahı, itir,
İnsan ağılında təmizlik bitir...
Bu dəli istəklə dolummu, bahar?

22.03.1987

MƏNƏ PAYIZLARI GƏTİRMƏ, ZAMAN

Saralıb tökülen yarpaqlar kədər,
Hər can qarşısında son qoyub Qədər,
Xəzanlı bağ-bağça bağrimi didər,
Alar könlüm evin yenə sis, duman,
Mənə payızları gətirmə, zaman.

Laləli çəmənlər düzlər solanda,
Yamyaşıl ağaclar donsuz qalandı,
Fələk qara geyib yer-göy dolanda,
Doğar ürəyimdə kədər, ah, aman,
Mənə payızları gətirmə, zaman.

Göyün sinəsində qopanda nałə,
Ölür boynubükük bənövşə, lałə,
O sərxoş buludlar dolu piyalə,
Üzər yarpaqları budaqdan yaman,
Mənə payızları gətirmə, zaman.

Şimşəklər atlı tək çapılı keçəndə,
Xəzan bağça-bağın bağının bicəndə,
Buludlar səmanın qanın içəndə,
Bənzər bir savaşa əldə ox-kaman,
Mənə payızları gətirmə zaman.

Xəzri zilə qalxar ağlar havalar,
gömgöy Xəzərin burnun ovalar,
Torpağın bağlarından qopar dualar,
Göylərə əl açar, diləyər, aman,
Mənə payızları gətirmə, zaman.

Xəzəli yetişib Şadimanın da,
Qişın sazağı var donan qanında,
Dünyanın duyulur xəzan canında...
Udur yalquzaq tək yaxşını yaman,
Mənə payızları gətirmə, zaman.
Mənə payızları gətirmə, zaman.

17-18.09.1998

KİM DEYƏR HANSI YAXŞI?

Göyün min bir ulduzu,
Yerin öz dadi, duzu,
Ayın nuru, sal buzu,
Bu İlahi baxışı,
Kim deyər hansı yaxşı?

Adəmin öz nəsili,
Hər nəsilin əsili,
Ömrə düşən fəsili,
Yaz-yayı, payız-qışı,
Kim deyər hansı yaxşı?

Səmanın neçə rəngi,
Şimşəklərin ahəngi,
Dolanda çalar «Cəngi»,
Buludunun yağışı,
Kim deyər hansı yaxşı?

Torpağa nemət bəşər,
İçində xeyr, ya şər,
Yer altında yerləşər...
Canına bəla başı,
Kim deyər hansı yaxşı?

Göy yeri tarazlayar,
Can cismdə nazlayar,
Əzrayıl da yazlayar,
Gələn-gedən də naşı,
Kim deyər hansı yaxşı?

İblis bəşər içində,
Gecə-gündüz biçimdə,
Ey Şadiman, hər dində-
Tanrıının haqq baxışı,
Kim deyər hansı yaxşı?

24.03.1998

BİR PARÇA DAM, SƏMA,
HEYVA AĞACI

Könülümü titrədən ilhamım qasid,
Dilsiz şərqiləri ruhumun tacı.
Boylanır pəncərəm önungdə məsud,
Bir parça dam, səma, heyva ağacı.

Atılır otağa günün işığı,
Titrəyən yarpaqlar yellər aşığı,

Dənizin içində qəlb yarasığı,
Bir parça dam, səma, heyva ağacı.

Tufanlar əsdirər taxta evciyi
Qərib sular üstə qərib inciyi,
Saxlayar bəlkə də qorxmaz divciyi
Bir parça dam, səma, heyva ağacı.

Soyuq ürəyimə bir ilham verər,
Danışan yarpaqlar ruha kam verər,
Duyğulu könlümə dadı tam verər,
Bir parça dam, səma, heyva ağacı.

O ağ qağayılar hey dövrə vurar,
Dirəklər üstündə, fəqət toy qurar,
Tanrı ətəyindən yapışar durar
Bir parça dam, səma, heyva ağacı.

Hardansa sərcələr çəşib gələrlər,
Titrək yarpaqları eşqə bələrlər,
Torpaq ağırsıyla, sanki ölərlər...
Bir parça dam, səma, heyva ağacı.

Xəzərim sevgili dənizdir mənə,
Ürkək mələklər tək təmizdir mənə,
Uca saraylardan əzizdir mənə,
Bir parça dam, səma, heyva ağacı.

Burda uzaqdayam mən qayğılardan,
Yalançı, minüzlü o saygilardan,
Yaranıb sevgili pak duyğulardan-
Bir parça dam, səma, heyva ağacı.

Pəncərəm önündə hər yarpaq şanə,
Verər diləkləri necə nişanə,
Allah, bənzəməsin heç pərişanə,
Bir parça dam, səma, heyva ağacı.

Ürək sükünetin eşqinə uyar,
O gen asimandan gözümmü doyar?
Dalğalar üstündə bu könlümə yar-
Bir parça dam, səma, heyva ağacı.

Sixma gözlərini, Şadiman, şəh tək,
Oxşayar telini bu dəniz meh tək,
Fəth edib qəlbimi elə fateh tək-
Bir parça dam, səma, heyva ağacı.

30.07.2001.

NEYLƏSİN?

Dağların başını xəzan alanda
Çiçəyi, çəməni, gülü neyləsin?
Duman zirvələrdə yalqız qalanda
Rüzgar ağı qırçınlı tülü neyləsin?

Səf-səf qoşununu düzəndə bulud,

Harayı, həniri bir yanıqlı ud,
Höñkürtü çökəndə hər qovaq, palid
Ormanın füsnükar yeli neyləsin?

Çıskın bürüyəndə qaya qaşını,
Buludlar tökəndə o göz yaşını,
Salanda kol-kosa ovçu başını,
Kəkliyin, turacın dili neyləsin?

Torpaqda salanda xəzəl naxışlar,
Üzülər niskildən, qəmdən baxışlar,
Yağanda aramsız gurşad yağışlar
Dağların kükrəyən seli neyləsin?

Sapsarı göy, yerdən xəzan da razı,
Soyudar qanını payızın nazi,
Alanda çəməni, düzü ayazı
Üşüyen çiçeyin teli neyləsin?

Qaralar hikkədən, dolar fələklər,
Yalmana, yamacə sazaq ələklər,
Hədəylə əsəndə soyuq küləklər
Dağların üşüyen beli neyləsin?

Yerlərin bağlarından açılmaz buzu,
Düzdə anasına sığınar quzu,
Gecələr udanda bulud ulduzu...
Torpaq tir-tir əsən çölü neyləsin?

Yağanda fələyin ağappaq qarı,
Rüzgar inləyəndə hey zari-zarı,
Donanda dəryanın suları, barı,
Ördəklər, sonalar gölü neyləsin?

Şadiman, payızın, qışın zəhmi var,
Vallah hər fəslin yaxşı fəhmi var,
Allahın bəndəyə, cana rəhmi var,
Bəs məzar içinde ölü neyləsin?!...

10.XII.1999

PAYIZDA GÖYƏRƏN

OTLAR NƏ QƏMLİ?

Payızda göyərən otlar nə qəmli?
Üşüyər çəmənlər, çöllər içinde.
Titrək baxışları, gözləri nəmli,
Dumanə bürünər yellər içinde.

Payızda göyərən otların hali,
Niskilli qəlbimə tökər məlalı,
Fələyin davakar bu qeylü-qalı
Gurşada çevrilər sellər içinde.

Yamyaşıl otların hüsnü pərişan,
Alar könlüm evin kədəri nişan,
O gözəl bahardan heç verməz nişan
Sızılıtı duyular tellər içinde.

Qışı haylayanda qasırğa, Xəzri,
Hər otun şəninə verər yer nəzri,
Sanki göy torpaqdan diləyər üzrү
Payızı danlayar illər içində.

Titrəyər səmanın köksündə şimşək,
Qışın gəlişinə etməz şübhə-şəkk,
Otlar boz düzlərdə üzüyəndə tək,
Ağlayar sonalar göllər içində.

Payızda göyərən hər ot dad edər,
Soyuğun əlindən hey fəryad edər,
Üzün göyə tutar Rəbbi yad edər
Dili haray çekər dillər içində.

Payızda göyərən otlar ağlayar,
Ümidin Allaha, haqqa bağlayar,
Tikanın, kolun da köksün dağlayar,
Bir həmdəm arayar güllər içində.

Şadiman, zamanın gedisi belə,
Verər hər canının ömrünü yelə,
Qapını döyəndə əzrayıl hələ
Bir pənah tapmazsan ellər içində.

23.XI.1999.

PAYIZ ÇIÇƏYİ

162

Əsdirir başında fələk yelləri,
Ələyir üstünə gurşad selləri,
Solur vücudunun yaşıl telləri,
Saraldır donunu, payız çicəyi.
Gətirir sonunu, payız çicəyi.

Sən ki, ormanların bir yaraşığı,
Sarı ot-əncərin oldun aşığı,
Ey bomboz çöllərin həyat işığı,
Nə incə mələksən, payız çicəyi.
Torpağa ürəksən, payız çicəyi.

Boylanıb baxırsan çəməndən, çöldən,
Sonalar seyrinə gəlibdi göldən,
De, mən necə doyum yamyaşıl teldən?
Duyğumu coşdurdun, payız çicəyi.
Sellər tək daşdırıdın, payız çicəyi.

Baxıram göylərə qapqara bulud,
Hətta, xəzan çağrı saralır palid,
Titrək yarpaqların bir yanıqlı ud,
Nə şərqi oxuyur, payız çicəyi.
Ətrin qəm qoxuyur, payız çicəyi.

Bağ-bağça ömrünü vurubdu başa,
Fəqət bənzəri var bir cansız daşa,
Şehin ləçəklərdə bənzər göz yaşa!

Qəlbi dağlayırsan, payız çicəyi.
Yoxsa ağlayırsan, payız çicəyi?

Kökündən qoparmaq səni çox ağır,
Üstünə fəleyin leysanı yağır,
Tufanlara düşsən sən məni çağır -
Bir az sevgi istə, payız çicəyi.
Alım könlüm üstə, payız çicəyi.

Sən məndən canımı, ruhumu aldın,
Tənha səma altda kəməndə saldın,
Ovcumun içində ətrinlə qaldın,
Bu da bir eşqimi, payız çicəyi?
Könülümlə məşqmi, payız çicəyi?

Xəzanda göyərən otlar mükəddər,
Sənin də üstünü alıbdı kədər,
Sabah qarlı qışçı gətirsə qədər...
Heç edər pöhrəni, payız çicəyi.
Dondurar çöhrəni payız çicəyi.

Niskilli çöllərin həyat sevinci,
Otalar arasında parlayan inci,
Ağrıyan könlümün qoy çıxsın dinci,
Gəl Şadimana yet, payız çicəyi.
Könlünü yuva et, payız çicəyi.

23.XII.1999

BƏYAZ QARIN NAĞILI

Biri varmış, biri yox,
Ətəyində qarı çox,
Bir payız səhərində,
Ağ atın yəhərində-
Saqqalı buzdan olan,
Çiyninə əba salan,
Əlində bir ağ əsa,
Mənzil uzun, yol qısa.
Qoca pirani kişi,
Qəfil oldu gəlişi.
Döyü qapı-bacanı,
Üşütdü qəlbədə canı.
Necə özün yetirdi?
Payızda qış gətirdi.
Bakının küçələri,
Küləkli gecələri,
Gəlin tək ağ geyindi,
Şaxta, sazaq öyündü.
Buz bağladı yol-ırız,
Dondu hər ciğir, hər iz.
Yollarda bir mərəkə,
Saldı hər kəsi bərkə.
Maşınlar əyləndilər,
Sürənlər söyləndilər.
Belədir qışın işi,
Qayğılıdır gəlişi.

Soyuğun insafi yox,
Evinə möhnəti çox.
Aman et, Şaxta baba,
Neyləsin yazıq soba?
Hardan tapsın od-oçaq?
Müşkül işdir yanacaq.

Göy üzündə bir həşir,
Xəzri əsəbi bir şir,
Elə ki, ələndi qar,
Evdə nəki uşaq var
Töküldü dışariya,

Pətəkdəki arıya-
Bənzədi o gün onlar,
Suvaşdı qarla donlar...
Səbinə və Təhminə,
Brilyant və Əminə,
Yeganə, Gülsən, Bahar,
Gülnaz, Gülnar və Aysel,
Əllərində kiçik bel,
Çağırıldılar Əzizi-
Qartopuyla vur bizi.
Mustafa, Cavid, Turan,
Rəsul da geldi bu an,
Cəfər, Kərim və Vüqar,
Əllərində topa qar,
Qızlara sarı qaçıdı,
Sevinc səsi gül açdı.
Samirənin üzündə,
O qapqara gözündə,
Səadət nuru vardi,
Küçə onlara dardı...
Qarla dolu qurşaqlar,
O qayğısız uşaqlar,
Küçədə öcəşirdi,
Allah, bu nə həşirdi?
Onlara şaxta, sazaq,
Dərdi-sərdən çox uzaq-
Bir əzəmət gətirmiş,
Ürəklərdə bitirmiş.

Uy uşaqlar, necə də,
Bu gün bizim küçədə,
Ovsunlamış ağılı,
Bəyaz qarın nağılı!..

21.12.1997

DURNALAR

Qərib yolcular tək cəm olubsunuz,
Yığışış gedirsiz hara durnalar?
Kövrək buludlar tək nə dolubsunuz?

Könlü çekirsiniz dara, durnalar.

Mən də dilekləri quş tək havada,
Qəlblə çarpışram qanlı davada,
Qala bilmeyirəm heç bir yuvada,
Gəlmışəm canımdan zara, durnalar.

Sərhədsiz, sorğusuz qatar bağlarsız,
Əngin göy üzündə elə çağlarsız,
Qalıb qürbətlərdə qəmdən ağlarsız-
Qəlbi edərsiniz yara, durnalar.

Hicranlar ağradar sinənin için,
Yuvanı tərk edib gedirsiz neçin?
Sevdası irağa düşmüsələr üçün-
Yardan bir məktubsuz yara, durnalar.

Könlü ovsunlayar o quş dilləri,
Qanadlar günəş tək üzər yelləri,
Dumanlar oxşayar pərqu telləri,
Boz tüklər çəkilər tara, durnalar.

Bir Simurğ quşu tək məni alaydız,
Titrek qanadların üstə salaydız,
Dərdli üreyimə layla çalaydız,
Könlə edəydiniz çara, durnalar.

Saman yuvanızda daş-qasıñız yox,
Sərvət savaşına qul başınız yox,
Nə ki, sarayıñız, heç daşınız yox,
Dəyərsiz dövlətə, vara, durnalar.

Ölkələr içində qanad açarsız,
Elə sef bağlayıb nazla uçarsız,
Hərgah Şadiman tək öyle naçarsız-
Ərz edin yetişim kara, durnalar.

10. 04. 2002

DƏYMƏ MƏNİM ÜRƏYİMƏ

Gülə qonam bir bülbüləm,
Sevda düşüb diləyimə.
Axi özüm sənə diləm,
Dəymə mənim ürəyimə.

Eşqi təmiz saxlamışam,
Qəlb dolanda ağlamışam,
Sənə ümid bağlamışam,
Dəymə mənim ürəyimə.

Həyat başdan bize sınaq,
Narahatlıq ona qonaq,
Gəl ikimiz birgə yanaq,
Dəymə mənim ürəyimə.

Şirin Xanım, susmaz dilin,
Yardır sənin ayın, ilin,
Əllərimdən tutsa əlin...
Dəymə mənim ürəyimə.
Dəymə mənim ürəyimə.

22.04.1987

QALDI YOLLARINDA YORĞUN BAXIŞLAR

Bəxtimə saldığın min bir düyüni,
Açıb bu aləmə eyləyəydin faş.
Tək sənin oduna yandığım günü,
Bir daha ömrümə qaytaraydın kaş.

Bu qəfil həsrətlə verib baş-başa,
Sənsiz günlərimlə alışmayadım.
İnsaflı bağımı döndərib daşa –
Bu dəli sevdaya qarışmayadım.

İndi mən imkansız, sənsə peşiman,
Arada keçilməz min bir yoxuşlar.
Şirin Xanım, kimə gətirdin iman?
Qaldı yollarında yorğun baxışlar.

19.11.1990/ Qızılqum

ÖYRƏTMƏ MƏNƏ

Axi bu dünyanın ayrılığı var,
Salır insanları çıskınə, çənə.
Həsrəti, hicranı ürəklər ovar,
Özünü sən belə öyrətmə mənə.

Onsuz da xəzani düşmüş payızam,
Sinəsi ah-nalə, dərdli bir sazam,
Ayri planetə uçan ulduzam,
Özünü sən belə öyrətmə mənə.

Tanrıının önünde gücsüz bəndəyik,
Hökmü-fərمانına biz daməndəyik,
Əcəl qarşısında gör nə gündəyik,
Özünü sən belə öyrətmə mənə.

Dəli sevgimizə qənim tapılar,
Həsrət üzümüzə açar qapılar...
Ayrılıq oduyla ürək çapılar,
Özünü sən belə öyrətmə mənə.

Sübħün yazısını oxudu kimlər?
Eşqin əlacını bilməz həkimlər,
Qarışiq dünyada çoxdu hökümlər,
Özünü sən belə öyrətmə mənə.

Bələli ürəyim yolunda ehsan,
Mən Şirin Xanımam, sən bahar, leysan,
Hər an torpaq onu udacaq asan,
Özünü sən belə öyrətmə mənə.

25.11.1990/ Qızılqum

GÖZÜM ALDI, KÖNÜL TUTDU, SEVGİLİM

Gözüm aldı, könül tutdu, sevgilim,
Tuti dilə, şirin sözə vuruldum.
Eşqin məni oda atdı, sevgilim,
Sinəndəki oda, közə vuruldum.

Dağdan aşan dəli seləm, çağlaram,
Xəyalınla pünhan ülfət bağlaram,
Möhnətindən illər boyu ağlaram,
Göz yaşımı sözə-süzə vuruldum.

Çiçəyinəm, üşüyürəm bağımda,
İlgimlərə tuş olubdu bağım da,
Tufan vurmuş, xəzəl olmuş çağımda
O qamətə, o xoş üzə vuruldum.

Bir ocağam, gəl toxunma qoruma,
Eşqi məndən, məni ondan qoruma,
Könlün düşüb mənim sevgi toruma
Qoynuna gül düzə-düzə vuruldum.

Şirin Xanım, dərdin dağlar-qədərdir,
Taleyini qara yazan qədərdir,
Demə, gülüm, sevgi geldi-gedərdir,
Faş eyləmə eşqi üzə, vuruldum.

03.12.1990/ Qızılqum

İTİRDİM BİR PAYIZ SƏHƏRİ SƏNİ

İtirdim bir payız səhəri səni,
Bu külək hayandan əmdi, bilmədim.
Tale ayrı saldı qismətdən məni,
Hicranın üstümdə əmdi, bilmədim.

Çevirdi üstümə yaman dilləri,
Yolunda sazağa verdim illəri,
O dəli köhlənli zaman selləri,
Bəndimi-bərəmi kəmdi, bilmədim.

Söylə, puç oldumu o şirin dilək?
Şirin Xanım, sənə zülm etdi fələk,
Ağlaya-aglaya daş oldu ürək,
Müqəddəs eşqimdən küsdü, bilmədim!

19.11.1990/ Qızılqum

DƏLİ MÖHNƏTİNƏ DÖZÜM QALMAYIB

Dəli möhnətinə dözüm qalmayıb,
Könlümə nəşəni düz inci-inci.
Sual et, neçə yol gözüm dolmayıb?
Sinəm məlalını söz inci-inci.

Odlanıb yanırəm neçə müddətdi,
Həsrət sağalmayan mərəzdi, dərddi,
Mənim eşqim ki var, dünyada mərddi,
Onu məhəbbətlə söz inci-inci.

Özümə yad oldum sənsiz el bilir,
Leysanın gücünü dağda sel bilir,
Məcnunun eşqini səhra, çöl bilir,
Qoy onun içinə üz inci-inci.

Ey eşqimin dağı, mən güneyinəm,
Piyalənə axan şəffaf meyinəm,
Yanıqlı kamanın, qəmlı neyinəm,
Bas bağrim başına köz inci-inci.

Çılğın dağ seliyəm, yol-ırız hanı?
Ömür kitabımın sənsiz yox anı,
İlqara sadiq ol, sən ömrü, canı
Şirin Xanım üçün üz inci-inci.

23.10.1988

DEDİM, AYRILAQ

Könlümdə ilahi məhəbbətini,
Qoruya-qoruya, dedim ayrılaq.
Fələkdən bəxtimin səadətini,
Soruya-soruya, dedim ayrılaq.

Əlinin istisi qaldı əlimdə,
Bələli sevgimin adı dilimdə,
Uzaqdan, yaxından səni dilim də,
Araya-araya, dedim ayrılaq.

Səni qoruyarkən yad alqışlardan,
Min bir tənələrdən, sərt qarğışlardan,
Könlümə muniskən, pak baxışlardan
Yarıya-yarıya, dedim ayrılaq.

Könlümün könlümə saygılarını,
Bələli eşqimin duyğularını,
Tənha gecələrin uyğularını
Yoruya-yoruya, dedim ayrılaq.

Addımlar sevgimiz bəxt küçəsiylə,
Bizi qovuşdurən ümid səsiylə,
Könlüm həsrətinin işgəncəsiylə
Qariya-qariya, dedim ayrılaq.

Ürəyim həzin ney, yaralı tütek,
Şirin Xanım sizlər sənsiz tənha, tək,
Eşqini könlümə ipəkqurdu tək,
Sariya-sariya, dedim ayrılaq.

30.11.1989/ Zeynalabdin Tağıyev qəsəbəsi

MƏNƏ ELƏ GƏLİR Kİ...

Mənə elə gəlir ki,
Sənindir bu ürək, can.
Mənə elə gəlir ki,
Məni sən yaratmışan.

Mənə elə gəlir ki,
Bu müqəddəs torpağı,
Hər gülşəni, hər dağı,
Adicə bir yarpağı
Mənə sən yaratmışan.

Mənə elə gəlir ki,
Qərinəni, zamani,
Bu yağışı, dumanı,
Ürəyimdə gümanı
Mənə sən yaratmışan.

Mənə elə gəlir ki,
Göydə uçan quşları,
Sırr yuvası daşları,
Gözlərimdə yaşları,
Mənə sən yaratmışan.

Mənə elə gəlir ki,
Coşub-daşan çağlayan,
Gah gülən, gah ağlayan,
Məni sənə bağlayan,
Eşqi sən yaratmışan!

02.11.1978/ Yasamal

YUXUMA NİYƏ GƏLMİŞƏN?

Anlaya bilmədim səni,
Açılmayan bir sirmisən.
Ürəyimə çəkib çəni,
Yuxuma niyə gəlmisən?

Düşsə də bu mənə baha,
Batsa da sevgim günaha,
Biz ki, yad olmuşuq daha,
Yuxuma niyə gəlmisən?

Sən özgə bir qəlb aradin,
Kimin telini daradin?
Başqa birinə yaradin,
Yuxuma niyə gəlmisən?

Röyan nəyimə lazımdır?
Bu da bir tale yazımdır?
Verdiyin qəmlər azmıdır?
Yuxuma niyə gəlmisən?

Şirin Xanımdan doymusan?
Könlünü darda qoymusan,
Başqa sevdaya uymusan,
Yuxuma niyə gəlmisən?

27.07.1985/ Yasamal

SƏNİ İSTƏYİR ÜRƏK

Yoxdur gecə-gündüzüm,
Qəmə salıbdır felək.
Qalmayıb səbri-dözüm,
Səni istəyir ürək.

Könlümü ovutmağa,
Dərdimi sovutmağa,
Qəmimi dağıtmağa,
Səni istəyir ürək.

Pərdə-pərdə gelir qəm,
Sənsiz heçdir bu aləm,
Ərşə qalxıbdi naləm,
Səni istəyir ürək.

Açılmayıb sabahım,
Tutacaq səni ahım,
Budurmu ki, günahım
Səni istəyir ürək?

Başıma dərd açma, gəl,
Qürbətlərə uçma, gəl,
Qismətindən qaçma, gəl,
Səni istəyir ürək.

Şirin Xanım çəkir dad,
Yetmirmi sənə fəryad?
Könlümə eylə imdad,
Səni istəyir ürək.

19.10.1989

SƏN MƏNİ HƏR YERDƏ ARAYACAQSAN...

Surətim gözündə güzgü olacaq,
Eşqimlə telini darayacaqsan,

Özündən xəbərsiz gözün dolacaq,
Sən məni hər yerdə arayacaqsan.

Düşmən kəsiləcək sənə ürəyin,
Xatirəm olacaq könül dirəyin,
Didərgin düşəcək eşqin, diləyin,
Mənim xatirəmlə yarıyacaqsan.

Gözündən, könlündən düşəcək həyat,
Yalnız mən olacam bağıra səyyad,
Xəyalım köksündə quracaq busat,
Bu sıri hamidan qoruyacaqsan.

Mənli günlərini yiğib sinənə,
Dolub boşalsa da qəlb döñə-döñə,
Bu çətin olsa da, əzizim, sənə,
Mənim həsrətimlə qarıyacaqsan.

24.06.1986/ Zuqlulba

BU HƏYATIM AĞLAR BİR NEY...

Bu həyatım ağrılar bir ney,
Bəmdə, zildə ötər, sənsiz.
Hər sözümdən yağar giley,
Xoş günlərim bitər, sənsiz.

Diri ikən dünyam gordu,
Alışıbdı sinəm qordu,
Ürək səni məndən sordu,
Özüm ondan betər, sənsiz!

Necə dözüm bu gedişə?
Ömrüm ilə bəd gərdişə,
Gedər əldən sevinc, nəşə,
Səadətim itər, sənsiz.

Həsrət məni yaraladı,
Taleyimi qaraladı,
Ağ bəxtimi qaraladı,
Yolumda çən bitər, sənsiz.

Hicran qəmə müştuluqçu,
Şadimanın nədir suçu?
Dalınca bu ürək uçub
Yoxdu xəbər-ətər, sənsiz.

27.11.1990/ Qızılqum

EY MƏNİM TALEYİMİN SABAHI

Ey mənim taleyimin sabahı,
Ömrümün, günümün pənahı,
Həsrəti könlümün günahı –
Harada qaldın?
Bəlkə kiminsə qəlbində yurd saldın,
Gəl, gəlişinlə yanıqlı könlümə bir içim su ol,
Nə məndən inci, nə də ası ol.
Bilmirəm hara aparır məni bu yol...
Fəqət hırsınlə, hikkənlə,
Həyat oynu oynamama mənlə.

Gah şirin, gah acı sözlərinlə,
Bir cüt ala gözlərinlə –
Mənimki ol,
Mənimki ol.

22.07.1990

BƏYAZ GECƏLƏR

Könlüm tənhaliqdan göz yaşı tökür,
Bağrimon ormanına sis, duman çökür.
İçimdə vüsalın acı gileyi,
Dodaqlarımıma qonub şəh təki həsrətin meyi.
Ömrüm də zaman kimi incələr,
Bu bəyaz gecələr...

Başında sevdanın möhnəti,
Kəsib qarşımı qəfləti.
Həsrət bir kabus kimi,
Eşqin başıma sərkimi?

Amansız vərdişlərdə,
Qan ağladan gərdişlərdə.
İcimə sarılır bilməcələr,
Bu bəyaz gecələr.

Qürurum sevgidən yuxarı,
Irızını itirmiş çayın axarı.
Könlüm həsrətdən naxış-naxış,
Gözlərimdən süzülür gurşad yağış.
Kəsib qapımı necələr...?
Bu bəyaz gecələr.

Sevda dənizlərində boğulur diləklər,
Qan aqlayır bir-birindən ayrı ürekler.
Halımızdan pərişan fələklər,
Sinəmizin duyğuların hicran yelləri ələklər,
Həsrət də vüsalın işgəncəsindən dincələr,
Bu bəyaz gecələr.

Üşüyər içimdə bir acı sevda,
Bütün varlığı ilə bədbəxt eşqimizə fəda.
Şadimanın könlü şəhidi-şüəda!
Şərefinə ağ kağızı bəzər incilər...
Bu bəyaz gecələr...
Bu bəyaz gecələr...

16.12.1994

GƏLMƏ YUXULARA, GƏLMƏ, SƏN ALLAH

Könlümü qəmlərə tuş eyləmisən,
İcimdən bir anda dikəlir min ah.
Qəm bilməz gözümü yaş eyləmisən,
Gəlmə yuxulara, gəlmə, sən allah.

Unut olmuşları, unut bir daha,
Batırma özünü sən də günaha,
Bu sevgin ki, mənə çox gəldi baha,
Gəlmə yuxulara, gəlmə, sən allah.

Yatmış duyğuları saldın didərgin,

Nə qədər keçəcək ömür, gün gərgin?
Öldürür, dirildir röyalar sərgin...
Gəlmə yuxulara, gəlmə, sən allah.

Dəryada kimsəsiz xəyal yelkənim,
Qılıncı sıyrılmış kədərim, qənim,
Əzəldən bir bəxtim olmadı mənim,
Gəlmə yuxulara, gəlmə, sən allah.

İçimin ağrısı dünyani udar,
Eşqi də, səni də biryol unudar,
Bu qara teleyim zindandan da dar,
Gəlmə yuxulara, gəlmə, sən allah.

Qəlbi bu gəlişlə ovutmayırsan,
Yanan ürəyimi sovutmayırsan,
Sən ki, bircə yolluq qayıtmayırsan,
Gəlmə yuxulara, gəlmə, sən allah.

13.07.1991

BÜTÜN MƏMLƏKƏTİ TUTACAQ ÜNÜM

Bütün məmləkəti tutacaq ünüm,
Ahımdan boşalıb dolmayacaqsan.
Sənsiz yaxasını cıracaq günüm,
Təkcə sən mənimlə olmayıacaqsan.

Şimşəklər acıqlı çaxacaq yenə,
Buludlar gözünü sıxacaq yenə,
Günəş də yandırıb yaxacaq yenə,
Təkcə sən mənimlə olmayıacaqsan.

Dağları, daşları gəzəcək külək,
Gündə min bir dona girəcək fələk,
Ağlaya-ağalaya ölçək ürək..!
Təkcə sən mənimlə olmayıacaqsan.

İçin-için gözüm yaş tökəcəkdir,
Önümüzə xəyalın diz çökəcəkdir,
Həsrətin başına daş tökəcəkdir,

Təkcə sən mənimlə olmayıacaqsan.

Sevgimiz röyada ulaşacaqdır,
Hicranın sisinə bulaşacaqdır,
Uyğum da uyguna sarışacaqdır,
Təkcə sən mənimlə olmayıacaqsan.

20.09.1991

İKİMİZ DƏ YANIRDIQ NƏ VAXTDAN BU ATƏŞƏ

İkimiz də yanırdıq nə vaxtdan bu atəşə,
Biz ki, od-alov verdik bu sevgiyə günəşə,
Harda qaldı o istək, o od, o yanğı, nəşə?
İtirdik bu sevgini o boranda, o qarda,
İndi sən harda qaldın, mən isə söylə harda?

Qınadı tanıyanlar, tanımayanlar bizi,
Unutduq sevgimizə şahid gecə-gündüzü,
Məhəbbətin nə qədər dönük olurmuş üzü?
Soldu istəyimiz də, məramımız da darda,
İndi sən harda qaldın, mən isə söylə harda?

Çilədi sevgimizin üstünə həsrət zəhər,
O dəli duyğulardan ürek görmədi bəhər,
Qınadı bizi axşam, qınadı bizi səhər,
Aradakı hicrana dodaq büzdü sabah da,
İndi sən harda qaldın, mən isə söylə harda?

Gəl birləssin ayrılan əllərimiz yenə də,
Gör nə qədər arzu-kam, baş qaldırıb sinədə?
Sitəm edir bu illər həsrət, hicran mənə də,
İnidərmi bu qədər yarını sevən yar da?
İndi sən harda qaldın, mən isə söylə harda?

22.03.1987

SƏN MƏNİM KÖNLÜMÜN MÖHNƏT YUVASI...

Sən mənim könlümün möhnət yuvası,
İçimdə ağlayan günahlarımsan.
Dilimin ovunmaz hicran duası,

Həsrətə tuş olmuş sabahlarımsan.

Qara gözlərimin yaşından doğan,
Dünyanı çalxadan dəryalarımsan.
Gecələr könlümü yataqda boğan,
Vüsala minnətçi röyalarımsan.

Mən simurq quşuna dönüb axşamlar,
Pəncərən önündə gizli səkərəm.
Qəfil otağında sönəndə şamlar,
Mən də göz yaşımıla hicran əkərəm.

Səni ürəyimə buraxan gündən,
Artır, azalmır ki, işgəncələrim.
Bəxtimdə açılmaz min bir düyündən
Hönkürür mənimlə bu gecələrim.

Bir azca hərarət oduna möhtac,
Əfsus, ayaz vurmuş istəklərim sən.
Sən mənim dərdinə tapılmaz əlac,
Məzara gömülülmüş diləklərim sən...

Hansı bəhanelər gətirim, fələk?
Hicran əzabını sınayanlara.
Cavabsız məktuba çevrilib ürək...
İndi Şadimanı qanayanlara!

01.05.1997

SEVGİLİM

Sevgilim, könlümü yixma cəhd ilə,
Demə, söküleni tikməyə nə var?
Mən sənə bağlıdım min bir əhd ilə,
Demə, ayrılığı çəkməyə nə var?

Sənin eşqin ilə zülmətim—səhər,
Ağardır gecənin qara üzünü.
Üzər, sən olmasan, könlümü qəhər,
Qoyma kül olmağa eşqin közünü.

O nurlu çöhrənin ziyalarıyla,
İşıqlat ömrümün sabahlarını.
Yuxulu gecəmin röyalaryla,
Bağışla könlümün günahlarını.

06.04.1997

O ODLU GÖZLƏRİN KÖNLÜMƏ ATƏŞ,

O odlu gözlərin könlümə atəş,
Tanrı bu ocağı söndürməydi.
Doğaydı hər səhər zirvədən günəş,
Onu ucalıqdan endirməyəydi.

O yaşıl gözlərin qəlbə min çalar,
Ləpən varlığımı tilsimə salar,
Hərdən bir qərinə xəyalə dalar...
Bu xəyal zülmü andırmayadı.

Yar əgər taparsa ürəkdən yarı,
Nədir bu dünyada dünyanın vari?
Tale tufanıyla hicranın qarı-
Yanan qəlbimizi dondurmayadı.

Sarılib ilgim tek yanın köksünə,
Bir heykəl yapayıdım oddan əksinə,
Çıxbın könülmüzün fələk əksinə,
Qəlbləri hicranla yandırmayadı.

04.08.1996

YAR, YAR

Bağçamıza girəsən,
Yar, yar.
Bir dəstə gül dərəsən,
Yar, yar.
Səni candan sevəni,
Yar, yar.

Gül dibində görəsən,
Yar, yar.

Alışdırıq şamları,
Yar, yar.

Nur edək axşamları,
Yar, yar.

Gözdolusu görək hey,
Yar, yar.

Ürəkdəki kamları,
Yar, yar.

Sinəmdə qəmlərim var,
Yar, yar.

Bəbəkdə nəmlərim var,
Yar, yar.

Sənə könüldən barat,
Yar, yar.

Sevgili dəmlərim var,
Yar, yar.

Gülməsin hicranları,
Yar, yar.

Ayırır hey canları,
Yar, yar.

Şadimanın ömrünə
Yar, yar.

Bəxş elə xoş anları,
Yar, yar.

11-12.05.1997

SƏNİN TALEYİNLƏ, MƏNİM TALEYİM...

Necə benzeyirlər biri-birinə,
Sənin taleyinlə, mənim taleyim.
Dönüb bir nağılin qəmli sirrinə...
Sənin taleyinlə, mənim taleyim.

Acısı yandırar qəlbin içini,
Gedir tarlasında ömür biçini,
Gah könül fəryadı, gah da iç ünү...

Sənin taleyinlə, mənim taleyim.

Qaşla-göz arası sevgisi yaxın,
Həsrətin əlində solana baxın,
Qəmləri sel təki hey axın-axın,
Sənin taleyinlə, mənim taleyim.

Tapılmır dünyada açması hələ,
Hansı bəxt görübdü kədəri belə?
Elə dastan olub düşübki dilə-
Sənin taleyinlə, mənim taleyim.

Zaman sitəmindən yarası qanlı,
Fələyi amansız, günü divanlı,
Gah həsrət, gah da ki, vüsal ünvanlı...
Sənin taleyinlə, mənim taleyim.

Eşqin göz yaşında boğulur cahan,
Verər qarşısında ölümlər də can,
Sanki tək vücudda bir döyünen can-
Sənin taleyinlə, mənim taleyim.

Şadiman, bəxtimiz ömür nağılı,
Gah qapısı açıq, gah da ki, bağlı,
Eşqə əsir edər, eyvah, ağılı...
Sənin taleyinlə, mənim taleyim.

16.09.1985

RÖYALARDA ÇƏMƏNLİKDƏ GƏZİRDİN

Röyalarda çəmənlilikdə gəzirdin,
Çiçəklərdən dəstə-dəstə üzürdün,
Gizli-gizli məni hərdən süzürdün,
Belə gördüm yenə səni yuxumda,
Ovsunladı gecə məni yuxum da.

Çay aşağı marallar da keçirdi,
Ceyranlar da oradan su içirdi,
Şər qarışib, göz-gözü pis seçirdi,
Zorla duydum baxışını yuxumda,

Baxışının naxışını yuxumda.

Sonra birdən gurşad yağış yağırırdı,
Sellər çayın boğazından boğurdu,
Ay da, hənuz buludlardan doğurdu,
İslanmışdı üst-başımız yuxumda,
Üz-gözümüz, göz-qasımız yuxumda.

Xərif-xərif əsən gecə küləyi,
O göylərin şıltaq, nazlı mələyi,
Oynadırdı sinəmizdə ürəyi,
Yox olmuşdu ədamız da yuxumda,
Öpüşürdü sevdamız da yuxumda.

Ayılanda gördüm yasdıq yaşı olub,
Ağırlaşan ürək dönüb daş olub,
Röyalarım, sanki sənə faş olub,
Sevgiləri adlamışan yuxumda,
Məni yaman odlamışan yuxumda.

Nə edim ki, sən də, gülüm, beləsən,
Şadimanı əfsunladın elə sən,
Deyirəm ki, bunu yaxşı biləsən,
Ürəyimi almayasan yuxumda,
Məni eşqə salmayasan yuxumda.

22.09.1998

SƏN YADIMA DÜŞÜRSƏN

Sönür könül işığı,
Pozulur yaraşığı,
Qəm olub qəlb aşığı...
Sən yadıma düşürsən.

Ürək boynun bükəndə,
Qəlbə duman çökəndə,
Gözlərim yaşı tökəndə,
Sən yadıma düşürsən.

Yanır ağızda dilim,

Doğranır dilim-dilim,
İtir can ilim-ilim,
Sən yadıma düşürsən.

Sönür eşqin çırığı,
Yanır tale varağı,
Artır sinəm fərağı,
Sən yadıma düşürsən.

23.11.1998

AÇILSIN MƏHƏBBƏT BAĞINDA GÜLLƏR

Açilsın məhəbbətliğinde güllər,
Bize qanad versin sevdalı illər,
Bir-birinə həsrət qalmasın dillər,
Fələk ağlatmasın gözü, sevgilim,
Heç vaxt ayırmasın bizi, sevgilim.

Ömrümüzdən bahar getməsin hələ,
Hicran bəxtimizi almasın ələ,
Taleyin yolunda verək əl-ələ,
Fələk ağlatmasın gözü, sevgilim,
Heç vaxt ayırmasın bizi, sevgilim.

Aləmə nur versin könül atəşi,
Səmada odlasın doğan günəşini,
Düşsün ayağına həsrətin nəşini,
Fələk ağlatmasın gözü, sevgilim,
Heç vaxt ayırmasın bizi, sevgilim.

Ürekler hicrandan, eyvah, dolmaya,
Vəfasız adına layiq olmaya,
Könül qəm əlindən saçın yolmaya,
Fələk ağlatmasın gözü, sevgilim,
Heç vaxt ayırmasın bizi, sevgilim.

09.10.1998

QOVA BİLMİRƏM

Sənin o ilahi məhəbbətini
Borandan, tufandan, qardan qorudum.
Bükdüm ürəyimə səadətini,
Qəfəsdən, zindandan, dardan qorudum.

Günəşə tuş olmuş qar dənəsi tək,
Əridim ah ilə baxışlarında,
Ağlayan, üzüyən yar sinəsi tək,
İslandım həsrətin yağışlarında.

Mən canda axtardım hey sevdamızı,
Onu duyğularda tapa bilmədim.
Diləklər öldürən bu ədamızı
Bisütun dağı tək çapa bilmədim.

Hicran otağında vüsalımız kül,
Əsdirdi baxışda qədər küləyi.
Xəzan bağçasında açılan bir gül,
Sanki payızların solğun mələyi.

Xəyalın gözümdə əsir olandan,
Evimin ən əziz qonağı olub,
Eşqin ürəyimdə bir sərr olandan,
Könlümün, qəlbimin qınağı olub.

Gözümdən bağrıma axır göz yaşı,

Sevgilim, duygunu yuva bilmirəm.
Dərddən sizillayır qəlbimin başı,
Səni ürəyimdən qova bilmərəm.

26.XI.1999

NƏ DƏ HƏYAT VAR

Əvvəlki illərə qayıdaydım kaş,
Mən səni sevəydim, əzizləyəydim.
Atıb vüsalının bulağına daş
Çağlayıb çeşmə tək, dənizləyəydim.

Pərişan telləri töküb çıynımə,
Baxıb qızaraydım səni görəndə,
Geyəydim təzə bir donu əynimə,
Sən gəzən çəməndən çiçək dərəndə.

Yolunun üstünə çıxaraq hər gün,
Guya təsadüfü qarşılaşaydım,
Salıb bəxtimizə yenə səda, ün,
Sənin xəyalınlı piçıldاشaydım.

Üzünə tamarzı qalaydım yenə,
Yuxuma gələydin gecələr gizli,
Sənin atəşinlə alışan sinə,
Aşiqin olaydı, ey aybənizli.

Ondakı illərə qayıtsaydım mən,
Tək səni sevərdim yenidən, ey yar.

Mənim həyatımda olmasan ki, sən
Onda nə Şadiman, nə də həyat var.

5.02.2000 / Pirallahı

OLDUM

Ey mənim könlümü ovlayan ovçu-
Vurdun ürəyimə yaralı oldum.
Bu dərddən Tanrıya mən ki, duaçı,
Atdığın nişanın maralı oldum.

Düşdüm hicranların qəm yatağına,
Bir gələn olmadı heç otağına,
Qar düşdü könlümün sevda tağına,
Sazaqdan, şaxtadan saralı oldum.

Ürək hə deyəndə, yox dedi dilim,
Doğradı bağırı qəm dilim-dilim,
Özüm də bilmədim nədən, sevgilim,
Niyə bu sevgidən aralı oldum?

Səndədi könlümün, qəlbimin canı,
Fələyin bəxşisin, əzizim tanı,
Kim poza bildi ki, fələk yazanı?
Mən ki, bəxt sarıdan qaralı oldum.

Etmə Şadimanı dərdindən xəstə,
Sağ ikən sən məndən könlümü istə,

Yolunu salanda məzarım üstə,
Sonradan demə ki, haralı oldum?!

10.12.1999

NƏ LAZIM?

Salmışan könlümü dərmansız dərdə,
Daha oğrun-oğrun baxış nə lazım?
Gözümdə sel təki yaş olan yerdə,
Buluddan tökülən yağış nə lazım?

Söylə, sevgi oldu bunun harası?
İtdi yollarında gözün qarası,
Vurmusan qəlbimə sevda yarası.
Xalı tək min yerdən naxış nə lazım?

Onsuz da üzşürür ürək, könül, can,
Donub damarlarda dövran edən qan,
Mənim tək çovğunda, borandadı an,
Daha təbiətə bu qış nə lazım?

Dünyanın özü də haraya dönə,
Onsuz da harayım yetməyir sənə.
Ürək olan yerde başa sal mənə,
Sinənin içində o daş nə lazım?

27.08.2001

ÜMİD VER MƏNƏ

İynə ucu boyda ümid ver mənə,
Bu ümid ovutsun qoy ürəyimi.
Sənsiz işgəncədir bu göy-yer mənə,
Uçurtma sinəmdən eşq dirəyimi.

İynə ucu boyda ümidin özü,
Qaranlıq gözlərə işıqdır axı,
Sənsən kainatım, dilimin sözü,
Sənə bu ürəyin aşiqdır axı.

Səndən doymaq olmur xəyallarda da,
Gözümün önündən gedən deyilsən.
Həsrət kabusu var vüsallarda da,
Əgər ayrılığa sarı əyilsən.

Dağıtma könlümün xanəmanını,
Hicranın boyunu göstərmə mənə.
Uçurd bu qəlbimin ah-amanını,
Hər qəmli göz yaşı bir zümrüd dənə.

İynə ucu boyda ümidin olum,
Gəl keçird könlünün tale sapından.
Düşübdü bəxtinə bu həyat yolum,
Qovlama sevdanı belə qapından.

11.07.2001

O GÜN

O gün bir küçədə gəldik üz-üzə,
Ürəkdən xəbərsiz alışdı canlar.
Zaman xatırladı o eşqi bizə,
Lövbərsiz gəmiyə bənzədi anlar.

Donub ikimiz də qaldıq, o yerdə,
Nə dillər danışdı, nə qəlblər dindi.
Bir anlıq səcdəyə döndü o yer də,
Yuxulu xəyallar özü diksindi.

Sənin bəbeklərin şimşəyə döndü,
Alışdı bağrimon asimanında.
Elə bil könüllər eşqlə döyündü...
Qovruldu zamanın dar gumanında.

Ötən xatırələr baharda qar tək,
Əridi anların yoxuşlarında.
Qaldı aralıqda o sevgimiz tək,
Döndü bir xəyalə baxışlarında.

Dəqiqə ötüşdü, sanki bir ilgim,
Budaqdan yarpaq tək ayrıldı yollar...
Bizim sevgimizin həsrəti lağım,
Udar məhəbbəti, məzara yollar.

4.12.1999

NECƏ KEÇİM?

Alıb ürəyimi atəşə saldı,

Alışır bağırmı, alışır içim.
Hicranın yolunu Günəşə saldı,
Belə məhəbbətdən mən necə keçim?

Deyirlər sevəni Allah da sevər,
Dünyaya nur verən sabah da sevər,
Sevgi günahdırsa, günah da sevər,
Belə məhəbbətdən mən necə keçim?

Ucaldıbdı ərşə eşq sarayı
Nəşənin əliylə boğub vayımı,
Duyur bir baxışla hay-harayı
Belə məhəbbətdən mən necə keçim?

Bu sevda könlümə pərişan deməz,
Qəlbimi hicrana heç nişan deməz,
Bağrımı bu eşqə necə şan deməz?
Belə məhəbbətdən mən necə keçim?

Şövqüylə sinəmə səadət damlar,
Tutub ayrılığı həbs edər, damlar,
Dünyada saf eşqə həsrət adamlar,
Belə məhəbbətdən mən necə keçim?

17.03.2001

YADINDAMI?

Yadindami o iller?

Əşqlə yanğılı dillər,
Alışardı, yanardı,
Zamanım dayanardı.
Sənsiz dünyam küsərdi,
Ümidimi kəsərdi,
Xeyallarım uçardı,
Tez yanına qaçardı,
Küsüşüb barışardıq,
Od olub alışardıq.

Yadındamı bir səhər?
Aldı könlümü qəhər,
Sənsiz həyat daraldı,
Gözümdə gün qaraldı.
Küləklər sayaq, əsdim,
Görüşünə tələsdim,
Qırıldım ilan təki,
Gözüm görmədi səki,
Eşqin çapdı başımda,
Səni gördüm qarşımda.

Yadındamı səadət?
Can tək sevgili həyat,
Könlümüzə yar idi,
Həsrət, vüsal var idi.
Sellər təki coşardıq,
Çəşmələr tək daşardıq.
Bize dünyada əziz,

Həm duyğulu, həm təmiz,
Saf məhəbbət nəsibmiş,
Üstümüzdə əsibmiş.

Yadındamı o vaxtlar?
Ayrı yanardı baxtlar,
Alışardım oduna,
Heç düşməzdim yadına.
Öz içimdə yanardım,
Səni dünyam sanardım.
Sənsə çəkib özünü,
Yan tutardin üzünü.
Məni oda atardin,
Yuxuları qatardin.

Yadındamı küləklər?
O göy atlı mələklər,
Darayardı telimi,
Qucaqlardı belimi,
Dodağımda gülüşlər,
O xəyali görüşlər...
Yuxumuza gələrdi,
Həsrət dərddən ölürdi.
Səni mənə yar edən,
Bağrımın başın didən,
Yuxumu qısqanardım,
Gizli-gizli yanardım...

Yadındamı, sevgilim?
Sənsiz ağlardı ilim.
Dərd başımdan aşardı,
İçimdə dolaşardı,
Həyat adileşərdi,
Can gözümdən düşərdi.
Könlüm səni arardı,
Qəlbimi dərd sarardı.
Ağlardım iç-in-için,
Sənin o sevgin üçün,
Demə ki, bu eşqimiz,
Qoymayıb qəlbimdə iz,
Kökü gedib dərinə,
Ürəyimin yerinə,
Sənin sevgin yerləşib,
Əbədi sehirləşib.

15.02.2000

BİR SƏN OL

Bir sən ol, mən olum, bir uçuq kaha,
Heç nə istəmirəm Tanrıdan daha!
Səhər yelləri tək, bəxt cilvələnsin,
Ey yar, ömrümüzə şadlıq ələnsin.
Nə sərvət, nə dövlət, nə pul, nə para,
Heç zaman tay olmaz əhdə, ilqara.
Təmizliyə bağlı saf mənəviyyat,
Onun sayesində bərqərar həyat.

Var, dövlət isidə bilməz ürəyi,
Sevgidir qəlblərin ürkək mələyi.

Bir sən ol, mən olum, bir ucuq kaha,
Düşüb var dərdinə batmayaq aha.
Yansın, şölələnsin könül şamımız,
Qalmasın ürəkdə həyat kamımız.
Ömür yollarında sevgi bələdçi,
Ona yuva olsun könlümün içi.

Bir sən ol, mən olum, bir ucuq kaha,
Bu həqiqi sevgi yetsin Allaha!...

19.02.2000. Gəmidə

AMAN YARIM

Dünya gözəl, sevgi şirin, ömür az,
Sən olmusan həyatıma bahar, yaz,
Sevənlərə çox yaraşır işvə, naz,
Kədər nədir, bilməyəsən, gül, yarımlı,
Aman yarımlı, gözəl yarımlı, gül yarımlı.

Heç sevdadan doyan varmı dünyada?
Eşqimizə heyran olub dünya da.
Axtarmayılmış gül üzünü röyada,
Könlümə gəl hər dərdimi bil, yarımlı,
Aman yarımlı, gözəl yarımlı, gül yarımlı.

Saf ürəkdir məhəbbətin adası,
Təmiz eşqdir yaşamağın faydası,
Xiffət çəkmək sevənlərin qaydası,
Eşq nəğməsin sənə söylər dil, yarımlar
Aman yarımlar, gözəl yarımlar, gül yarımlar.

Candan əziz sandım səni canıma,
Mələksima, nur verirsən anıma,
Durma gendə bir gəl mənim yanıma,
Cılvelənir ürəyimdə tel, yarımlar
Aman yarımlar, gözəl yarımlar, gül yarımlar.

Şadimandan üz çevirmə, amandı,
Ayrılıq ki, ölümdən də yamandı,
Heç unutma dilindəki o andı,
Alışdırıb qəlbə etmə kül yarımlar
Aman yarımlar, gözəl yarımlar, gül yarımlar.

18.03.2001

VAR EŞQİDƏ

Sən ey eşqə edən cəfa,
Nə heyrətlər var eşqidə?
Əgər qılsan ona vəfa,
Səadətlər var eşqidə.

Hicrə bulma rəva canı,
Onun ki, heç yox ünvani,

Başlar könlə qəm divanı,
Müsibətlər var eşqidə.

Ömür elə ötür yel tək,
Gedən gedər tutma el tək,
Qəlbən qəlbə yol sal tel tək,
Hekayətlər var eşqidə.

Öturmə heç zamanı ki,
Sev bir mələk simanı ki,
Unutma din-imanı ki,
İbadətlər var eşqidə.

Uyan sevgi dərgahına,
Şükür eylər Allahına,
Səbəb olma qəlb ahına,
İtaətlər var eşqidə.

Sevda çağlar bəhərlərdən,
Gecə ağrılar qəhərlərdən,
Həsrət gülər səhərlərdən,
Əziyyətlər var eşqidə.

Qəlbə ahlar zəban olar,
Qəm ayağa daban olar,
Ürək elə sərban olar...
Nə zillətlər var eşqidə?!

Ey Şadiman, bu nə sevda?

Canı ona eylə fəda,

Tən gəlmeyir eşqlə əda,

Məhəbbətlər var eşqidə.

10.11.2001

İLK MƏHƏBBƏT

Salırsan qəlbləri dərmansız dərdə,
Dəvasın nə loğman, nə həkim tapır.
qarşında diz çökür iğid də, ər də,
Dərdinin dərmanın söylə kim tapır?

Bir zaman Qeysi Məcnun eylədin,
Leylini dillərdən dillərə saldın.
Əslini, Kərəmi de bir neylədin?
Onları kül edib, guya kam aldın!

Bir vaxtlar Fərhada Şirin eşqiylə,
Bisutun dağını parçalatmışan.
Söylə, ilk məhəbbət nə əsas ilə,
Qəlbləri bu ağır dərdə atmışan?!

Çox könüllər oldu səndən yaralı,
Qoydun sinələri dərd, qəm içində.
Toruna düşəndən qəlbim saralı,
Qoymusan gözümü yaş, nəm içində.

1973 / TAĞAY

EY YAR

Sənin qərib düşmüş məhəbbətinə
Min kərə ürəkdən can dedim, ey yar,
Şükür edib tanrıının səadətine
Sən də mənim təki yan dedim, ey yar.

Həsrətə düşəndə vüsal xoş olar,
Gözlərdən yanağa düşən yaş olar,
Məhəbbət olmayan ürək daş olar,
Sən bu gerçəkliyi an dedim, ey yar.

Yamandır hicrana qəlbin dözməyi,
Möhnət dəryasında könlün üzməyi,
Kimdən öyrənmisən bağrı üzməyi?
Qəmindən ürəyim qan dedim, ey yar.

Əhdi-peymanımız bir söyle hanı?
Basıbdır fəğanın yenə hər yanı,
Niyə qınayırsan bu Şadimanı?
Yolunda qurbanlıq can dedim, ey yar.

10.12.1999

NƏDƏN ÜZ ÇEVİRİB GEDİRSƏN BELƏ?

Nədən üz çevirib gedirsən belə?
Ağlayan könlümün dərmanı sənsən.
Vermə ümidimi, sevdalım, yelə,
Bəxtimin hökümü, fərmani sənsən.

Əsən küləyimsən, doğan günəşim,
Odundan nurlanır ocaq atəşim,
Ulu məhəbbətə səcdədi işim,
Eşqimin həyatda imanı sənsən.

Getmə, sevdiciyim, dünya fanidir,
Zamanın gözündə ömür anidir,
Canı təndən alan ölüm anidir,
Qəlbimin həyatda səhmanı sənsən.

Sevda göylərində, tərlanım, uç gel,
Ayrılıq İlahi yanında suç gel,
Ürəyim yollarda qalıbdı quc gel,
Bu dünyamın ən xoş zamanı sənsən.

Etmə həyatımı hicranlara tuş,
Vaxtıımız fələyin süfrəsində nuş,
Saniyə saatın əqrəbində quş,
Gələn hər məqamin amanı sənsən.

18. 04. 2003

BİR QƏRİB AXŞAMDA DÜŞDÜN YADIMA

Bir qərib axşamda düşdün yadıma,
Zülmətin baxtına düşən şam kimi,
Yetişə bilmədin heç imdadıma,
Qaldın üzəyimdə yaziq kam kimi.

Çağırıdım, səslədim ünüm yetmədi,
Səhraya çatmamış yağışlar sayaq,
Bu hicran savaşı bir an bitmədi,
Aradıq bir-birin baxışlar sayaq.

Dikildi gözümüz yola, irzə...
Dönmədi könlümüz öz yuvasına,
Tələsdi ömrümüz hey qışdan yaza,
Öyrəndik həsrətin cəng havasına.

Qəlbimiz ağladı, üzümüz güldü,
Baxanlar bəxtəvər sandılar bizi,

Payız yarpağı tək günler töküldü...
Sevdalar hicr ilə andılar bizi.

Bir qərib axşamda xəyalın gəldi,
Bağrimin evinə bir şivən saldı.
Hicranın sinəmdən qopdu, yüksəldi,
Yazıq ürəyimi qoparıb aldı.

8. X. 2002

BƏBƏKDƏN TÖKÜLƏN YAŞLARIM DAMLA

Bəbəkdən tökülen yaşlarım damla,
Damlalar çeşməni doydura bilmir.
Gəl bu həsrətini bir yolluq damla,
Gözümü yuxular uydura bilmir.

Dolanıb xəyala o ötən günlər,
Vurub taleyimə hicran düyünlər,
Ürək segah üstə kaman tək inlər,
Ayrılığın qəlbin oydura bilmir.

Əsiri olmuşam sənli dəmlərin,
Söylə şahisanmı bu ələmlərin?
Necə zəngin imiş narın qəmlərin?
Könlüm qəm libasın soydura bilmir.

Həsrət zülmətimə baxışların ay,
Gəl bu Şadimanə ver, əzizim, hay,
Könül sarayını açıb taybatay,
Qapıya bir qifil qoydura bilmir.

8. X. 2002

BİR GÜN DÖN YARINA

Səni hər şeydən üstün tutdum,
Dəli təki sevə-sevə özümü unutdum-
Və ürəyimi hicranın içinə atdım,
Gecələr o şirin xəyalınlə yatdım.
Əksini gözümdən qova bilmədim,
Ayrılığın burnunu ova bilmədim.

Sənə yetmək üçün ümidişim alışdı,
Könlün ocağına düşüb atəşinə qarışdı.
Zülmətə tuş olanda
xeyalların çıraq oldu gözlərimə,
Əksin naxış saldı izlərimə.
Sevgin sevda dənizlərinə düşüb çalxandı,
Sərsərılər kimi məni andı.
Ürəyim çırpındı qəfəse düşmüş quş təki,
Üzüme çırıldı qarqış təki.
Bütün vücudumu parampaça etdi,
Köksümdən çıxıb səni aramağa getdi...
Ürəksiz qalan varlığımı titrədi,
Eşqin, sanki feləyin göndərdiyi fitrədi.
Girib həyatıma məni əsir edib,
Məhəbbəti könlümə qəsir edib.
Bu qəsirdən boyanıram yollarına,
Nə olar, əzizim, bir gün dön yarına...?

6. 06. 2002

SURƏTİN AY KİMİ DURUB QARŞIMDA...

Suretin ay kimi durub qarşımda...
Həsrətin parlayır bu göz yaşımıda.
Edir ürəyimə hicranın sitəm,
Çekilib getməyir könlümdən matəm.
Hər yerde görürəm xəyalını mən,
Könlümün telləri qırılır dən-dən,
Ömrümdən boyanır ele iztirab,
Qalmayıb canımda nə taqət, nə tab.
Bitmir ayrılığın acı möhləti,
Naləm əyan edir əşə haləti.
Suretin ay təki yuxumdan baxır,
Bu baxış könlümü yandırıb, yaxır.
Basır yatağımı bu həyacanım,
İsinmir həsrətin oduyla canım.
Ağrılar içində illət boyanır,
Bütün həyatımdan zillət boyanır.
Gecəm sabahıma dərmanə gəlir,
Ay təki suretin fərmanə gəlir.
Yixır ümidiimin sarayın qubar,

Hər ağrı içində bir işgəncə var.
Soyuq məzar kimi üzüyür canım,
Xəyalın öündə əsirdi anım.
Tütyə sevincim də həsrətdən keçir,
Zülmün qədəhindən ruhum qan içir.
Həsrətin parlayır bu göz yaşısında,
Surətin ay kimi durub qarşımda...

18. 02. 2005

YAR GƏRƏK KÖNLÜVÜ ALSIN GETSİN

Yar gərək könlüyü alsın getsin,
Qolunu boynuva salsın getsin.
Oxşasın hər kərə gül üzüvü,
Aşikar eyləməsin sözüvü.
Çəkməsin aləmə car özüvü,
Könlüvə ayna etsin gözüvü.
Eşqivü çil-çıraqban eləsin,
Canuvu canuva can eləsin.
Sözü könlüvə məlhəm eləsin,
Ağlı yüz ölçərek cəm eləsin,
Ələmin ömrünü kəm eləsin,
Zili xatürüvə bəm eləsin.
Könlüyüvün evinə ensin getsin,
Yar gərək başuva dönsün getsin.

22. 05. 2002

CAN ÇƏKƏR BƏLA ELƏ EŞQİDƏN

Nə gələr ada belə eşqidən?
Can çekər bəla elə eşqidən.

Tökdürər ürəyinə cəfani,
Az olar ki, görəsən vəfani,
Loğmanlar bula bilməz şəfani,
Göz yaşın döner selə eşqidən,
Can çekər bəla elə eşqidən.

İçdirər dərdini qaşıq-qaşıq,

Oynayar səninlə aşiq-aşiq
Qəmi könlünə olar sarmaşıq,
Çən düşər qara telə eşqidən,
Can çekər bəla elə eşqidən.

Bölə bilməz ürəyin acını,
Qurar həsrət sinədə tacını,
Tapmazsan heç yerdə əlacını,
Uçar yuxular yelə eşqidən,
Can çekər bəla elə eşqidən.

Qəlbini dəndlərə mətin edər,
Hər işin dəvasın çətin edər,
Sevgini cana xilqətin edər,
Düşərsən yaman dilə eşqidən,
Can çekər bəla elə eşqidən.

Qəm səni edər oyuncaq kimi,
Atılıb qalarsan bucaq kimi,
Alışar bağırın ocaq kimi,
Dönər ürək də külə eşqidən,
Can çekər bəla elə eşqidən.

Şadiman, məhəbbətlə nə cida?
Odu ruhumuza verən qida,
Qoyma hicranı könlüyü uda,
Dəyər fəna gülə eşqidən,
Can çekər bəla elə eşqidən.

5.03. 2003

OXUYUR SEVDA QUŞU CANIMDA

Könüldə duyğularım oynayır,
Qəlbimin alovuya qaynayır,
Niyə bəs ürəyimlə oynayır?
Onun öz sevgisi var qanımda,
Oxuyur sevda quşu canımda.

Gecəmin zülmətinə çıraqdır,
Ağrıdan, əzablardan iraqdır,
Eşqimin ülfətiindən soraqdır,

Mən onu görməmişəm yanımda,
Oxuyur sevda quşu canımda.

Vəfali sevgili yar bəratdı,
Bu yarın səadəti həyatdı,
Kim ki, bu dünyada eşqə çatdı-
İlahi diləyi var anımda,
Oxuyur sevda quşu canımda.

Şadiman ağrıya şan verməsin,
Könlünü ona nişan verməsin,
Əzrayıl gəlsə də can verməsin,
Tanrıdan mükafatdı canım da!
Oxuyur sevda quşu canımda.

14.01.2007

YANDIRIR SƏNSİZ, EY AFƏT,
MƏNİ HİCRAN GECƏLƏR

Yandırır sənsiz, ey afət, məni hicran gecələr,
Ağlasam yaşı yerinə gözdən axar qan gecələr.

Qoymaram yastiğa baş, ərşə çekib qəm yuxumu,
Olur ildən də uzun cün mənə hər an gecələr.

Bülbül eşqində gülün sübh açılan vaxt oxuyar,
Edirəm sübhə kimi naləvü əfəgan gecələr.

Yetə kim vəslinə yarın çıxar azədəliyə,
Mənə zindan görünür hər tərəf, hər yan gecələr.

Qorxuram əqlimi başdan ala bu tənhalıq,

Gel həyan ol mənə, ey sevgili canan, gecələr.

Bəxtəvər başına, pərvanə yanıb qurtardı,
Şadiman, şəm-kimi sübhə qədər yan gecələr.

27.02.2001

EYVAH, ÜRƏYİM OD TUTUB
ATƏŞLƏRƏ YANDI

Eyvah, ürəyim od tutub atəşlərə yandı,
Nurlara boyandı.

Canım, ciyərim ah ilə aləmləri sardı,
Cismime vardi.

Hər dərd çıxalıb könülmü tutdu günah ilə,
Güldü sabah ilə.

Gözdəki yaşım axdı və səhraları tutdu,
Çeşməni unutdu.

Batdı harayım sinədə ulduzlara bənzər,
Qəm canımı gəzər.

İnsandan olan şeytanın hər üzü aşikar,
Qəlbi edər şikar.

Ağladı gözüm, könlümü tutdu acı yaşım,
Dərdi çekdi başım.

Ruhu bürüyüb ahlara oxşar qara matəm,
Rəbbim bu nə sitəm? !...
Rəbbim bu nə sitəm? !...

29.05.2003

İ K İ L İ K L Θ R

**

Duyğudan qopmasa xeyir əməllər,

Allaha açıla qalacaq əllər...

**

İçində yatmışsa vicdanın əgər,
Bil, əllərin haqqın başına döyər.

**

Qulağın almasa qadir səsləri,
Gözün görməyəcək müqəddəsləri.

**

Tale də insanın öz əlindədir,
İşində, gücündə, əməlindədir.

**

Güclülər həmişə gücsüzü əzir,
Çünki başlarında şeytандı gəzir.

**

Yaradan dünyani yaratdı qəmlə,
Batırdı ağrını sırlı aləmlə.

**

İnsan can sərrini heç vədə bilməz,
Canı yaradanın özüsə ölməz...

**

Naqışlər əlində ağlayır bəşər,
Ağlı fəth eləyib əbədi bu şər.

**

Heç kəs yiğdığını aparmır gora,
Bəs nədən ağlımız düşübdü tora?

**

Zülmətdən boyunan Ay nura bənzər,
Gecənin boynunu sədəf tək bəzər.

**

Hər kəs Yaradını dərk edə bilməz,
İdrakı deyənə ərk edə bilməz.

**

Zaman saatlara etdikcə əmir,
Çağlayıb su təki hey axır ömür.

**

Nadanlar əlində can olub əsir,
Düzlükdən dəm vuran düzlüyü kəsir.

**

Dünya xəlq olanan qeylü-qaldadı,
Xeyr ayrılıqda, şər vüsaldadı.

**

Gecənin qoynundan al səhər doğur,
Sabah öz ipiylə zülməti boğur.

**

Yerlə yeksan oldu bu dünya min yol,
Heç tapa bilmədi haqq evinə yol...

**

Allahın ibadət evinə gedən,
Allahı içində aramır nədən?

**

Dunya həm yas evi, həm toy, həm də ün,
Dağılar hər kəsin xanəsi bir gün.

**

Pislikdən yaranıb yeqin ki, bəşər,
Odur ki, içində bardaş qurub şər.

**

Sındırma heç kəsin qəlbini nahaq,
Canı mühakimə eyləyəcək haqq.

**

Həqiqi məhəbbət dilə gəlməyir,
Yaşayır can ilə heç vaxt ölməyir.

**

Ömür ayağımız altında təker,
Ağıl dərk eləyər, can ağrı çəkər.

**

Nadanlar dünyadan özünə yükdü,
Dünyanın özündən dərdi böyükdür.

**

Ocağın yanması hislə bilinər,
Yaxşının qədiri pislə bilinər.

**

Üzünə güləndən qoru özünü,
Gülüşlə gizlədər, çünki üzünü.

**

Taleyi boşuna buraxsan, əgər-
Axırda çevrilib başına döyər.

**

Əlacsız qalana yetir əlini,
Allah özü görür hər əməlini.

**

Pisdən ibrət alma, xeyirdən götür,

Demə, hər yamanlıq boş yerə ötür.
**

Həmi qarışdırıb yaxşı-yamanı,
Heç kəs dərk eləmir axır zamanı.
**

Həqiqət çəkilib əzəldən dara,
Odur ki, xilqətin köksündə yara.
**

Nəfsə əsir olan nəfsinə enir,
Axırda nəfsinin quluna dönür.
**

Nə qədər şüurda şər qurubdu taxt,
Dünyanın xilası görünməz heç vaxt.
**

Zaman saatlara vurur naxşını,
Çəkməz üstümüzdən biryol baxşını.
**

Düşünən başların ağrısı böyük,
Dünyanın əzabı çıyinandə yük.
**

Hər sədəf içində mirvari yatır,
Dənələr içində incilər yatır.
**

Nədir bəs könlünü günahkar edən?
Allahın evinə imana gedən?...
**

Sübəün şəfəqləri tor qurub çənə,
Hər şəfəq içində bir bülür dənə.
**

Səadət qapını döyməz boş yerə,
O meyvə deyil ki, tökülsün yerə.
**

Həyanı itirən həyadan deyər,
Həyanın özünü diliylə döyər.
**

Umma naməndlərdən heç zaman vəfa,
Axırda özünə deyər bivəfa.
**

Şöhrətin əsiri olan hər kəsin,
Sonunda şöhrət də kəsər nefəsin.
**

Eşq – Allahdan gələn ilahi sevda,
Odur ki, həm ruha, həm cana qida.

**

Baş qapsın açır şüura yan deyir,
Ağlıñ fəryadına ürek can deyir.

**

Zülmə mübtəladı bəşər övladı,
Odur ki, zülümlə çekilir adı.

**

Günahlar içində əlləşən insan,
Günahın özünə olacaq ehsan.

**

Əzrayıl döyməyən qapı qoymayır,
Yedikcə tənləri gözü doymayır.

**

Həqiqət içindən hikmət boylanır,
Hikmətin özündən nemət boylanır.

**

Kim öz millətinə kəsilsə yağı,
Axırda özü də görəcək dağı.

**

Özgə havasıyla oynayanların,
Sonunda özgələr alar canların.

**

Düzlükə yuğura bilsən bətini,
İlahi əskiltməz məhəbbətini.

**

Allah dərgahına əl açmaq neçin?
Bizi yaratmayıb dilənmək üçün!

**

Vətən – hər millətin dunya neməti-
Millətin özündən aslı hörməti.

**

Dil bıçaqla kəsər ürek vaylanar,
Ürəyin başına ağıl haylanar.

**

10.X.2005

MÜNDƏRİCAT

Quranda şairlər haqqında aye.....
Böyük Yaradana.....
Nə ola yetişəm sənə, Allahım.....
Bir Tanrı var.....
Yaradanım.....
Bu dünyada.....
Damğalayırılar.....
Dil nahaq danişanda.....
Gözləmə.....
Küleklər dəli əsər.....
Çəkənə qəm dünya.....
Dünya seviincdən doldu, ya kədərdən gözlərin?.....
Dünya mənə tanış gəlir.....
Doğulan peşiman, ölən peşiman.....
Verilir haqq'a cəza.....
Ələmin ömürü zamandan uzun.....
İstəmirem aman dünya.....
Bu qərbə bərəkəllah.....
Siyasetdi, siyaset.....
Dünya susdu.....
Yalan dünya.....
Daha bu dünyaya səbrim çatmayır.....
Oğru.....
Çıxar canı yoxsulun.....
Dərd.....
Dünya şeytan içində.....
Erməni fitvasını dünyaya faş eyləmisən.....
Hər kəs öz gözüylə baxır dünyaya.....
Səlam olsun.....
Bayrağım.....
Əski Azərbaycanın iyirmi səkkiz mayisan.....
Başbilənlərimizə.....
Bizi özümüzə qaytaran ola.....
Didərgin ana.....

Şəhidlər Xiyabani.....
Qisasa çağırır Vətən, qisasa
Ey karvan yolundan soraq, Dəvəçi.....
Sinəsi neft qoxulu.....
Dəvəçi-Siyəzən, isti ocağım.....
Vətən fəryadı.....
Səndən nə qaldı?.....
Jorjiklər.....
Vətən olmaz.....
Azərbaycanımızı.....
Can Azərbaycan.....
Vətəndi.....
Ey Vətən.....
Alçalma millətim.....
Şairimiz.....
Sənə niyə belə zülmələr oldu?.....
Qan-qadəli məmələkətim.....
Satıram.....
Yağı əllə qəmə batdı el, vətən.....
Bu yaziq xalqa qalan boş, quruca zəhmət olur.....
«Yanıq Kərəm».....
Tağayım.....
Ulu Tanrıım, narahatam.....
Gəl tələsmə ağarmağa, saçlarım.....
Ürək niyə ağrayırsan?.....
Mavi yuxularım.....
Adın gəzər bu ellərdə, Rübəbə.....
Özümü axtarıram.....
Mən insan axtarıram.....
Arzular.....
Tənha qadın.....
İki damla yaş.....
İlham pərisi.....
Titrəyən şam.....
Qəribəm.....
Qurumayır nəm.....
Baxa bilmirəm.....
Dəli ürək.....
Dolan vaxtı.....
Gözdə yaşam giryən olar.....
Qərib bir taleyim var.....

Niyə şair doğdun məni, ay ana?.....
Bir insafa gəl barı.....
Yenə könlüm təbələ cövlən eyləyir.....
Çəkil get, qara bulud.....
İblisdən olan.....
Bütün arzularım qaldı ürəkdə.....
İlin son saatları.....
Qara tellərini töküb çıyninə.....
Nazlı gelişinə mən olum heyran.....
Mənə payızları getirmə zaman.....
Kim deyər hansı yaxşı?.....
Bir parça dam, səma, heyva ağacı.....
Neyləsin?.....
Payızda göyərən otlar nə qəmli?.....
Payız çıçayı.....
Bəyaz qarın nağılı.....
Durnalar.....
Dəymə mənim ürəyimə.....
Qaldı yollarında yorğun baxışlar.....
Öyrətmə mənə.....
Gözüm aldı, könül tutdu, sevgilim.....
İtirdim bir payız səhəri səni.....
Deli möhnətinə dözüm qalmayıb.....
Dedim, ayrılaq.....
Mənə elə gəlir ki.....
Yuxuma niyə gəlmisən?.....
Səni istəyir ürək.....
Sən məni hər yerdə arayacaqsan.....
Bu həyatım ağlar bir ney.....
Ey mənim taleyimin sabahı.....
Bəyaz gecələr.....
Gəlmə yuxulara, gəlmə, sən allah.....
Bütün məmləkəti tutacaq ahım.....
İkimizdə yanırdıq nə vaxtdan bu atəşə.....
Sən mənim könlümün möhnət yuvası.....
Sevgilim.....
O odlu gözlərin könlümə atəş.....
Yar, yar.....
Sənin taleyinlə, mənim taleyim.....
Röyalarda çəmənlilikdə gəzirdim.....
Sən yadına düşürsən.....

Açılsın məhəbbət bağında güllər.....
Qova bilmirəm.....
Nə də həyat var.....
Oldum.....
Nə lazım?.....
Ümid ver mənə.....
O gün.....
Necə keçim?.....
Yadındamı?.....
Bir sən ol.....
Aman yarım.....
Var eşqidə.....
İlk məhəbbət.....
Ey yar.....
Nədən üz çəvirib gedirsən belə?.....
Bir qərib axşamda düşdün yadıma.....
Bəbəkdən tökülən yaşlarım damla.....
Bir gün dön yarına.....
Surətin ay kimi durub qarşımızda.....
Yar gərək könlüyü alsın getsin.....
Can çəkər bəla elə eşqidən.....
Oxuyur sevda quşu canımda.....
Yandırır sənsiz, ey afət, məni hicran gecələr.....
Eyvah, ürəyim od tutub atəşlərə yandı.....

İKİLİKLƏR